

# TƏBİƏT ALXANI

# BİR DƏ YARATMAZ

*Kitab AMEA-nın Folklor  
institutunun Elmi Şurasının  
qərarı ilə nəşr olunur.*

**ÇAŞIOĞLU**  
**2010**

***Kitab hədiyyə olunmaq üçün nəzərdə tutulmuşdur.***

Redaktor və çapa hazırlayan:

***Elxan Məmmədli***  
*Əməkdar mədəniyyət işçisi,  
folklorşünas*

Toplayıb tərtib edənlər:

***Vahid Ömərli***  
***Sabir Mustafa oğlu***

Məsləhətçi:

***Camal Mustafayev***  
*Əməkdar elm xadimi, professor*

**Təbiət Alxanı bir də yaratmaz.**

Saz-söz ustası Dədə Alxanın – Ömərov Alxan Qurban oğlunun (Qarayazılı) şeirləri və dastanları.

Bakı: Çaşıoğlu, 2010.– 264 s.

Kitab Sabir Mustafa oğlunun maliyyə yardımı ilə XX əsrin azman sənətkarı, saz-söz ustası, türk dünyasının böyük ozanı dədə aşiq Aşıq Alxan Qarayazılının 105 illiyi münasibətilə nəşr olunur. Burada Aşıq Alxanın şeirləri, dastanları, deyişmələri, xatirələri toplanmışdır. İnanırıq ki, kitab folklorşünasların və geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

T 4702060102-566  
082-10

© "Çaşıoğlu" nəşriyyatı, 2010

## ***REDAKTORDAN***

### ***AŞIQ ALXAN NECƏ VAR ELƏ***

Alxan əmini təəssüflər olsun ki, çox gec tanıdım. Şəxsi tanışlığımızı nəzərdə tuturam. Əslində haqqında çox eşitmışdım. Ustadın əvəzsiz yetirməsi Aslan Kosalı ilə hər görüşümzdə səhbət ancaq Alxan Qarayazılıdan gedərdi. Aslan əmi ustادından danışanda mənə elə gəlirdi ki, yəqin bir qədər mübaliğəyə yol verir, ustadı olduğu üçün belə danışır. Ancaq elə aşiq Aslan Kosalının vasitəsilə ustadın özü ilə şəxsən tanış olanda gördüm ki, yanlış fikirləşmişəm, Aşıq Alxan deyilənlərdən də çox üstün adamdır.

Ötən yüz illiyin 80-ci illərinin ortalarından başlayaraq ustadla tez-tez görüşlərimiz oldu. Onu bir sənətkar kimi də, insan kimi də, ağsaqqal kimi də yaxından tanımağa başladım.

Ustad Alxan Qarayazılının bir yüklü sənətkar kimi müqayisəyə gəlməz keyfiyyətləri – hazırlıqlığı, comərdliyi, bədahətən şeir demək qabiliyyəti, zəngin dastanlarımızı, saysız-hesabsız saz havalarımızı, bir sözlə, özündən əvvəlki sənətkarların bədii irsini kamil bilməsi məni heyrətə gətirmişdi. Elə bu sadaladığım keyfiyyətlərə görə onu bu gün də heç kəslə müqayisə edə bilmirəm.

Aşıq Alxan həm də qorxmaz, heç kəsdən çəkinməz, sözünü üzə deyən, ölümən belə çəkinməyən insan idi. Məhz onun bu keyfiyyətlərinə görə hər aşiq ustadın məclisinə baş vura bilməzdi. Aşıq Alxan məclisdə özünü Koroğlu kimi qəhrəman, haqq yolunda qan tökə bilən bir yenilməz iğid, Kərəm kimi sevgisinin dalınca چovguna-borana düşən, hər cür çətinliyə sinə gərən bir aşiqə çevrilə bilərdi.

Aşıq Alxan Qarayazlı bir neçə aşıqların yetişməsində az zəhmət çəkməmişdi. Ancaq onu da deməyi özümə borc bilirəm deyim ki, Aşıq Alxanın ən böyük sənət əsəri bu gün

ömrünün 90-cı pillələrinə qədəm qoymuş Aslan Kosalıdır. Mən bir aşiqşunas tədqiqatçı, eyni zamanda Borçalı əsilli ziyalı kimi Aslan Kosalının ustası Alxan Qarayazılıya olan sayqı və hörməti qarşısında baş əyirəm.

Alxan Qarayazılı təkcə ifaçı, ustad aşiq deyildi. O, son dərəcə mükəmməl yaradıcılığa malik yaradıcı aşiq idi. Onun bayatı, gəraylı, təcnis, qoşma, divani və müxəmməsləri klassik aşiq şerimizin uzun əsrlik ənənəsini yaşıdan və zənginləşdirən gözəl nümunələrdir. O, həm də orijinal dastanlar müəllifi kimi də müasiri olduğu tanınmış aşıqların əksəriyyətindən yüksək bir mərtəbədə durur.

Bəli, əziz oxucu! Alxan qarayazılıdan çox danışmaq, çox yazmaq olar. Bu əlbəttə lazımdır, həm də vacibdir. Ancaq bu məqamda sözümüzü burada bitirib sizləri onun yaradıcılığı ilə üz-üzə qoyuruq. Oxuyun, fikrinizi bizə də yazın.

*Hörmətlə  
Elxan Məmmədli  
Folklorşunas*

## *AŞIQ ALXAN QARAYAZILININ SÖZ-SAZ DÜNYASI*

Borçalı-Qarayazı aşiq mühitinin azman nümayəndəsi Aşiq Alxan Qarayazılı (Alxan Qurban oğlu Ömərov) 1905 -ci il iyulun 14-də Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olmuşdur.

Alxan kişinin dediyinə görə, babası Ömər kişi Qazax elinin Salahlı kəndindən olub, sonralar Qarayaziya-Kosalıya gəlib kənd camaatına qaynayıb-qarışmışdır.

Atası Qurban Ömər oğlu eldə ad qazanmış sənətkar (dülgər) olmuşdur. (Onun sənətini oğlu mərhum İskəndər kişi davam etdirmiş və o, Kosalıda gözəl sənətkarlıq nümunəsi olan arabalar düzəldirmiş) Qurban kişi, həm də saza, sözə vurğun adam idi. Anası - Qazaxdan Kəmərli Hatəm oğlu Molla Süleymanın qızı olub yaxşı xalça, kilim, gəvə toxuymuş.

Uşaqlıqda Alxan kişi məşhur el mollası Hacı Vəli Ömər oğlunun məscidindəki mədrəsədə dini təhsil almışdır.

Atası Qurban kişi oğlu Alxan üçün 5 telli cürə saz düzəltmişdi. Evdə öz-özünə saz çalır, yeri gələndə atası bildiyini ona öyrədirdi. Aşiq Alxan Qurban oğlu 20-ci illərdən aşıqlığa başlamışdır.

Borçalının Kəpənəkçi kəndində yaşayan Aşiq Paşa Gülməmməd oğluna 13 ildən artıq şagirdlik edib. (Aşiq Paşanın oğlu məşhur Əmrəh Gülməmmədovla birlikdə)

Sonralar ustadın oğlu Aşiq Əmrəhla 100-dən artıq el məclislərində, şənliklərdə, toylarda iştirak ediblər.

1929-cu ilin yayından etibarən Aşiq Hüseyn Saraklı ilə dostluq etmiş, bir yerdə çox toyulara getmişlər.

Xındı Məmmədlə də Borçalıda, Qarayazida toylarda olublar.

Aşiq Əsədlə, Aşiq Məhəmmədlə, Aşiq İsləm və Aşiq İmranla, Aşiq Məsimlə də toyalar keçirmiş, məclislər aparmışlar.

1929-cu ildə qaraçöplü məşhur Aşıq Musa ilə, 1932-ci ildə Aşıq Rza ilə, 1934-cü ildə isə daşkəndli Aşıq Əfəndi ilə deyişmişdir. Aşıq Alxan uzun müddət məşhur Qaçaq Əsaxan və Qurban Ağa (Xozeyin) Hacıbayramının şənlik məclislərində yaxından iştirak etmişdir.

1937-ci ildə həbs edilir. 7 il azadlıqdan məhrum edilir. Orta Asiyaya (Özbəkistana, Daşkənd şəhəri yaxınlığına) sür-gün edilir. Bu dövrdə də şeirlər yazır. (Şərti olaraq bu şeirləri «Sürgün şeirləri» adlandırmışdır.)

Aşıq Alxan Qarayazının təkcə Borçalıda deyil, Azərbaycanda, Ermənistən azərbaycanlılar ya-şayan bölgələrin-də də yaxşı tanıydırlar başladı.

Bakıda dəfələrələ konsert və tədbirlərdə çıxış etdi, haqqında mətbuatda (“Samqori”, “Sovet Gürcüstanı”, “Çənlibel”, “Təbriz”, “Ədəbiyyat və incəsənət”, “Respublika) radioda (Bakıda və Tiflisdə) televiziyyada, kitablarda (“Çəşmə”, “Borçalı ədəbi məktəbi”, “Qarayazı”) məlumat verilmişdir.

Azərbaycan və Gürcüstan mədəniyyəti nazirliklərinin, Qardabani rayon icraiyyə komitəsinin fəxri fərmanları, “Aşıq Ələsgər”, “Gürcüstan SSRİ-nin 60, 70 illiyi” yubiley medalları ilə təltif edilmişdir.

1996-ci il iyulun 14-də Qardabani Rayon Mərkəzi Mədəniyyət evində 90 illik yubileyi keçirilmişdir( Bu barədə ətraflı məlumat “Respublika” qəzetinin 27 noyabr 1997-ci il tarixli sayında V. Ömərovun “Ustad aşığın yubileyi” məqalə-sində verilmişdir).

1996-ci il iyulun 14-də bir əsrə yaxın ömür-gün süren, yazıl-yaradan, oxuyub-çalan, ustad aşıqların ustadı, el ağı-saqqalı, sənət ağısaqqalı şair ilhamlı Alxan Qarayazının anadan olmasının 90 illiyi Azərbaycan radiosunun “Saritel” və “Ovqat” verilişlərində də geniş qeyd edildi.

1998-ci ilin iyulun 14-də Aşıq Alixan dünyasını dəyişdi. Ölümü mərdanə qarşılıdı. Əcəl yatağında əllərinə diqqətlə baxır. Soruşurlar ki, əllərinə nə çox baxırsan? Deyir, bir ona yanırıam ki, bu əllər bir də saz çalmayacaq! Öləndə üstündə

“Yanıq Kərəmi” çalmağı vəsiyyət edir...

Həyat necə də qəribədir. 1925-ci ildən sinəsi, sazlı-söz-lü Alxan Qarayazılı da susarmış. İndi məclislərdə ondan söhbət düşəndə deyirlər: “Qılınc kimi adam idi. Heç kəsdən qorxmadı, sözünü gözün içində deyən adam idi”.

1998-ci il iyulun 14-də Alxan Qarayazılı Gürcüstan Respublikası Qardabani rayonunun Kosalı kəndində – doğduğu kənddə el-obası ilə vidalaşmalı oldu.

Onun vida mərasimində Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu sənətkarın yaradıcılığı və həyat yolu haqqında dərin məzmunlu nitq söylədi. Sonra isə Aşıq Aslan Kosalı, A.Qarayazılının bacısı oğlu və şagirdi Aşıq Əhməd İsgəndərov Alxan Qarayazılıya həsr etdikləri şeirləri oxudular.

Bəli, Türk dünyasında bir itki də üz verdi. Ustad Alixan ömrünün bir əsrlik astanasında karvanını dayandırdı. Əbədi dünyasına - Rizvani Əlayə qovuşdu. Allah ona rəhmət eləsin! Amin!

## SAZ İFAÇILIĞI

Aşıq Alixan ustad aşiq zirvəsinə ucalmışdı. Onlarla saz havasını sənətkarlıqla ifa edirdi. Ustad aşiq deyərdi: "Qondarmasız, artırmasız 56 saz havası var, amma onun sayını indi 80-ə, 90-na çatdırıblar". Bunların əksəriyyətini ifa edirdi. Ən çox ürəyinə yatanı, əlinə uyanı "Baş divani", "Osmanlı divani", "Təcnis", "Cığalı təcnis", "Pərdəsiz", "Gülabi", "Qaracı", "Orta saritel" və s. - idi.

Şagirdləri, yetirmələri çoxdur. Aşıq Cahandar, Aşıq Aslan Kosalı, Aşıq Səməd, Aşıq Çələbi, Aşıq Əsabalı bir də oğlanları Ömərin və mərhum Abbasın adlarını xüsusi qeyd ede bilərik.

## DASTAN YARADICILIĞI

Aşıq Alixan "Yetim oğlu Məhəmməd","Qul Əhməd", "Ərəb qızı İradə", "İsfəndiyar", "Canpolad-Fatma", "Gövhər" kimi dastanların müəllifidir. "Qul Əhməd" dastanında şahların ədalətsizliyinə qarşı çıxan insan haqqları uğrunda mübarizə edən Qul Əhməd kimi oğulların igidliyi, qoçaqlığı təsvir edilir. Ədalətsiz insanlara aşağıdakı müdrik sözlər bir daha xatırlanır:

Dünya yola salıb hər yaranmışı,  
Nə sultana,nə də xana qalmadı!

"Yetim oğlu Məhəmməd" (1980) dastanında da ədalətli və ədalətsiz hökmdarlar və onların təbəələrinin fərqli vəziyyətlərindən, əbədi bəşəri məsələ olan məhəbbətdən, xeyirlə şərin mübarizəsindən bəhs edilir, insanlara həqiqətpərəstlik, tərbiyəlilik, saza-sözə vurğunluq, əhdə və fahlıq aşılanır, namərdlik, nanəciblik pislənir:

*Namərd oğul namus,arı gözləməz,  
Aşıq ölər özgə yarı istəməz.  
Eşq əqli bil dövlət-varı istəməz  
Bir həqiqət,bir mərifət,bir də söz!*

Vətən məhəbbəti dastanda yer almış aşağıdakı bayatıda təbii və səmimi həkk olunmuşdur:

*Vətən sari,  
Gedəydim Vətən sari,  
Tökəydilər qanımı,  
Axayıdı Vətən sari.*

"Canpolad-Fatma" dastanında saf məhəbbətdən və bu yolda aşıqların qarşılaşdıqları əngəllərdən bəhs edilir.

"İsfəndiyar" dastanında Ərəbzəngi xislətli Dilbərlə İsfəndiyarın məhəbbət macəraları öz eksini tapmış; faydalı

məsləhətlər və tövsiyələr ("Səfərə tək getmə", "Qonaq evində tək yatma", "Qumar oynama", "Haram tikə yemə", "Heç kəsin halalına pis gözlə baxma") verilmişdir.

Aşıq Alxan müxtəlif səpgili, müxtəlif mövzulu şeirlər yaratmış, müxtəlif saz havalarını ifa etmiş, neçə-neçə aşıqlarla deyişmişdir, söz döyüşünə çıxmış və əksər hallarda qalib gəlmışdır. Aşıq şeirinin əksər şəkillərində gözəl nümunələr qoşan bu böyük sənətkar özünün yaratdığı 5 dastan ilə də şöhrət qazanmışdır.

*Aşıq Alxanın yaradıcılığını şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:*

*Deyişmələr, Sürgün şeirləri Təbiat şeirləri, Müxtəlif şeirlər və Dastan yaradıcılığı.*

Sürgündə olarkən Aşıq Alxan doğma eli-obası üçün xifət etmiş, öz hiss-həyəcanlarını şərə çevirmişdir. "A bülbüл", "Ağlama", "Gəlibdi", "Gedirəm", "Keçir" və s. şeirləri bu qəbildəndir.

Kitabda dədə-baba yaylaq yerlərimiz olan Qaraxaça, Ağlağana, digər dağlara həsr etdiyi şeirləri ("Dağlar", "Ağlağan", " Dağlar qoynunda qoynunda" "Dünya" və s.) öz əksini tapmışdır.

## AŞIQ ALXANLA MÜSAHİBƏ

Hələ sağlığında Aşıq Alxanla bir neçə dəfə görüşüb, həyatı, sənəti ilə bağlı ona suallar vermişdim:

- 1) Aşıqlıq sənətinə nə vaxtdan başlamışınız?
- 2) Aşıq kimi yetişmənizdə kimin rolu olub?
- 3) Hansı havaları daha çox ifa edibsiniz?
- 4) Yaddaşınızda qalan mühüm hadisələrdən birini deyə bilərsinizmi? və s.

### «XEYİR-DUAMI AŞIQ ƏLƏSGƏR VERDİ»



Xatirələrindən bir yarpaq:  
“Payızla qışın arası olardı. Neçənci il olduğu xatirimdə deyil... Xiyalli Musa kişi atla qapımıza gəldi. Günorta idi. Atamla görüşəndən, hal-əhval tutandan sonra: “Xəbərin varmı, Aşıq Ələsgər Ağtəhləyə Əli Məşədi Namaz oğlunun toyuna gəlib?” - dedi.

Aşıqlıq sənətinin vurğunu olan atam bu xəbərdən çox sevindi. Dərhal hacatları yiğisdirib getməyə hazırlaşdı. Məni də özü ilə apardı.



Aşıq Alxan Qarayazlı, Aşıq Əmrəh Gülməmmədov, Aşıq Hüseyn Saracılı (soldan-sağ'a)

Atın tərkinə mindirdi.  
Təhləyə, toy başlayan  
evə gəlib çatdıq.

Biz gələndə qara  
zurnanın səsi kəndi  
başına götürmüdü.  
Güləş, dirədöymə baş-  
ladı.

Atam yaxşı sənətkar  
olduğundan, Qaraya-

zida tanınırıldı. Atamı tanıdıqlarından onu hörmətlə qarşıladılar. Atını tutdular. Qara dama apardılar, çay içirdilər. Aşıq Ələsgər şirin söhbət edirdi. Hamı diqqətlə ona qulaq kəsilmişdi. Ələsgərin sinli vaxtıydı. Sazdan çox sözə yer verirdi. Söhbət qurtarandan sonra qonaqları və Dədə Ələsgəri ayrıca, balaca bir otağa apardılar. Mən də atamlı getdim. Belə məclislərdə uşaqlar olmurdu. Məni atama görə buraxdırılar. Yemək yeyilib çay içiləndən sonra atam dilləndi: “Ustad, əgər layiq bilsəniz, bu uşağı şagird gətirmişəm“. Ələsgər mehribanlıqla mənə baxdı:”Adı nədir bu balanın?” - dedi.

Atam: “Ustad, adı Alxan” - deyə cavab verdi. Ələsgər mənalı-mənalı dilləndi: “Hə, Aşıq Alxan” sonra mənə tərəf dönüb: “A balaca Alxan, çalıb-oxumaq bilirsənmi? – soruşdu. “Bilerəm” – deyə şəstlə cavab verdim. “Yaxşı, onda çal görək“

Sazımı saya kökləyib “Divani,” “Təcnis”çaldım. “Sağ ol, bala, bərəkallah çala bilirsən”-deyə ustاد məni təriflədi. Özü də asta-asta sazı dilləndirdi. Xeyir-duamı verdi: “Mən qocalmışam, bu uşaqdı bizimki bununla tutmaz!”. Sonra əlini küreymə vurub zarafatla dedi: “Ay camaat mənim sazımı aşiq Alxan əlimdən aldı”. Hamı gülüşdü. Təhlədən evə gəldik. Sevincimin həddi-hüdudu yoxuydu. Atam da fərəhlənirdi: “İndi sənə yaxşı bir saz lazımdır”. Ləzgioğlu Binnətin yaxşı bir sazı varındı. Atam ona müraciət etdi: “Ləzgioğlu, sənə işim düşüb”. Ləzgioğlu Binnət məmnuniyyətlə öz sazını çalmaq üçün mənə bağış-



Aşıq Alxan Qarayazılıının  
gəncliyi

ladı. 20-ci illərdən aşıqlığa başladım.

Kəpənəkçi kəndində yaşayan Aşıq Paşa Gülməmməd oğluna ildən artıq şagirdlik edib. (Aşıq Paşanın oğlu məşhur Əmrəh Gülməmmədovla birlikdə)

**Aşıq Alxanın dediklərindən:** "Bir gün Kosalıda keçirilən toyların birinə Aşıq Paşanı gətirmişdilər. Həmin toyda mən də iştirak edirdim. Hey Aşıq Paşanın üzünə, əlindəki qəşəng sazına baxırdım. Aşıq Paşa mənə yaxınlaşdı: "A bala, nə yaman baxırsan. Saza-sözə deyəsən bərk marağın var?"



Aşıq Ələsgərlə görüşü mü məclis əhlindən biri aşağı danışdı. Hadisə Aşıq Paşanı tutmuşdu.

Atam toy qurtaran- dan sonra Aşıq Paşanı evimizə gətirdi. Aşıq Paşa mənə evdə saz çaldırdı. O gündən 3 ildən artıq ona qulluq elədim.

Üç ilim tamam idi ki, bir gün Aşıq Paşa mənə dedi: "Mən yatıram sən yanında bütün öyrəndiyin havaları çal". Sonra əl dəsmalını üzünə saldı "yatdı". Mən sazı kökləyib dilləndirdim. Bütün

bildiyim havaları çalandan sonra, gərnəşdi, qalxdı və dedi:

"El havası "Qaraçı"nın bir yerdə gülünü düz vurmadın. Elə bilirsən mən yatırdım, özüm yatsam da, qulağım yatmadı. Qalan havaları yaxşı çaldın. Bu gündən sənə "Kosalı Aşıq Alxan" adı verdim.

Birinci dəfə məni aşiq kimi Təkəliyə Seyid Mirinin oğlunun sünnət toyuna dəvət etdilər.

Sonralar ustadımın oğlu Aşıq Əmrəhla 100-dən artıq el

məclislərində, şənliklərdə, toylarda canbir, qəlbbir dost kimi bir yerdə iştirak etdik. Sazımız da, sözümüz də bir oldu. Qazamata düşəndə barmaqlarım bir az yadırğadı.

*Aşıq Alxanın yaddas söhbatlərindən bir parça:* “İsaxan varlı-karlı adamıydı. 20-ci illərdə Sovet hökumətinə qulluq edirdi. Otryad rəisi idi. Hökumət əleyhinə çıxan qaçaqları təqib edirdi.

1929-cu ildə kollektivləşmə başlayanda Tiflisdən komissiya gəldi. İsaxanın evində onların şərəfinə məclis düzəldi. Məclisdə mən oxuyurdum. Əvvəlcə onu kəndə başçı seçdilər.

Hökumət camaatı aldadıb, var-dövlətini əlin-dən alanda narazılıq yarandı. Onda İsaxan camaatla hökumətə qarşı çıxdı. Hökumət onu tuta bilmədi. Barışqı oldu. Beriya İsaxanı “bağışlayıb” - yaylaq milis rəisi təyin etdi.

Xozeyin (Qurban Ağası) Türkiyəyə keçdi. İsaxanı tutmaq üçün Sovet hökuməti fürsət axtarındı.

İsaxanı tutmaq üçün NKVD işçisi Oruc Qurbanov təklif edir ki, kef məclisi təşkil edək, Aşıq Alixanı gətirək oxusun qaçaqlar bir yerə cəm olanda hamısını qıraq. Lakin İsaxan bu məclisə getmədiyini bildirəndə başqa vasitəyə əl atırlar “müşavirə” çağırıb yeni tələ qururlar”.

Məni o tay Kosalının qoçaq, varlı ağalarından biri çağırıb var-dövlət verməyi vəd etdi ki, düşməni Sadıq Sadıqlını öldürüm. Mən razı olmadım. O, xəyanət etmədiyimə görə mənə afərin dedi. Bir daha bu barədə söhbatımız olmadı.

1972-ci il fevral ayında mənim üçün bir bədbəxtlik üz verdi: boğaz xəstəliyim tutdu, nə tutdu. Bir ay beş gün



Aşıq Aslan və  
Aşıq Alxan Qarayazılı



Aşıq Alxan Qarayazılının həyat yoldaşı  
Fatma, qızı Bəstə və oğulları

boğazımdan heç nə keçmədi. Taqətim olmadı iki qarış ge-dəm. Nəhayət, məni Tiflis şəhərinə böyük instituta apardılar, boğazımı rentgenə çekdilər. Neçə professor, neçə dosent yığıldı, çox o yan - bu yandan sonra mənim xəstəliyimi təsdiq etdilər

ki, çarəsiz xərçəngdi, heç bir əlacı yoxdur. Həkimlər qəbul etmədilər. Məni evə qaytardılar. Bir neçə gün qaldım. Oğlum Abbas səhər yenə həmin yerə apardı. Həkimlər toplaşdı heç



Aşıq Alxan Qarayazılı, xalq şairi Osman Sarıvəlli, professor Camal Mustafayev, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Aşıq Bilal, Aşıq Əsəbali, Aşıq Cahandar, Aşıq İsmayıllı və başqaları

yaxın qoymadılar ki, çarəsiz dərddir. Ancaq Çexaidze familiyalı baş həkim qaqşqabaqlı bir düşüncədə Abasa dedi; təzə bir dərman çıxıbdı. Londondan əgər bu gün həmin dərmanı mənə yetirsəniz ola bilsin kömək edərəm. 3 saat müddətində həmin təzə dərmanı əldə etdilər. Dərmanı gətirib baş həkimin qarşısına qoydular. Baş həkim dərmanı heç əlinə də almadı. Yəqin o bildi ki, xəstənin halı pərişandı. Ancaq mən özümə ürək verərək qələm kağız istədim. Həkimin təzə dərmanı əlinə almaması, dərin bir fikrə dalması mənə çox təsir elədi. Baş həkim əlini üzünə qoyub dərin fikrə qərq olmuşdu. Bu məqamda aldı xəstə Alixan:


*Söylə həkim, nə xəyala dalıbsan?  
Almırsan dəstinə təzə dərmanı.  
Ümüdüm üzmərəm qadir Allahdan,  
Ləhsədə eyləyər təzə dərmanı.*



Aşıq Alxan Qarayazılı Borçalı-Qarayazının azman sənətkarları Aşıq Əmrəh Gülməmmədli, Aşıq Hüseyn Saraklı və digər aşıqlar Aşıq Əhməd və Məhəmməd Sadaxlılar, Aşıq Alxan Kosalı, Aşıq Bilal, Aşıq İsmayılov və başqaları ilə.

*Mürşüdüm, kamilim şahım ya Əli!  
Tək pənahum, qibləgahım ya Əli!  
Dil əzbərim haqq üllahım ya Əli!  
Çəkər zimistandan yaz edər məni.*

Burada xəyalıma gəldi: indi dünyadan mənim hayım 10 metr ağa bükülməm oldu. Həkim gözləri yaş pərdəsi ilə dolmuş bayırə çıxdı işarə verdi ki, aparın evinizi. Elə də etdirilər. Gətirdilər məni maşından düşürüb çarpayının üstünə qoydular. Hamısı çıxdılar. Bildim ki, mənim yanımda ağlamadılar. Hərə bir tərəfdə ağlamağa başladı. Əlbəttə, dolmuş gözlər boşalandan sonra insanda bir az da soyuqluq əmələ gəlir. Bir az çekmişdi ki, Fatma otağa gəldi nə qədər özünə toxdaqlıq verdi, ürəyi dayanmadı gözlərindən yaş damcısı üzünə düşdü. Mən işarə etdim mənə qələm kağız verdi, dedi: «Nə yazmaq istəyirsən?» Mənim cavabım olmadı. Həkim gətirdilər mənə baxıb dedi xəstəliyi düz təyin etməyiblər bu xəstədə xərçəng yoxdur. Xroniki boğaz xəstəliyidir. Məni müalicə elədi. Şükür, əcəlin pəncəsindən aldı, ancaq yenə dünyanan vəfası yoxdur yenə axırımız ölümdu.”



Oktyabr 1990 (Soldan sağa) Aşıq  
Aslan Kosalı, Aşıq Alxan  
Qarayazılı, Aşıq Əhməd Sadaxlı

### «Ölənə qədər vuruşacam»

Z. Qamsaxurdianın hakimiyyəti illərində özbaşınalıq hökm sürəndə, milli azlıqlara divan tutulanda çoxları Gürcüstandan, o cümlədən doğma Borçalıdan, Qarayazızdan öz yurd-yuvasını qoyub qaçırdılar. Həmin günləri xatırlayan Aşıq Alxan Qarayazılı danışardı:

Qaça-qaćda dedilər ki, gəl sən də gedək, hara getsən hörmətin-izzətin var, səni yaxşı qarşılıyacaqlar. Dedim: « kim gedir getsin, təkcə də qalsam əlimə tūfəng alıb Abbasın (vaxtsız vəfat etmiş böyük oğlu) qəbrinin arxasında durub ölənə qədər vuruşacam.» Rəhmətlik cavanlığında dəliqanlı, dəli-dolu, qoçaq olub, son nəfəsinə qədər öz vüqarını, əzəmətini saxlaya bildi! Dediyiini eləyən idi...

Allah rəhmət eləsin!

Amin!

*Vahid Ömərli*

**HAQQINDA YAZILANLARDAN VƏ  
DEYİLƏNLƏRDƏN PARÇALAR...**

“Yunis İmrə, Tufar-qanlı Abbas, Xəstə Qasım, Dədə Ələsgər, Dədə Şəmşir, Dədə Əmrəhə və ən nəhayət XX yüzilliyyin sonuncu dədə aşığı, az qala əsrimizin həmyaşıdı Dədə Alixan türk dünyasının azman saz və söz biliçiləridir”. *Süleyman Salis, “Çənlivel”, aprel 1997, Təbriz (Təbriz şəhəri)* “... Hal-hazırda yaşayan Borçalı - Qarayazı ədiblərimiz Aşıq Kamandar, Aşıq Alxan Qarayazılı, Aşıq Aslan Kosalı, Zəlimxan Yaqub, Osman Əhməd oğlu ədəbiyyatımıza xidmət etməkdədirlər. Mən sənətkarların çoxu ilə görüşə bildim... Məqaləmdə qoçaman Aşıq Alxandan söhbət açmaq istəyirəm... İllər boyu sinəsi sazlı-sözlü 91 yaşlı Alxan Gürcüstanın Kosalı kəndindəndir. Bu azman bilikli aşiq hələ uşaq yaşlarında aşıqlar sultani Goyçəli Aşıq Ələsgərlə görüşmüşdü... Onun 18 şeyirdi olub”.

*Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev, “Respublika” 27 noyabr 1996-ci il (Bakı)*




Kosalıda Bağırlıların həyatındə sünnət mərasimində



Oğlu Abbas

“Aşıq Alxan bizim üçün canlı tarixdir, toylarmızda, şənliklərimizdə sazin, sözün möcüzəsilə bizə həyət həqiqətini öyrədən, xalq etikasının sırlarını açan, neçə-neçə nəsilləri mənəvi cəhətdən tərbiyələndirən, yüksək amallara xidmət edən sənətkardır”.

*El aqsaqqalı, ictimai xadim, təsərrüfat rəhbəri Məhərrəm Həsənov (Aşıq Alxanın 90 illik yubleyindəki çıxışından):*”Aşıq Alxan əlində saz illər boyu neçə-neçə gənc nəslili Koroğlu ruhunda tərbiyələndirən, onlara etibarlılığı, saflığı, qoçaqlığı, dostluğu, etiqadı, inamı aşlayan, gəncləri yersiz danişmaqdan, nəlayiq hərəkət etməkdən çəkindirən qayğıkeş bir el aşağıdır”.



# *Deyişmələr*



## *QARAÇÖPLÜ AŞIQ MUSA İLƏ DEYİŞMƏSİ*

Aşıq Alxan 1932-ci ildə Qaraçöplü Aşıq Musa ilə deyişmişdir. Şair-publisist “Çənlibel” “və “Dirçəliş” qəzetlərinin redaktoru olmuş Əbdüləli İbrahimsoyun “Çənlibel” qəzetində “Qarayazılı Aşıq Alixanın Qaraçöplü Aşıq Musa ilə deyişməsi”ni təqdim edirik:

Aşıq Alxan cavan vaxtı Qaraxaçdan Varansovka bazarına gəlir, kurd Abdullanın draxdınına çatanda yol yoldaşı Ali Süleymanova deyir ki, sən atdan en, mənim sazımı draxdının divarından as, bazardan qayıdanda dönüb çay içərik. Kürdün arvadı Rübəbə xanım Aşıq Alxanı addı bir aşiq kimi tanıyordu. Ali içəri girəndə görür ki, divardan bir saz asılıb. Rübəbə xanımın ijməsiylə<sup>1</sup> Aşıq Alxanın sazını həmin sazin üstündən asır və içəri göz gəzdirdir, görür ki, burada aşağı oxşayan bir kimsə yoxdur.

Bazardan qayıdanda Rübəbə xanım Aşıq Alxana divardan asılan sazin sahibini nişan verir. Aşıq Alxan görür ki, yekəpər, yönəmsiz, necə gəldi geyinmiş bir adamdı, dinməz-söyləməz bir tərəfdə oturub. Başında qulaxlı papaq, yekə ayaqlarında əldən düşmüş bir qaloş var, qara corablarının bağlı da yerinən sürünür. Qalın qaşları olan adamın iri bığları da yönəmsizdir. İman oğlu İmanı Aşıq Alxana xələt verir, bir hava oxumasını xahiş edir. Aşıq Alxan yerindən durur, bu aşığı heç saya salmır. Yönümsiz aşiq Rübəbə xanıma əmrənə deyir ki, bir mənim sazımı da endir. O, sazi sinəbənd edəndə Aşıq Alxan deyir:

– Əmi, meydan sənindi, ya mənim?

Naməlum aşiq cavabında:

– Siz tərəflərdə dəyirman varmı, ay bala; – deyə soruşur.

Aşıq Alxan:

---

<sup>1</sup> İjmə – fitfa, bilə-bilə qalmaqal salmaq mənasını verir

– Bəli, – deyir.

– Di onda əvvəlcə sən üyüt, sonra mən üyüdərəm.

Aşiq Alxan meydan alanda zənn edir ki, hərifdi, sonra məlum oldu ki, arif görünür, zordu. Ancaq iş-işdən keçmişdi, ələcsiz irəli düşür:

*Cavan bir aşıqam, fələk dayımdı,  
Baxçam bar gətirib, sənin nəyin var?  
Tökərəm bazara yaşılı, ali,  
Almağa, satmağa yəni nəyin var?*

**Aşiq Musa:**

*Addı bəzirganam, indi tanırsan,  
Yaqutum var, gövhərim var, ləlim var.  
Dayansan qarşında sən başa kimi,  
Lal eylərəm yetmiş iki dilim var.*

Birinci beytində Aşiq Alxan görür ki, doğrudan da arif zordu, qoyur altdavana:

*Gəl, çox da baş atma, nişani gözlə,  
Zəmbursan səbr eylə o şəni gözlə.  
Qarşında xotkarı, paşanı gözlə,  
Elmim yetirib, sənin nəyin var?*

**Aşiq Musa:**

*Füzuli, Firdovsi eyni – bil, mənəm,  
Nəsimi tək dastan olan bil, mənəm.  
Yüküm həqiqətdi, yalan bilmənəm,  
Dörd fəsildə ətir verən gülüm var.*

**Aşiq Alxan:**

*Azad dövran aşığıyam – növrəstə,  
Düşməna düşmanam, qul ollam dosta.  
Adım aşiq Alxan, yerim Kür üstə,  
Qarayazı bitirib, sənin nəyin var?*

Bu dəmdə Aşıq Musa gülür, başını bulaya-bulaya deyir:

*Aşıqsan, şairnən düşməynən bəsə,  
Qorxuram meydanda batasan yasa.  
Məkanım Qaraçöp, adımdı Musa,  
Ana yurdda yeddi oymaq elim var.*

Söz tamama yetəndə Aşıq Alxan Aşıq Musanın əlindən, Aşıq Musa isə onun alnından öpür. Rübəbə xanım Aşıq Alxanın bu hərəkətindən inciyir. Deyir ki, sən niyə o çarixli aşığın əlindən öpdün? Aşıq Alxan cavabında deyir ki, xanım, sözü çarix yaratmış, baş yaradır. Və o, Aşıq Musanı Rübəbə xanıma sözlə təqdim edir:

*Qiymətli şairdi, eyni Ələsgər,  
Hər zaman onunçün ziyanətim var.  
Lovğalıq bilmərəm ustad yanında,  
Qəlbimdə ustada sədaqətim var.*

Bu sözlər Rübəbə xanımı açmadı. Aşıq Alxan götürüb mabədini deyir:

*Dəyişmə xəyalın, düşünmə belə,  
Sən məhəl qoysunan, dəryeyi gölə.  
Əlindən salamat qurtardım hələ,  
Tanıram xasımı – bu adətim var.*

*İnsan havalanıb çıxmaz izindən,  
Danişanda dürr tökülr sözündən.  
Hər kəs hesab çəkər kəndi özündən,  
Mən Aşıq Alxanam, öz qiymətim var.*

Söz tamama yetəndə xanım deyir ki, o ki yaxşı şairdi, mənə bir tərif desin. Aşıq Musa Alxandan icazə alıb Rübəbə xanıma tərifnamə deyir:

*Ovçu gözüüm görən kimi tanıdı,  
İnsan libasında ceyrana baxın.  
İki dostu bir-birinə qaldırır,  
Qaragözlü qaşı qaytana baxın.*

*Qaşı çalır, gözü oynur dilbərin,  
Mən də ollam bir heyranı bu yarın.  
Xəstə könlüm həsrətində onların,  
Bağban qoymaz bağa, bostana baxın.*

*Hansi xəstə səni görsə dirilər,  
Müjganların sinəm üstə vurular.  
Gözəlliyyinə əla qiymət verilər,  
Musa deyən tərif-dastana baxın,*

Rübəbə xanım bu tərifdən xoşallandı.

## AŞIQ RZA İLƏ DEYİŞMƏSİ

O, Aşıq Rza ilə deyişməsini belə xatırlayır (Xatirələri 1976-cı il dekabrın 28-də yazmışdır):

1933-cü il noyabrın 8-də məni Sartcalı-Muğanlı kəndinə Sünнü İbrahimin oğul toyuna apardılar. Adət üzrə toy altı gün, altı gecə olurdu. Toyun dörd gününü keçirdim. Bu vaxt kəndə bir aşiq gəlir. O, Kənd soveti sədri Nemətlə görüşür. Nemət ona deyir ki, aşiq qardaş, beş gün əvvəl gəlsəydin səni toya aparardım. İndi toy dörd gündü gedir, toyun da aşığı var. Aşıq Rza soruşur: "Toyun aşığı kimdi?" Nemət deyir: "Aşıq cavan oğlandı, adı Alxandı". Rza qiyamətli bir şey tapmış kimi sevinir: "Ay sağ olmuş, mənə belə desən. Mən Alxani göydə gəzirdim, yerdə əlimə keçdi. Onu bağlayıb əlindəki sazı da sənə bağışlayacam".

Nemət az-maz saz çaldığına görə sevinir ki, o saz mənim olsa elə billəm dünya mənimdi. Rzaya bildirir ki, bundan sonra da Muğanlıda nə qədər toy, nişan olsa səni çağıracaqıq.

Nə isə... Nemət, Aşıq Rza, bir neçə kənd aktivinə günorta yeməyi başlayanda qapıdan içəri daxil oldular. Baxdım ki, gələnlərdən biri başında qara papaq, belində enli kəmər, yekə qarın, ortaboylu, iri gözlü bir aşiqdi.

Aşıq salam verib gözlərini məclisə dolandırdı, sonra oturdu, çay-çörək yedi. Məclis məəttəl qalmışdı. Rza dil-ləndi: "Razi olsanız da, olmasanız da sizin aşığınızla deyişməyə gəlmisəm". Hamı bildi ki, işi quran ispalkomdu. Sazları düzəltdim. Altı nəfər ağsaqqaldan ibarət heyət seçildi.

Yaşca məndən böyük olduğuna görə sözü ona verdim. Aşıq Rza Bozalqanlı Aşıq Hüseynin açılmamış "Görüm" "divanisi ilə başladı:

*Ey aşiq, bir danış şirin güftarın görüm,  
Dərsini bəyan eylə, dildə əzbərin görüm.*

*Aç mətəhin, tök bazarın mənəm sənə müştəri,  
Sərrafam xub seçərəm ləl-gövhərin görüm.*

Hamının nəzərləri mənə tikilmişdi. Mən düzü özümdə bir ağırlıq hiss etdim. Ancaq onun cavabını verdim:

*Ariflərin məclisində şirindi güftarım mənim,  
Əlif beydən dərs almışam, budur əzbərim mənim,  
Ləli bədəxşandi yüküm, hesabsızdı varım mənim.  
Naşı sərraf seçə bilməz ləli gövhərim mənim*

Aşıq Rza dedi: “Birinci cavabın miyanə”.  
Sonra ikinci bəndi söylədi:

*Üç hərfdə məna nədi eyləsən bəyani sən,  
İncil, Tövrat, Zabur, Quran-hansı birnə tabesən,  
İsayisən, Musayisən, Şeyxisən, ya babisən?  
Hansi qibləyə baş əyirsən dildə iqrarın görüm.*

Məclisə çaxnaşma düşdü. Dostum, qardaşlığım Göycə Qara oğlu istədi Aşıq Rzanın üstünə qalxsın. Ancaq ispal-kom Nemət dilləndi: “Heç kimin işi yoxdu, hansı bağlayar-bağlayar”””.

Cavab beynimdə hazır idi:

*Üç hərfdə min bir ad var, bir Allahdı bəyani,  
İncil, Tövrat, Zabur haqdı, mən tanıram Quranı,  
Dinim Məhəmməd dinidi, sən axtarma hər yani,  
Qibləsinə baş əyirəm, budur iqrarım mənim.*

Bu bəndi açanda Aşıq Rza qaşqabaq tökdü. Sonuncu bəndi dedi:

*Yaranmış neçə şeydi, özü var, kölgəsi yox?  
Bilməzsən tabe ol, ol kimdi anası var, atası yox.*

*Gizli sirri aşkar eylə nə anası-atası yox,  
Hüseynə bir cavab ver, varmı xəbərin görüüm.*

Cavabını belə verdim:

*Ol xudam nur yaradıb özü var, kölgəsi yox,  
O Həzrəti İsadi ki, anası var, atası yox,  
Yaranıbdi daş qayalar nə atası-anası yox,  
Alixanam cavab verirəm: "Vardır xəbərim mənim".*

Sözlər tamama yetdi. Məclis məni alqışladı: "Çox sağ ol. Südünə halal olsun. "-dedilər. Mən bildim ki, aşiq dəyaz adamdı. Yaradıcı Aşiq deyildi. Aşiq Ələsgərdən "Ağlama"" şeirini söylədi. Onun da açmasını dedim.

Növbə mənim idi. Mən aşağıdakı bağlama şeirlə meydana atıldım:

*On iki karvanın üç bəzirgani var,  
Bir körpüdən gəlib-keçir, de nədi?  
Hansi quşdu 24 balası var  
Pərvaz edib bir-bir uçur, de nədi?*

*Qəlbimin atəşi yandırır dağı,  
Hər dəm gəşdə çıxır bülbüllü bağı.  
O, hansi qaladı-iki çırağı  
Gündüz yanır, gecə keçir, de nədi?*

*Elim Qarayazı, adım da Alxan,  
Qaldırram başına qara bir duman.  
Gözümlə görmüşəm: İki pəhlivan  
Gün də gəlir, ay da qaçıır, de nədi?*

Söz tamam oldu. Aşiq bağlamanı aça bilmədi, sazını verdi. Məclis sona çatdı. Məni Göycə öz evinə dincəlməyə apardı. Rza minnətçi düşdü, gəldi sazını özünə verdim.

## ***MOLLA SÜLEYMANLA DEYİŞMƏSİ***

Aşıq Alxan 1934-cü ildə Qaraçöpün Keşəli və Tüllər kəndlərində Molla İsmayılin və Vəkil kişinin övlad toylarında iştirak edərkən Molla Süleymanla deyişmiş və ona da qalib gəlmişdir:

**Aşıq Alxanın xatirələrindən:** Sizə hardan danışım? 1934-cü ilin payız aylarında məni Qaraçöpün Keşəli kəndində Molla İsmayıllı deyilən bir ocağa səadət toyuna çağırıldılar. Altı gün, altı gecə toy davam etdi. Yeddinci gün toyu başa verdim. Nə ki lazımdı hörmət qazandım. Yenə məni Tüllər kəndinə Vəkil kişinin qızının nişan toyuna apardılar. 3 gecə də nişanı başa vurdum.

Gözəl cavan çağım idi. Çalıb oxumaqdan doymurdum. Öz-özümə fikirləşdim ki, payızın yaxşı çağdı, durum Alazana gedim. Oranı çox səfali danışırdılar. Fikrimi dəyişmədim. Kəhər ata suvar oldum, tək-tənha «Yar bala» – deyə-deyə getdim kəndə. 15 ağaç qalmışdı, qabağımdan bir kişi gəldi. Qarayanız, orta boylu, saç-saqqalına dən düşmüş, libası çox düzgün. Kişi atının başını çəkdi, dayandı və dedi: «Əssəlamun əleykim!» Dedim: «əleykim salam və rəhməttulahi xeyrül və bərəkətə». Kişi bir qədər üzümə baxıb: «Cavan aşiq, uğurlar olsun. Alazanamı səfər edirsən?» – dedi. Dedim: «Bəli əmican, səfərim Alazanadı». Kişi dedi: Səni dəvət ediblərmi, yoxsa təsadüfən gedirsen? Dedim: «Xeyr, deyirlər yaxşı yerdid, fikirləşdim gedim gəzim». Kişi dedi: Dostun, tanışın varmı? Dedim: Xeyr, elə-belə. Kişi atının başını dala çevirdi: «Gəl bala, mənnən söhbət elə». Söhbət edə-edə getdik. Kəndin tən ortasında 2 mərtəbəli bir binaya çatdıq. Bir cavan oğlan darvazanı açdı, bir əli ilə kişinin atının cilovundan tutdu, bir əli ilə də mənim atımın cilovundan. Düşdük. Atları bağa buraxdı, geri qayıtdı, mənim əlimi tutdu, bir həsrət kimi öpüşdü. Şaxların kölgəsində, döşənmiş gəvələrin üstündə mütəkkə-balış qoyulmuşdu. Yerdə əyləşdik. Yemək-içmək dərhal hazır oldu. Yenicə

bismillah etmişdik ki, bir nəfər oğlan gəldi salam verdi. Əyləşdi. Söhbət arası dedi: «İsmayıл əmi, sizin bu aşiq qonağınızın şələsində bir şey varmı Məhəmmədin qardaşının toyuna aparım?».

İsmayıл kişi dedi: «Ağlına gələni danışma. Mənim qonağım ot biçən deyil, şələsi ola, aşiqdı». Oğlan çox peşman oldu, durub getdi. Süfrə yiğmişdi. 4 gözəl oğlan gəldi, diz çöküb mənlə qardaş kimi öpüsdülər. Kişi dedi: Mənim oğlanlarımıdı. Dedim: «Allah başa kimi versin!» Söhbətin şirin yerində bir nəfər qaraşın canlı-qanlı belində mauzer gəldi. Salam verib sonra dedi: «İsmayıл əmi, sizin əziz qonağınız bizim toyun məclisini idarə etməlidir». Kişi dedi: «Ay ispolkom, bu oğlan Allah qonağıdır. Neçə gün qalar qardaşdı, gedəndə özüm yola salaram». İspolkom əl çəkmədi, məni toya apardı. İkinci mərtəbədə məclis cəm oldu. Sazi köynəkdən xilas elədim, çəkdim zilə «Divanı», «Təcnis», «Gəraylı». Xudaya şahiddir bir oxumaq başladım. “Sağ ol, cavan aşağı eşq olsun” – sözləri səmaya ucaldı. Amma arabir eşidirdim ki, danışındılar ki, nə gözəl oxuyur, yoluna daş döşənə bəlkə gəlmiyə. Bu söz çox işlənirdi. O saat başa düşdüm ki, nəsə var. Birinci gecəni çox gözəl başa vurdum. Şapalaq, ura səsi ilə məclis sona yetdi.

Qonaqcımın evinə gedib rahat oldum. Səhəri gecə yenə başladım oxumağa. Oxumaq nə oxumaq. Məclisi ələ aldım. Osmanlı divanını başladım, calırdım. Məclisə bir nəfər qara xəz qoymuş, qara papaqlı, qara şubalı orta yaşı keçmiş bir hasa əlində salam verib dedi: “Aşiq eşq olsun!” Dedim: «Eşq camalın olsun!» Ancaq mən zənn etdim ki, mənim yaxşı aşiq olduğum bu adama çatıbdı. Ancaq məclisin son başında aşağı oxşar 2 nəfər adam bikef oturmüşdular. Təzə gələn dedi: «Cavan aşiq, imtahan necə olur bilirsənmi?» Qonaqcım durdu dedi: «Molla Süleyman, mənim qonağıma sataşma, bu saat səni rüsvay ettidərəm». Kişi, dörd oğlu ayağa durdular ki, mollanı döysünlər. Mən xahiş etdim ki, sənət işinə siz qarışmayın. Və bir misra oxudum hamı heyran oldu.

Dalısıyca bir «İran bəhmanı» oxudum. Otuz nömrə lampa söndü, ura çəkdilər lampanı yandırdılar. Hamı bir səslə əhsən aşağı dedi. Məclis üzünü Süleymana tutdu: «Cavan aşığı incitmə!» Sonra özüm xahiş etdim ki,sən mənim atam yerində adamsan gəl məndən vaz keç. Süleyman kişi dedi: Sazını ver keçim. Qonaqcım İsmayıł kişi dedi: «Sazının qiyməti 3000 manatdır, ver bu saat bir də o aşıqların sazını gətir qoy ortaya deyişin. Əgər cavan aşiq cavab verə bilməsə sazını alarsan. Əgər sən cavab verə bilməsən aşıqların sazi da, 3000 manat da verərsən». Məsələ düzəldi, 3 nəfər komissiya oldu, Süleyman kişi dedi: qabaqca sən de. Dedim siz buyurun. Nəsə mən birinci başladım.

*Nə çox güvənirsən qulluğa, vara,  
Başa kimi sənlə olan deyil ki.  
Bir bağın bağbanı kamil olanda,  
Çiçəyi saralan solan deyil ki.*

*Cibiyin xeyrinə satma sən eli,  
Başına sovrular fələyin yeli.  
Unutma həqiqəti, tut doğru yolu,  
Haqnan ədalət yalan deyil ki.*

*Əsil-nəcabətin ziyankar olub,  
Ev yixib həmişə fitnəkar olub.  
Baxma ki, haramnan cibistan dolub,  
Sel gələr aparar qalan deyil ki.*

*Eşit öyündümü çıxma sən yoldan,  
Zəhmətin acısı şirindir baldan.  
Əlixanam qaçıram qovğadan-qaldan,  
Danışmiram mənə palan deyil ki.*

Sözümün təxəllüsünü tamamladım. Bu dəfə Molla Süleyman başladı:

**Molla Süleyman:**

Dünya şöhrətinə çox da alışib  
Deyən unudubsan üqbani<sup>1</sup>, aşiq.  
Bir təzyənə çəkəndə min günah alib,  
Dördəlli tutursan dünyani, aşiq.

**Aşıq Alxan:**

Mənim mətahim ki toydu, nişandı,  
Sən də yüyrərsən vaya, a molla.  
Bir “Saritel” üstə min könül gülür  
Günah döymü cadu, duva, a molla?

**Molla Süleyman:**

Elmin dəryasıyam sən tanı məni  
Görüm bilirsənmi yolu, ərkani.  
Zildən oxuyursan “Misri”, “Bəhmani”,  
Mən tam oxumuşam Qur’ani, aşiq

**Aşıq Alixan:**

Şeyx Sənan sevmədimi tərsani,  
Tərk eylədi tamam yolu, ərkani.  
Çıxdı yoldan, cirdi-tökdü Qur’ani  
Vərəqlərin atdı çaya, a molla.

**Molla Süleyman:**

Süleyman soruşur: beşin, nədi başı?  
O, kimdi yarırdı qayani, daşı?  
Nə üçün öldürdü qardaş qardaşı?  
Nədir bu sözümün bəyani, aşiq?

---

<sup>1</sup> Üqba – axırət dünyası deməkdir.

*Aşıq Alxan:*

*Ay Alxan, beş vaxtdı namazın başı,  
Bil, Fərhad yarırıdı qayani, daşı.  
Habil öldürdü qız üstündə qardaşı  
Qalmadı nə namus, həya, a molla.*

Sonra söz Aşıq Alixana verildi:

*Aç Quranı yaxşı oxu, Süleyman  
Bir surənin "reyi," "zeyi" neçədi?  
Salavat deyəndə Məhəmmədin şə"nina  
Salavat neçədi, "seyi" neçədi?*

Molla cavab verə bilmədiyindən Aşıq Alxan cavabı da özü dedi:

*Bir qulaq as, özüm edim bəyani,  
Bir surənin "reyi," zeyi" ikidir.  
Salavat deyəndə Məhəmmədin şənina  
Salavat bir, amma "seyi" ikidir.*

Aşıq Alixan sözünə davam edir:

*Darıxarsan olma durub qaçasan.  
Qəvvəs deyilsən dərin dərya keçəsən,  
Bir fikirləş, bəlkə bunu açasan:  
Neçə namazın bəndi beyi neçədi?*

Bunu da özü açıqlayır:

*Müxənnətin qaydasıda qaçacaq,  
Sərraf olan əli kövhər seçəcək,  
Kamil aşiq sinəsini açacaq,  
Beş namazın bəndi-beyi ikidi.*

Aşıq Alixan son bəndi deyir:

*"Elmi dərya", bir qulaq ver Alxana,  
O, kimidi "Bəli" dedi şeytana?  
Hansi oxdu haqq qurubdu insana  
Ox neçədi, oxun yayı neçədi?*

Və cavabını deyir:

*Alim saydim,hörmət eylədim ona,  
Həvvə ana "Bəli"dedi şeytana.  
Ox gözdür, xuda qurub insana  
Göz ikidir, həmi yayı ikidir.*

Molla məğlub olur.Toy sahibi ortadakı 3000 rubl pulu (Molla da Aşıq Alxan da ortaya pul qoymuşdular) Aşıq Alixana verir. Aşıq Alixan, 7 toy keçirir, 40000 rubl və bir at qazanıb Qarayaziya qayıdır.

***QOCALMAZDIM***  
***Aşıq Mikayıl Azaflı ilə deyişmə***

*Deyirlər qocaldın ağardı başın,  
Qəm, Hicran qocaltdı, mən qocalmazdım.  
Göylərə sovruldu torpağım, daşım,  
Şər, böhtan qocaltdı mən qocalmazdım.*

*Aşıq Alxan:*

*Cavankən qəzadan əyildi işim,  
Ah-möhnət qocaltdı mən qocalmazdım.  
Fələk yad ellərə atdı daşımı,  
O, qürbət qocaltdı, mən qocalmazdım.*

*Azaflı Mikayıl:*

*Yolu bəri baxan qayalı dağlar  
Günəş nala çəkər, bulud qan ağlar.  
Ömrümün sarayı sırsıra bağlar,  
Bu zindan qocaltdı, mən qocalmadım.*

*Aşıq Alxan:*

*Barmaqlarım bir-birinə çatıldı,  
Şər həyata keçdi, divan tutuldu.  
Başımdan tüfənglər, toplar atıldı,  
Müxənnət qocaltdı, mən qocalmazdım.*

*Azaflı Mikayıl:*

*Azaflı Mikayılam yaralı-yasdı,  
Könlümün geydiyi qəmli libasdı.  
Fələk saçlarımdan qarmixdan asdı,  
O, sübhan qocaltdı, mən qocalmazdım.*

*Aşıq Alxan:*

*Ellərə bəyəndi Alxanın dərdi,  
Namərd dostlarım da üzümə durdu.  
Dilbilməz gavurlar on il buyurdu,  
Qəzəmət qocaltdı, mən qocalmazdım.*

## TƏBİƏT ŞEİRLƏRİ

Buraya Aşıq Alxan dədə-baba yaylaq yerlərimiz olan Qaraxaça, Ağlağana, digər daqlara həsr etdiyi şeirləri ("Dağlar", "Ağlağan", "Dağlar qoynunda qoynunda" "Dünya" və s.) daxildir. Şeirlərin yaranması haqqında aşiqin öz yazdıqlarına müraciət edirik.

...Bir az da 1945-ci ildən. Hansı ki, vətənimiz xain düşmənlərdən təmizlənmişdi. Ürəklərə vüqar, gözlərə işiq, dizlərə taqət gəlmışdi. Hami şadyanaq, sevinc içindəydi. 1945-ci ilin iyul ayının əvvəlləri idi. Mən Qardabanidə bir ziyafətdə oxuyurdum. Həmin ziyafətdə Qardabanidə ən yaxşı, mərifət əhli, səxavətlə, hamını bir gözdə görən, sənətə sənətkara qiymət verən Daşdəmirov Hacı Mansur oğlu da iştirak edirdi. O dedi: «Bizim daha dünyada heç bir dərdimiz yoxdur. İndi bizə yaxşı işləmək, yaxşı ömür-gün keçirmək qalır». Bir neçə söhbətdən sonra necə deyərlər, söz-sözü gətirər. Belə qərara gəldilər ki, bazar günü Aşıq Alixanı da götürüb 5 il görmədiyimiz Qaraxaç yaylağına çıxaq. Necə demişdilər, elə də oldu. 10 nəfər hazır oldu. Başda Hacı Mansur oğlu olmaq şərtilə. Telli sazı götürdüm, əyləşdik yük maşınınə. 180 km yolu gedib çatdıq Qaraxaç yaylağına. Məşhur və səfali «Şir-Şir» bulağa. Aşıq nə görə yaxşı? Gül bülbülü çağırır, bülbüł də ki, gülü. Necə deyərlər, aşiq, şair nə görəndə çəşir. Lalə, nərgiz, qərənfil, bənövşə, qartallı qayalar, qıj-qıj axan çaylar, üstü lilparlı bulaqlar. Dağların başında duman sinəsində alatala qar, yuxarıda adları çəkilənlərin hamısı bu yaylaqdadı: konyaklar bulağa qoyuldu, kabablar şışə çəkildi. Bu dəmdə 5 il daqlardan aralı durmuş Aşıq Alixan «Dübeyti» havasında görək nə deyir:

## **DAĞLAR**

*Qəmli könlüm çox şad oldu,  
Şükür gəldim sənə, dağlar.  
Zülməli göllərində  
Yaşıl başlı sona dağlar.*

*Ovçu izlər, maral gəzər,  
Şairlər də dastan yazar.  
Gözəllər güllərin düzər,  
Tellərində şana, dağlar.*

*Abı kövsər bulaqların,  
Gəzməlidи oylaqların.  
Bahar vaxtı xoş çağların,  
Bir çıxaydım yenə, dağlar.*

*Qayalarda kəklik yatar,  
Səhər-səhər gözəl ötər.  
Fələk bir gün kəmənd atar,  
Qarayazılı Alixani dağlar.*

Sözümüz qurtardım. Bir neçə sağlıq badə süzüldü. Necə deyərlər konyakın qüvvəsi, yaylağın havası, müharibənin qələbə ilə qurtarması elə bir şadlıq yaratdı ki, hamı sevincdən ağlayırdı. Bu dəmdə bir neçə nəfər yaşlı qadın, bir nəfər də yanlarında yaşı 25-ə çatmış bir qız, nə qız, qasalar qələmkər kimi, gözləri şölə kimi, yanaqlar gül yarpağı kimi. Qız elə bir ağlamağa başladı ki, gözlərindən düşən yaş lalə yanağından dənə bir yerə düşürdü. Deyirsən ki, qızıl gülün üstündən şəh tumurcuğu düşürdü. Hacı Mansur oğlu dedi: «Ay qızım, cavan qız da belə ağlayarmı?» Qadının biri dedi: «Ay qardaş, bu qızın nişanlısı müharibədən gəlməyib. Ona görə də belə yana-yana ağlayır». Elə bu dəmdə Alixan Qarayazılı görək «Əhmədi Kərəm» havasında nə deyir:

## AĞLAMA

*Yenə səbr elə, ay dağlar qızı,  
Lalə yanaqların solar, ağlama.  
Deyərlər ki, yaman günlər az olar,  
İnşallah sevgilin gələr ağlama.*

*Mən də dərd çəkirəm daş deyil canım,  
Azəri oğluyam su deyil qanım.  
Dilimin əzbəri şahim, sultanım,  
Ağlayan gözlərin gülər, ağlama.*

*Həmişə köməkdi Tanımız bizi,  
İşıqlar veribdi qaranlıq gözə.  
Axtarış haqqı da çıxardar üzə,  
Alixan telli sazı çalar, ağlama.*

Sözüm tamam oldu. Qadınlar xudafiz deyib getdilər. Bir neçə sağlığa yenə içdilər. Tamada dedi: Əziz yoldaşlar, neçə ildir ki, bizim xalqımızın qız və gəlinləri səfəli yaylaqlarımıza yad olmuşdu. İndi biz gəldik, görüşdük yurdumuzla. Gələn il də xalqımız da gələr. İndi sürücü, maşını işə sal, Ağlağan dağının ətəyinə «Qırx bulağın» üstünə, orada süfrəmizi açaq. Elə də oldu, «Qırx bulağın» üstündə Qartallı qayanın qabağında kefə başladıq. İki saat keçmişdi ki, altı nəfər adam bizim yanımıza gəldi. Salam – kəlamdan sonra badələr süzüldü, bir neçə sağlıqdan sonra sədəfli sazı sinəmə aldım.

Süfrəni yiğdilar. Doldux maşına. Naltökəni enib gəldik. Məşhur olan Qaraisəli çayına. «Dəmir körpüdə dayanın» – dedilər. Yüngülvarı süfrə açdılar.

Sözüm başa çatdı. Axırıncı badələri bu sağlığa içdik. Bu müharibə axırıncı olsun. Bir də vətənimizə qara bulud çökməsin. Həmişə əmin-amanlıq olsun. Faşistlərin murdar ayaqları günəşli vətənimizə dəyməsin. Amin! Amin! Səsi ərşə ucaldı.

Belə də Qaraxaç səfərimiz başa çatdı. Sağ olun! Var olun!

Bizimlə birlikdə İsayev Muxtar, Mehdiyev Mehdi, Nadir Piri oğlu, Əmirxan Mehrabov, Kərimili Yusif, Xeyirli Mehdi, Məmməd Cəfər, Əliyev Hacıxəlil cəm olub yola düşdük. Canbaxçanın altındaki bulağın yanında dayanıb məclis qurduq. Gördüm ki, Dəli Dağın, Ağlağanın başını duman alıb, zirvəsində ala-tala qar görünür.

Dağlara müraciətən sinəmdə şeir yarandı:

*Başı six dumanlı, sinəsi qarlı,  
O görünən bizim elin dağıdı.  
Qartallar məskəni, Ağlağan dağı,  
Qaraçöp elinin şən yaylağıdı.*

*Dəli dağdan ayrılır Çömçə dərəsi,  
Tərlan ovlağıdı Laçın bərəsi.  
Kəkliyə mey tutur turacın səsi,  
Bizim bu yaylaqlar cənnət bağıdı.*

*İgidlər məskəni Qaranlıq dərə,  
Dumanı, çıxkını qalxır göylərə.  
Sürülər yayılır tər güneylərə,  
Gözəllər oylağı yol bulağıdır.*

*"Qoç qırılan" a yaxın "Malaqan düzü"  
Ətirli çiçəyi, gülü, nərgizi.  
Qarayazlı Alxanın əlində sazı  
Oxuyur kefinin gözəl çağıcı.*

*Hacı Daşdəmipov dedi:*

"Aşıq Alxan, bu dünyadan neçə-neçə canlar gəlib, neçə-neçə igidlər, koroğlular at oynadıb, indi heç biri dünyada yoxdu". Nə isə, bir az şadlandıq, bir az qəmləndik və "Dağlar qoynunda" şeirimi gözəl bir saz havası üstündə oxudum:

*Qoç Koroğlu məskən saldı,  
Dağlar qoynunda- qoynunda.  
At oynatdı, qılinc çaldı,  
Dağlar qoynunda- qoynunda.*

*Nigariilə gəzdi qoşa,  
Yağıya çəkdirdi haşa.  
Mərd ömriünü vurdu başa  
Dağlar qoynunda-qoynunda.*

*Ellər unudarmı mərdi,  
Dərd qocaldarmı namərdi?  
Alxan, gözüün nələr gördü  
Dağlar qoynunda- qoynunda.*

Sözümü tamama yetirdim. Neçə konyak badələri boşaldı. Nə qədər içirdiksə gözəl dağ havası qoymurdu ki, bizə içki təsir eyləsin. Nadir Yolçuyev: "Ay dünya doğrudan da fanisən fani "deyə ah çekdi. Sonra üzünü mənə tutub:" Aşıq, dünya haqqında oxusan daha yaxşı olar"-dedi. Mən "Dünya" şeirimi oxudum:

*Nə ola bir gücüm çata,  
Sana quram divan, dünya.  
Neçə-neçə mərd oğlanlar  
Getdi səndən giryən, dünya.*

*Nəmrud endi qalasından,  
İçdi əcəl badəsindən,  
Oğulları anasından  
Zülmlə ayıran dünya.*

*Kimsə səndən qisas almaz,  
Səndən köçən geri gəlməz.  
Aşiq Alxan cavan olmaz  
Sən eylədin puran, dünya.*

Mənim sağlığıma badə qaldırdılar. Hacı Daşdəmirov dedi: "Gərək aşıqlar tez qocalmasın, ancaq bir az tez qocaldın". Mən onun bu sözünə "Qocalmazdım" "şerimlə cavab verdim:

*Cavankən qəzyədən əyildi işim  
Ah-möhnət qocaltdı, mən qocalmazdım.  
Fələk yad ellərə tulladı daşım  
O qürbət qolcaltdı, mən qocalmazdım.*

*Barmaqlarım bir-birinə çatıldı,  
Şər həyata keçdi, divan tutuldu.  
Başımdan tüfənglər, toplar atıldı.  
Müxənnət qocaltdı, mən qocalmazdım.*

*Ellərə bəyandi Alxanın dərdi,  
Müxənnət "dostlarım" üzümə durdu.  
Dilbilməz yağılar 10 il buyurdu  
Qazamat qocaltdı, mən qocalmazdım.*

Bu sözləri "Yanıq Kərəmi" havasında oxudum. Yolçu-yev Nadirin təklifi ilə Xramın qasına "Xozeynin yurdu"na Ağlağan qayaları ilə üzbə-üz olan yerlərə getdik. Qəm başı-

mızdan aşdı. Yadımıza keçmişlər düşdü. Hanı Qarayazının alaçıqları, hanı gül-ciçək düzən gözəllər, hanı Qaraçöp elinin dəyələri? Üzümü dağlara tutub "Ağlağan" şeirini uyğun bir hava üstündə oxudum:

*Mərd igid oylaqlı, gövsər bulaqlı  
Hanı sənə köçən elim, Ağlağan?  
Üstündə səf çəkir, o yeddi oymaq  
Nə üçün bağlandı yolun, Ağlağan?*

Bu bəndi demişdim ki, gördüm bir "Pobeda" markalı maşın gəldi. Bizzən azacıq aralıda dayandı. Maşından 5 nəfər düşdü. Bunlardan birini 30-cu illərdə "Qoç qırılan"da Kərimoğlu Kazıma Borçalı qaçaqları ilə birlikdə qonaq gəlmış, mauzerlə 100 metrdən boş gilzəni vura bilən Əhmədi tanıdım. Baxdım ki, onun sağ qolu yoxdur. Sözün ikinci bəndini bədahətən dedim:

*Bağrı daş aşığın elsiz gəlibdi.  
Bülbül nalə çəkir gülsüz gəlibdi.  
Səndə mauzer atan qolsuz gəlibdi.  
Soruşmursan hanı qolun, Ağlağan?*

*Niyə küskün baxır Dəli dağ sana,  
Ömürlər artırdın hər bir insane.  
Ağır xəstələri gətirdin cana  
Həm yağıñ, qaymağıñ, balın, Ağlağan.*

O vaxt Əhməd olan qonaqlıqda Aşıq Musa ilə birlikə məclis aparırdıq. O anlar bir daha yaddaşında canlandı:

*Necə məlul baxır qartalın gözü,  
Yəqin məst eyləyib aşığın sözü.  
Səni mətəl qoyan, əlində sazi  
Hanı Musa purkamalın, Ağlağan?*

Yaxınlardakı daşlarda, qayalardakı gülə yerlərini gö-rəndə elə bil dünya başına dar oldu:

*Hər daşında vardi gülə nişanı,  
Alovsuz yandırdın Aşıq Alxanı.  
Gözəllər yiğilib etmir seyranı  
Saralır çıçayıñ, gülün, Ağlağan.*

Əhməd söz tamama yetəndə məni tanıdı: "Əyə, sən Qarayazılı Aşıq Alxansanmı?"

Dedim: "Bəli "Öpüsdük, görüşdük, keçmişləri bir da-ha yada saldıq. Səfərimiz başa çatdı. Ölənlərə rəhmət, qal-lanlara can sağlığı".

Aşıq Alxan "Dağlara" şeirini Qarayazlıların yaylaq yer-lərindən olan "Keçəl Qora"ya (Gürcüstanın keçmiş Boqda-novski" rayonunda yerləşir) həsr etmişdir.

Aşıq şeirin yaranma tarixi haqqında belə danışındı:

"1975-ci ildə heç görmədiyim Keçəl Qora yaylağına ailəliklə dincəlməyə çıxdı. Ancaq iki ay sərasər yağış yağıdı. Gördüm ki, Qaraxaç dağlarının yerini vermir. Başına bir çoban papağı qoyub bir daşın üstündə oturub, şeir yazmağa başladım:

## **DAĞLARDA**

*Təbim coşa gəldi, qəlbim şad oldu  
İstərəm bir dastan yazım dağlara.  
Axır çayı, yoxdu zəm- zəm bulağı,  
Bu dağlar bənzəmir bizim dağlara.*

*Gözəllər səf çəkib çıxmır bulaqdan  
Şeh tumurcux düşmür lalə yanaqdan.  
Heç doymaq olarmı qaymaq dodaqdan  
Çox şükür dil açdı sazım dağlara.*

*Yarpızı, lilparı yox baldırğanı,  
Kəkliyi, turacı yoxdur tərlanı.  
Hani yaylaqların şahı, sultani,  
Yaraşmir tərifim, sözüm dağlara.*

*Bir cansağlığıdır insanın vari,  
Səndə ləzzət yoxdu, ay Keçəl Qora,  
Yüzcə il yaşayam dünyada bari,  
Doyunca baxaydı gözüm dağlara*

*Alixanam hər dağın ləzzətin bildim,  
Dağlarda dolandım mən ilham aldım.  
Qaraxac qoynunda anadan oldum,  
Onunçün heyranam özüm dağlara.*

*Bayatılar*

### **BAYATILAR**

*Aşığam mən də yandım,  
Od aldum mən də yandım.  
Bağ olsaydı dözməzdi,  
Bu dərdə mən dayandım.*

*Aşıq Qazağa gedir,  
Bu yol Qazağa gedir.  
Özüm qurbanı də xəstə,  
Fikrim uzağa gedir.*

*Aşıq deyir o qaladı,  
Mən yatan o qaladı.  
Bu oda mən yanmazdım,  
Məni oda o qaladı.*

*Gəraylılar*



## **DAĞLAR**

*Dilin yoxdur xəbər alam,  
Neçə olar yaşın, dağlar?  
Olma, sən də dərd çəkirsən  
Tez ağardı başın, dağlar.*

*Milyon-milyon əsir keçdi,  
Gələn qondu, qonan uşdu.  
Əbədilik səndən köcdü,  
Koroğlu sirdaşın, dağlar.*

*Sənə çox igidlər gəldi,  
At oynatdı, qlinc çaldı.  
Aşıq Alxan da qocaldı,  
Ölmür, itmir daşın, dağlar.*

### ***BU DAĞLARDAN***

*Varlı, kasıb, hər bir insan,  
Qondu, köçdü bu dağlardan.  
Qoç Koroğlu, Qaçaq Nəbi,  
Gəldi keçdi, bu dağlardan.*

*Alaçixlı ağır ellər,  
Sona üzən ayna göllər,  
Lalə yanaq tər gözəllər,  
Su doldurar bulaqlardan.*

*Ay vəfasız fani dünya,  
Etibarın hanı dünya?  
Qocaltdin Əlixanı dünya,  
Ayri düşüb yaylaqlardan.*

***BOYLANA -BOYLANA***

*Sevgisinə vədə verir,  
Durur boylana-boylana.  
Yad ovçudan daldalanır,  
Yeri boylana-boylana.*

*Məəttəl qaldım işinə,  
Kəklik kimi yerişinə.  
Sağ əlin qoyub döşünə,  
Gülür boylana-boylana.*

*Gördüm mələklər xanını,  
Artırıb şöhrət şanını.  
Aşıq Əlixanın canını,  
Alır boylana-boylana.*

## **O GÖZƏLİN**

*Bərk tutasan yaxasından  
O, gözəlin bu, gözəlin.  
Asılasan düyməsindən  
O, gözəlin bu, gözəlin.*

*Gözlərinin qarşısından,  
Saçlarının burmasından,  
Yapışasan məməsindən,  
O, gözəlin bu, gözəlin*

*Alxan doymaz beləsindən,  
Ləbilərinin badasından,  
Vallah allam qadasından,  
O, gözəlin bu, gözəlin.*

## **NƏLƏR KEÇDİ**

*Əyrum-uyrum gedən yollar  
Səndən gəldi nələr keçdi?  
Dünya mənimdir deyənlər  
Axrı ağlar-mələr keçdi.*

*Uymayın vara-dövlətə  
Qul olmayın şan-şöhrətə.  
Əl uzadın həqiqətə  
Bu dünyanın sonu puçdu.*

*Alxanın çoxdu məlali,  
Heç əksilməz qalmaqalı.  
Bu dünya bina olalı,  
Gələn gəldi, köçən köçdü.*

### *QARAYAZI*

*İgidlərin köçdü, getdi  
Hayif sənə Qarayazı.  
Tərlanların uçdu getdi,  
Hayif sənə Qarayazı.*

*Yaylaların ağlar oldu,  
Gülləri saraldı soldu.  
Bülbüllər qəfəsdə qaldı,  
Hayif sənə Qarayazı.*

*Meşələr kəsildi töküldü,  
Sonalar göllərdən çökildi.  
Başında bostan əktəldi,  
Hayif sənə Qarayazı.*

*Bir dərd bilən də qalmadı,  
Yaralarım sağalmadı.  
Köçənlər geri gəlmədi,  
Hayif sənə Qarayazı.*

*Hani səndə mavzer atan,  
Şahin tək bərədə yatan.  
Qanın dost qanına qatan  
Hayif sənə Qarayazı.*

*Köhlənlərin heç kişnəşmir,  
Sürülərin heç mələşmir.  
Pəhlivanların güləşmir,  
Hayif sənə Qarayazı.*

*Neçə döndü gözəl devran,  
Gözəllərin etmir sehran,  
Qanlar ağlar aşiq Alxan  
Hayif sənə Qarayazı.*

### **NƏLƏR KEÇDİ**

*Əyrim-üyrüm gedən yollar,  
Səndən gəldi nələr köçdü.  
"Dünya mənimdir" deyənlər,  
Axrı ağlar-mələr keçdi.*

*Mən namərdə bel bağladım,  
Yolunda sinə dağladım.  
Bilirsən niyə ağıladım  
Gözəl devrim yada düşdü.*

*Müxənnətlər özün öyər,  
Dostlarını darda qoyar,  
El-obalar bir gün deyər,  
Qarayazılı Alxan da köçdü.*

### **YAVAS-YAVAS**

*Hər ay, hər gün ömrümüzdən  
Günlər keçir yavaş-yavaş.  
Xəyalımın tərlan quşu  
Daha uçur yavaş-yavaş.*

*Qar tutub dağların başı,  
Qarışdı dünyanın işi.  
Araxnan dost olan kişi,  
Uzaq keçir yavaş-yavaş.*

*Zaman dəyişməz Alxani,  
Mərd dostlarım getdi, hanı?  
Könlümün sürək köhləni,  
İndi qaçıır yavaş-yavaş.*

## **MƏNDƏDİ**

*Ey söz üçün gəzən aşıq,  
Sözün dəryası məndədi.  
Hər kəlmənin neçə şəkili,  
Heca mənəsi məndədi.*

*Sirdaşıyam örnəklərin,  
Arzuların, diləklərin.  
Böyük aşıq Ələsgərin  
Sözü qadası, məndədi.*

*Nə dincəlib, nə yatıram,  
Qavvas olub tor atıram.  
Sərrafam gövhər satıram  
Ləlin bahası məndədi.*

*Hünəri varsa bir kəsin,  
Təcnisimə cavab desin.  
Gəraylinin, müxəmməsin  
Külli xanəsi məndədi.*

*Ay Alxan,itməz zəhmətin  
Qazan elin məhəbbətin.  
Xəstəsi kimsə sənətin  
Deyin davası məndədi.*

**MƏRDİ-MƏRDANƏ**  
*(Xındı Məmmədə nəzirə)*

*Ömrüm keçdi, günüm keçdi,  
Cahanda mərdi-mərdana.  
Təmiz adnan mən dolaşdım,  
Hər yanda mərdi-mərdana.*

*Namərd oduna yanmadım,  
İlqar verdimsə dönəmdim.  
Müxənnətə heç enmədim  
Meydanda mərdi-mərdana.*

*Mən uymadım al-qumaşa,  
Sadiq oldum dost-qardaşa.  
Sənətini vurdu başa,  
Alxan da mərdi-mərdana.*

## **DANIŞMA**

*Sən kamil bağban deyilsən  
Bağçadan, bağdan danışma.  
Nə alansan, nə satansan,  
Doğru bazardan danışma.*

*Yox namusun, nə də arın,  
Nə də sənin behbazarın.  
Arvatdadır ixtiyarın,  
Qüvvədən, zordan danışma.*

*Alxan çatan namus ardi  
Sözüm xalqa yadımkardı.  
Anan çolaq, atan kordu  
Çolaqdan, kordan danışma.*

***YARIM OLA***

*Bəxtim bura qədər yaza,  
Birala göz yarım ola.  
Ürək dağa hökm eyləyə  
Əlimdə ixтиyarım ola.*

*Hər gözələ can demərəm,  
Canımı qurban demərəm,  
Mən sənə tərlan demərəm,  
Yüz min ahızarım ola.*

*Dünyanın yoxdur vəfəsi,  
Baldan şirindir cəfəsi.  
Alxan çox görüb səfəsi  
Mərd ilə ilqarım ola.*

### ***OLMASIN***

*Görüm heç kəs bu dünyada  
Öz evində qul olmasın.  
Altun ikən xirdalanıb,  
Qara qəpik pul olmasın.*

*Ayri düşən anasından,  
Dağ yandırar naləsinən.  
İlan getsin balasınan,  
Qabağında yol olmasın.*

*Mən Alxanam, dərdəçərəm,  
Gül əkərəm, vay biçərəm.  
İnsafdımı bağbecərəm,  
Tikən bitsin, gül olmasın.*

***DAHA***

*Gündən günə vaxt azalar,  
Mən doloduqca yaşa daha.  
Kim nə deyir eşitmırəm  
Düşəmmirəm başa daha.*

*Ayaz vurur üzdərimnən,  
Yaş süzülür gözdərimnən.  
Tutulmuşam dizlərimnən  
Dayanmiram qışa daha.*

*Alxan, bəxdin zər gətirmir,  
Xəzan vurub gül gətirmir.  
Vəzifəm yox, əl gətirmir  
Gələmmirəm xoşa daha.*

*Qoşmalar*



## *MƏNİ*

*...Naşı xəyyat əl yetirər bir ağa,  
Mərd igidi rahat bükər bir ağa.  
Bu günümdə əgər gəlsə bir Ağa,  
Nəzər qılsa edər təzə tər məni...*

### ***QOCALDIM***

*Əzəl dərd biriyydi yüzə yetişdi  
Cavanlıq əlimdən getdi, qocaldım.  
Neçə oxlar atdım biri dəymədi  
Ovum bərəsindən ötdü, qocaldım.*

*Dağlarda yel kimi əsən yiğvalım,  
Poladı ortadan kəsən yiğvalım,  
Məndən üz döndərib küsən yiğvalım.  
Bilmirəm harada yatdı, qocaldım.*

*Qarayazılı Alxanam el bilir məni,  
Sərraf ol, xaini görəndə tanı.  
Haqsızlıq qocaldırancaq insanı  
Şər, böhtən yaxamdan tutdu, qocaldım.*

## **YIĞVALIM DÖNDÜ**

*Tərlan könlüm zirvələrdə gəzərdi,  
Fələyin qəhrinnən endi nə endi.  
Qəfil yerdən bir od düşdü canıma,  
Ciyərim alışdı yandı, nə yandı...*

*Bu qoca çağımda döndü novrağım,  
Telli saza daha yatmir barmağım.  
Şöləsində şam atdığım çirağım  
Asda bir küləklə söndü, nə söndü...*

*Alxanam, dərdimi kimsə bilmədi.  
Nə eyləyim taleyim yar olmadı.  
Əzəlim xoş keçdi, axırm gəlmədi.  
Yığvalım bəd günə döndü, nə döndü...*

## ƏYMƏSƏ

*Vaxtsız yarpaq düşməz,nə bağ pozulmaz,  
Xoryat əli bir bağçaya dəyməsə.  
Yüz namərd bir mərdə heç yaxın düşməz  
Qanlı fələk özü vurub əyməsə.*

*Neçə ümman,neçə dərya keçirdim.  
Ləl-gövhəri bir-birindən seçirdim,  
Əzraildən çox aralı qaçırdim.  
O zamanın özü qarşı gəlməsə.*

*Niyə ağlayırsan, əziz vəfadar?  
Bil ki,bu dünyaya yoxdu etibar.  
Mən Alxanam yerim olar dar məzar  
Getməliyəm həyat qismət olmasa.*

## **BAĞLIDI**

*Elin sənətkarı, elin oğluyam,  
Hər zaman bu qəlbim elə bağlıdı.  
Qartalın məskəni uca dağlardı,  
Bülbülün də meyli gülə bağlıdı.*

*Aşıq el dolanar telli saznan,  
Durnalar ötüşər xoş avaznan.  
Səf çəkib su üstə gedər naznan,  
Ceyranın da meyli çölə bağlıdı.*

*Nədəndi üz tutub baxırsan yana,  
Demirsən baxışın qəst edir cana.  
Qarayazılı Alxanam qorxuram sina,  
Ürəyim bir incə telə bağlıdır.*

## KEÇDİ

*Söz verdin bir günə, ay etibarsız,  
Həftələr dolandı, ay gəldi keçdi.  
Gözüm yolda qaldı, can intizarda,  
Zimistan hərləndi, yay gəldi geçdi.*

*Tellərinə siğal verir bir şana,  
Zəmbur<sup>1</sup> mənəm, şövq edirəm bir şana,  
Nə bir toyu gəldin, nə bir nişana,  
Neçə bayram oldu, toy gəldi keçdi.*

*Alxan sənə qurban, telli Yasəmən,  
Qönçə dahən, ləbi ballı Yasəmən.  
Məni dərdə salan xallı Yasəmən,  
Səndən ötrü ömrüm, zay gəldi keçdi.*

---

<sup>1</sup> Zəmbur – arı

## ***SAĞ, SALAMAT QAL***

*Başı six dumanlı, sinəsi qarlı  
Qaraxaç yaylağı, sağ-salamat qal.  
Qartallar məskəni, Ağlağan dağı,  
Qaraçöp ovlağı, sağ-salamat qal.*

*Borçalı yurdudu, marallı dərə,  
Dumanı, çiskini, qalxır göylərə.  
Sürürlər yayılır tər güneylərə,  
Gözəllər bulağı, sağ-salamat qal.*

*Dəlidağdan görünür Malaqan düzü,  
Ətirli çiçəyi, güllü nərgizi,  
Qarayazılı Alxanın əlində sazi,  
Hacıxəlil ocağı, sağ-salamat qal.*

### ***AY BİZİM ELLİ***

*Sona ceyran kimi keçib gedirsən  
Tanırsanmı məni, ay bizim elli?  
Mələklər səf çəkib gəlsə behişdən  
Yenə olmaz sənə tay, bizim elli.*

*Görən ilham alar qara gözünnən,  
Lalə xəcalətdi gülər üzünnən.  
Bərabər iqliməm sənin özünnən,  
Darçinli, mixəkli çay, bizim elli.*

*Aralı getməginən gəlginən bərdən,  
Səni gördüm ağıl oynadı sərdən.  
Qarayazılı Alxanam ay mina gərdən,  
Gəl sənə eylədim toy, bizim elli.*

### ***QARA TORPAQDA<sup>1</sup>***

*Ay Söyün, nejoldu qara torpaqda  
Sarı tel, Urfani çalan barmaqlar.  
Qalxanda o zılə, enəndə bəmə  
Gözəllər ağlını alan barmaqlar.*

*Heç dözmək olarmı belə dərdə də,  
Yüz cürə gül vururdun ana pərdədə.  
Açıq məclislərdə, hər bir yerdə də  
Hər zaman eyivallah alan barmaqlar.*

*Billur kimi zövq edirdi gümanı,  
Minlərlə keçirdi toyu nişanı.  
Sənət dostum Qarayazılı Alxanı  
Qəmin dəryasına salan barmaqlar.*

---

<sup>1</sup> Şeir Hüseyin Saraclının əziz xatırəsinə həsr olunub.

## **GƏLMİŞƏM**

*Qocaman aşığam Qarayazıdan,  
Odlar yurdu Azərbaycana gəlmışəm.  
Çoxları od saldı şirin canuma,  
Kərəm kimi yana-yana gəlmışəm.*

*Burda qərar tutub elmin ocağı  
Şeirin, sənətin qaynar bulağı.  
Vaqifə ruh verən Qazax torpağı,  
Vidadinin sorağına gəlmışəm.*

*Qızılvəngli Ali böyük misaldi,  
Ustad Ələsgərim ondan dərs aldı.  
Tapammadım dədə Şəmşir necoldu,  
Dərs verərdi mən Alxan gəlmışəm.*

## **GÖRÜRƏM**

*Həyasız, vicdansız, qan içənləri  
Elə bil qarşısında ilan görürəm.  
Həqiqət nədisə heç gözə dəymir,  
Hər nəki görürəm yalan görürəm.*

*Cibinin xeyrinə can atanları,  
Vəfasız dünyani bərk tutanları,  
Namus, hörmət, bir də ar satanları  
Hər zaman arxada qalan görmüşəm.*

*Qəmlə əlləşirəm, dərdə yoldaşam.  
Haqsızlıq çox çəkib ağarıb başım.  
Çəkdi ayağımdan xayın yoldaşım,  
Alxanam qəlbimi viran görürəm.*

### ***QALMASIN***

*Adilsən, Allahsan, haqqı divansan.  
Tərlanın ovlağı sara qalmasın.  
Mərdin işi müşgüllərə düşməsin,  
Ürək sözü beyilqara qalmasın.*

*Pozulmasın mərdin şöhrəti-şəni,  
Açılsın üzünə haqqın divanı.  
Nahaqdan axmasın bəndənin qanı,  
Gözəl dövran zülmkara qalmasın.*

*Ay Alxan, qəlbini Xudaya bağla,  
Nə şeytana, nə dünyaya bel bağla.  
Sidqini Qurana, ayəyə bağla,  
Ərəsətdə cəsət nara qalmasın.*

## NƏ YAZIM İNDİ

*Təzə qələm aldım, coşubdu təbim,  
Özüm də bilmirəm nə yazım indi.  
Fələk xəncərini vurandan bəri  
Nə qışım xoş keçir, nə yazım indi.*

*Fələk ölüm versin qəlbi pislərə,  
Qeyrəti, namusu atan kəsdərə.  
Ovraq qohumlara, yaltaq dostlara,  
Nə sözüm xoş gəlir, nə sazım indi.*

*Şər yazmasın qələm alan əlinə,  
Düyün düşsün müxənnətin dilinə.  
Alxanam, düşmüşəm eşqin gölünə  
Nə çalxanım indi, nə üzüm indi.*

## ***DEYİLƏM***

*Fələk imtahana çəksə də məni,  
Namərd kölgəsində yatan deyiləm.  
Çəksələr dilimdən dara of deməm,  
Gələcək nəslimi atan deyiləm.*

*Yada can demərəm, atmaram dostu  
Çox şükür xudaya verdiyin bəsdi.  
Başımdan nə qədər yel, boran əsdi,  
İlqarı-imani satan deyiləm.*

*Alxan da "can" deyir həmişə mərdə,  
Müxənnəti düşsün çarəsiz dərdə.  
Nə qədər yorulub qalsam da geridə,  
Yaltaq ətəyindən tutan deyiləm.*

### ***YARAŞMAZ***

*Dahan xəzinədi söz də ki, ümman,  
Kövhəri puç etmək dilə yaraşmaz.  
Qələm tabe olar hər an barmağa,  
Haqqı nahaq yazmaq ələ yaraşmaz.*

*Varına güvənən çox bağrı daşdı,  
Kasıbdan yan keçər dostu qardaşı.  
Sahilə düzsələr min cürə quşu,  
Sonaya bənzəməz, gölə yaraşmaz.*

*Alxan, aldanma dünya varına.  
İnanma namərdin behbazarana.  
Hörmət etməyən kəs sənətkarına,  
Aqılə yaraşmaz, elə yaraşmaz.*

## BƏNÖVŞƏ

*Özün tər gözəlsən, boynun əyridi,  
Adın düşüb bu cahana, bənövşə.  
Gül çiçəklə dolsa çəmənlər, çöllər,  
Sənин bərabərin hanı, bənövşə?*

*Dünya gözəlləşir, insan qocalır,  
Xoş ətirin var asimana ucalır.  
Hayif, bəd ruzigar səndən bac alır  
Səni edir şanə-şanə, bənövşə.*

*Hər yetən üzməsin səni hayıfsan,  
Lalədən, nərgizdən olduqca safsan.  
Həmi çox gözəlsən, həmi zərifən.  
Sən layiqsən mən Alxana, bənövşə.*

### *AY BELƏSİNĐƏN*

*Nola geri dönə tər cavanlığım,  
Ömür-gün keçirəm ay beləsinnən.  
Qişda ağ otaqda, yayda yaylaqda,  
İçəydim üzbə-üz çay beləsinnən.*

*Nola bir də yatan bəxtim ucalı  
Ötgün ola xandan-bəydən bac ala.  
Qovuşam, sarmaşam bu mahcamala,  
Yüzcə il yaşayam ay beləsinnən.*

*Məcnun kimi leyli dağı gəzirəm,  
Gözəllər şanına dastan yazıram.  
Mən Alxanam, ölmək üçün hazırlam  
Ancaq basdırsınlar qoy beləsinnən.*

## **GƏLMƏSİN**

*Vəfasız gözələ nə edə billəm,  
Könlümü almağa gəlmir-gəlməsin.  
Ahnən-vaynan keçir hər bir saatım,  
Etibarsız zalim bilmir-bilməsin.*

*Diyən ilqar verib zülümkar yada,  
Kərəmdən betərəm yanırəm oda.  
O kef çəkir, mən ölürəm dünyada  
O, yüz il yaşasın, ölmür-ölməsin.*

*Hax yazaram qələm alib dəstimə,  
Qara gözlər necə durdu qəsdimə.  
Qarayazılı Alxanam qəbrim üstünə,  
Ağlaya ağlaya gəlmir, gəlməsin.*

### ***ENDİRƏN FƏLƏK***

*Üzbə-üz durasan bir xəbər alam,  
Cəmşidi taxtundan endirən fələk.  
Mərdləri göndərən zülmət dağına  
Zalimin çırığın yandıran fələk.*

*Neçə əyyam, neçə dövran görmüşəm,  
Viran bağlar, viran gülşən görmüşəm.  
Hər nə ki, görmüşəm böhtan görmüşəm,  
Namərdi səmaya qaldırınp fələk.*

*Durmuşdum qarşımdan tər sinə keçdi  
Bir incə bel mələk tərsinə keçdi.  
Alxanam, düz işim tərsinə keçdi,  
Müxənnəti mərdə güldürən fələk.*

## ***GÜRCÜSTANDA BOY ATMIŞAM***

*Babam Salahlıdı, nənəm İncəli,  
Özüm Gürcüstanda boy atmişam mən.  
Əlli ildi bu sənətin quluyam  
Xalqım üçün yazıb yaratmışam mən.*

*Dolandım elləri telli sazımnan,  
Könüllər oxşadım, şirin sözümnən.  
Şirin söhbətimnən, xoş avazımnan,  
Yatan könülləri oyatmışam mən.*

*Atam dülgər idi, anam xalçaçı.  
Yüz min ilmə çalar, kəsərdi qayçı.  
Qarayazılı Alxanam, əmim dəmirçi,  
Hər zaman zəhmətə qatlaşmışam mən.*

## **GÖZƏLDİ**

*Sizə Gürcüstanın tərifin deyim,  
Dağlarda çiçəyi, balı gözəldi.  
Bir-birilə məhəbbətlə danişar,  
İnsanların xoş xəyalı gözəldi.*

*Başkecid, Ağbulaq, Qaqra, Didivan,  
Barjomun havası dərdlərə dərman.  
Qaxet şərabından süzülür alqan.  
Bağlarda bülbülü, gülü gözəldi.*

*Alxanam, aşığam bülbüllü bağa,  
Qayalardan axan sərin bulağa,  
Səf çəkir arana, arandan-dağa,  
Gürcüstanın qoyunu-malı gözəldi.*

### ***YUVA SALIB***

*Yaziq aşıq dayanarmı bu dərdə.  
Tərlan ovlağında sar yuva salib.  
Şeyda bülbüл qanlar ağlar qəfəsdə  
Qönçə sinəsində xar yuva salib.*

*Necə yandı Kərəm qəm atəşində,  
Pələnglər diz çökdü nər savaşında.  
Yeddi min yeddi yüz dəli başında.  
Koroğlu yurdunda kor yuva salib.*

*Alxanam yaşaram ağır elimdə,  
Sazım sinəmdədi, sözüm dilimdə.  
Şahin oynadardım hər bir əlimdə,  
Döyünən qəlbimdə qoz yuva salib.*

### ***YAXŞIDI***

*Dərdin ürəyində tüğyan eyləsə,  
Namərdə sərrini demə, yaxşıdır.  
İllərlə ac qalsan bildirmə yada,  
Müxənnət çörəyi yemə, yaxşıdır.*

*Həmişə mətləbin sən dilə haqqdan,  
Əl götür vəfasız lalə yanaqdan.  
Yeməksiz, içməksiz əlvan otaqdan,  
Bir dolu süfrəli kümə yaxşıdır.*

*Alxana dağları tərsinə çəkər,  
Nə çəkir o, gözəl tər sinə çəkir.  
Xam kali qosanda tərsinə çəkər,  
Kotanı bağlama xama yaxşıdır.*

### **SAZ SƏNƏ QURBAN**

*İstəkli bala tək al qucağına  
Asta çal sinmasın saz, sənə qurban.  
Layiqdi hüsnünə tərif söyləyim,  
Bir neçə xənadan saz sənə qurban.*

*Səhərin meh ətri vurar hər yani,  
Bülbül nalə çəkər, titrəyər canı.  
Məhəbbət qılinc tək kəsməz insani,  
Eləmə bu qədər naz sənə qurban.*

*Vaxt gələr sənin də ağarar saçın,,  
Qocalar köçünə qarışar köçün.  
Alxanam, deyirəm yadigar üçün,  
Mənim bu sözümü yaz, sənə qurban.*

## DANIŞMA

*Arif olan, yaxşı-yaman seçəndə,  
Qiymətli sözünü boşa danışma.  
Urfan məclisində tanı yerini,  
Ayaqda oturub, başa danışma.*

*Dost dostun yolunda qoyar sərini,  
Namərdə göstərər öz hünərini.  
Altuna dəyişmə alın tərini,  
Elin ziyana haşa, danışma.*

*Gözlə namusunu, gözlə arını,  
Yadından çıxartma haqq bazarını.  
Artırma Alxanın intizarını,  
Vurma arzusunu daşa, danışma.*

## ZİYARƏTDƏN GƏLİRŞƏN

*Qəbul olsun qəlbindəki diləyin  
Görünür ki, ziyarətdən gəlirsən.  
Olan günahların əff olundumu,  
Saf ürəknən sədaqətdən gəlirsən.*

*Əsil ziyarətdi sənin qaşların,  
Mehracda hörülüb siyah saçların.  
Yaqutdu, yəməndi, hildi dişlərin.  
Hökümdarsan səltənətdən gəlirsən.*

*Yaman gözdən xudam səni saxlasın.  
Günahkarlar dərgahında ağlasın.  
Aşıq Alxan sənə səcdə eyləsin,  
Məleykəsən sən cənnətdən gəlirsən.*

### ***YAZDIM***

*Məcnun kimi düşdüm leyli dalınca,  
Bu gündən özümü divana yazdım.  
Hüsnünü oxudum ayə içində  
Özümü mən sənə pərvanə yazdım.*

*Əl üzmərəm ətəyindən tərsinə  
Gözəl ceyra, nə baxırsan tərsinə?  
Düz oxunur, mən yazıram tərsinə  
Xəstəyəm gəl yetir dərmani yazdım.*

*Əlif qəddim kaman oldu, yar yeri,  
Neştər vurub qara bağımı yar yeri.  
Səndən olmaz mənə deyən yar yeri.  
Sağalmaz dərd oldun Alxana yazdım.*

## GÖRMÜŞƏM

*Qaracöp elində, yeddi oymaqda,  
Doğru sözü, düz ilqarı görmüşəm.  
Dost yolunda başı-candan keçərdi,  
Mərfət əhli igidləri görmüşəm.*

*Orda çox etmişəm toyu, nişanı  
Hər ocaqda yedim nəməyi-nanı.<sup>1</sup>  
Elmdə bir dərya, mərifət kani,  
Musa kimi sənətkarı görmüşəm.*

*Xəyala gətirrəm mən aram-aram,  
Çox da düşünəndə qövr edir yaram.  
Ərənlərdən qalmış bir yadigaram,  
Dəfələrnən boran-qarı görmüşəm.*

*At oynadıb dolanardı meydani  
Mən görən igidlər görülmür, hani?  
Onlar unudarmı aşiq Alxani,  
Mən onlarda etibarı görmüşəm.*

---

<sup>1</sup> Nəməyi-nanı – duz çörəyi

## **GÜLÜR**

*Bağlar yaşillaşır, qönçə açılır,  
Oxuyur bülbüllər, güllər də gülür.  
Azad nəfəs alır bütün təbiət,  
Bu gözəl devranda ellər də gülür.*

*Çoban tütəyini ahəsdə çalır,  
Turaclar, kəkliklər dağa səs salır.  
Aşıq bu büsatdan min ilham alır.  
Quzular mələşir, çöllər də gülür.*

*Kürün sahilində əsəndə yellər,  
Xatırələr saçır ətrafa güllər.  
Yazın nəfəsini duyduqca ellər,  
Alxanam sazında tellər də gülür.*

### NƏYƏ LAZIM

*Fitnəkar baxışlı, iblis əməlli  
Gözəlin önungdə xal nəyə lazıim.  
Üzbə-üz oturub yaltaq dostunla  
Yesən də yağınan, bal nəyə lazıim.*

*Qəvvəsi olmuşam ummanın-selin,  
Mərdana oğluyam bir ağır elin.  
Cüyürsüz meşənin, sonasız gölün  
Bülbülsüz, atırsız, gül nəyə lazıim.*

*Alxan, dostuna olma vəfasız,  
Aşıq yaşarmı elsiz, obasız.  
Quşlar da olmasın yurdsuz-yuvasız  
Öküzə poladdan nal nəyə lazıim.*

## ***DEYİL***

*Nə çox güvənirsən qulluğa-vara,  
Başacan səninlə olanha deyil.  
Bir bağın-bağbanı kamil olanda  
Gülləri saralıb solanha deyil.*

*Cibinin xeyrinə sən satma eli,  
Başına sovracaq fələyin yeli.  
Tanrının dediyi o doğru yolu  
Haqqı-ədalətdi, yalanha deyil.*

*Əsilnəcabətin ziyankar olub,  
Ev yixib, həmişə fitnəkar olub.  
Baxmaki haramla cibistan dolub  
Sel gələr aparar qalanha deyil.*

*Eşit nəsyətim, çıxma yolundan  
Zəhmətin acısı, şirindi baldan.  
Alxanam qaçıram şərdən, haramdan  
Haramnan dolanan insanha deyil.*

## ÖLƏCƏKDİ

*Yüz il qazanc etsə heç qarnı doymaz  
Dünyaya göy gələn, göy öləcəkdi.  
Yüz min alım dərs desə də nadana,  
Anadan səy gələn, səy öləcəkdi.*

*Mərdlərin hər yanda vardi hörməti,  
Qızılıн heç zamanitməz qiyməti.  
Bir kişinin düz olsa əsili-zati,  
Əslində bəy olan, bəy olacaqdi.*

*Mərd ilə namərdi yazsan hesaba,  
Namərdin nöqsani siğmaz kitaba.  
Namərd ev tikədə yeddi mərtəbə  
Haramdı mayası zay olacaqdi.*

## NƏ BİLƏR

*Dəli könlüm, gəl yaltaqdən aralan,  
Yaldaq insan namus-arı nə bilər.  
Bir qarın çörəyə satar dostunu,  
Doğru sözü, düz ilqarı nə bilər.*

*Haram süd əməndə olmaz etibar,  
Hər dağın başına düşməz boran, qar.  
Viranə küncündə yatan bayquşlar,  
Bülbül çökən ahızarı nə bilər.*

*Alxan, inanma nanəçibə, alçağa  
Qəvvəs olmaz göldə üzən qurbağa.  
Muxənnəti qoysan bir kəndə ağa,  
Qohum- qardaş, dostu, yarı nə bilər.*

## ***GETDİ***

*Yenə qəmə doldu virana könlüm  
Xəf aldı dağların maralı, getdi.  
Alovdan ürəyim odlara yandı,  
Sinəmi eylədi yaralı, getdi.*

*Ol xudam yaradıb bəni insani,  
Bəzən də soldurub o, gülşanları.  
Yığvaldan kəm edir, gözəl canları.  
O da mən tək yardan yaralı getdi.*

*Qarayazlı Alxanın gətirmir bəxti,  
Tərsinə çevrilib fələyin taxdı.  
O, qəmli baxışın evləri yaxdı,  
Həsrətdən irəngim saraldi getdi.*

### **XANASI DAR OLAR**

*Mərdinən namərdi saya çəkməyin,  
Namərdin küməsi dar olar, bilin.  
Mərd olan süfrə açar, ad olar  
Namərd dost yanında xar olar, bilin.*

*Həqiqətdən əl üzərmi, pürkamal,  
Halaldan süd əmən, olar əhli-hal.  
İgidin başında olar qalmaqal,  
Uca dağda boran-qar olar, bilin.*

*Qəvvəs olan müdam üzər dəryada,  
Ustad sözün dərk eləməz hər gəda.  
Alxanın əməyin kim versə bada,  
O insan axırda kor olar, bilin.*

## ***CEYRAN***

*Mənim də güzərim düşdü Muğana  
Gördüm sığallanır bir sona ceyran.  
Ovçudan xof alıb dünya gözəli,  
Həyəcanlı baxır hər yana ceyran.*

*Dayandım doyunca mən baxdım ona,  
Vurğun yada düşdü, o, indi hana?!  
Ürək yandı, tüstüm döndü dumana,  
Çevrilib baxanda insana ceyran.*

*O "çöllər qızını" seyr ettim mən də,  
Heç salmaq olarmı onu kəməndə?!  
Boynunu çevirib, bəri dönəndə,  
Elə bil baxırdı Alxana ceyran.*

## AĞRI DAĞI

*Eşitdim adını, gördüm üzünü,  
Səndə çox uludu, şan Ağrı dağı.  
Ərənlər oylağı, məndlər məkani,  
Onun üçün deyirəm can Ağrı dağı.*

*Yayda da, qışda da başı qarlısan,  
Sən də Yaradanın yadigarısan.  
Hamı səni sevir etibarlısan.  
Gördüm heyran oldum mən Ağrı dağı.*

*Vəsvini söylədim bu telli saza,  
Aşıqlar hüsnünə bir dastan yaza.  
Eşqim coşa gəldi, catdım muraza,  
Tərfini söylədi Alxan Ağrı dağı.*

## **BORÇALIDADI**

*Eşidənlər inansın həqiqətdir bu sözüm,  
Dünyanın səfəsi Borçalıdadı.  
"Dol Hicranı", "Yanıq Kərəmi", "Bəhramı",  
"Sultani" havası Borçalıdadı.*

*Faxralı Nəbidi şairlər xası,  
Ağacəndi Xındı Məmməd ustası.  
Sinəsində yatır şeir, dastan xəzinəsi  
Şenliyin<sup>1</sup> babası Borçalıdadı.*

*Açıqdır süfrəsi, gülərdir üzü,  
Mərdə qismət olsun çörəyi-duzu.  
Şən keçir zimistan, xoş gəlir yazı,  
Bülbülün sədəsi Borçalıdadı.*

*Cavan Zəlimxani haq verib bizə,  
O, xoşbəxt yaşasın, gəlməsin gözə.  
Ruhunu bağlayıb şeirə, saza  
Yaqubun nəvəsi Borçalıdadı.*

*Qarayazlı Alixanın haqdı duvası,  
Gəzəndə elləri, gəlir həvəsi.  
Dillərdə deyilən sazin havası  
Yetmiş iki havası Borçalıdadı.*

---

<sup>1</sup> Şenlik – Babaları vaxtilə Borçalıdan Türk əllərinə köçmüş aşiq Şenliyin adıdır.

### ***YAZILMIR AŞIQ***

*Fələyin qələmi sinaydı başdan  
Yaxşılar yaxşıya yazılmır, Aşıq.  
Zalimin zülmünnən verdiyi dərdə  
Ürək daş-ha deyil dözülmür, Aşıq.*

*Namərdə, nakəsə çəkməynən zəhmət,  
Bivəfa adamda olmaz ədalət,  
Yalançı aşiqdə sevgi, məhəbbət,  
Hər yetəndə doğru söz olmur, Aşıq.*

*Kamil ovçusansa, izlə maralı,  
Kəm yiğbalam vətənimdən aralı.  
Mən də, sən də yar ucundan yaralı  
Müxənnətin qəbri qazılmır, aşiq.*

## ÜZ-ÜZƏ GƏLSİN

*Saz götürüb "mənəm mənəm" deyənlər,  
Qeyz eləsin mənnən üz-üzə gəlsin.  
Yaldaq sənətkarnan heç yoxdu aram,  
İstəmərəm mənnən göz-gözə gəlsin.*

*Kamil ustاد olan gəzər mahalı,  
Qocaya, cavana can deyər bəli.  
Nəfsi təmiz gərkək, dili dualı,  
Hər zaman sözləri düz-düzə gəlsin.*

*Alxan yaxşı bilir haram, halalı,  
Elin məclisində dili duvalı.  
Kimin ki, sənətdən azdı kamalı,  
Mənnən dərs almağa qoy bizə gəlsin.*

## ***BEŞ İNDİ***

*Kim məni qinasa başına gəlsin  
Artıbdı dərdlərim birə beş indi.  
Tülək tərlan uçub gedib əlimdən,  
Tutubdu yaxamdan bir bəyqus indi.*

*Zaman xəncərini vurdu sinəmə,  
Talan saldı növraqıma-binəmə.  
Gülşənlə bağıma, əlvən xanama  
Bəs necə dözüm mən bağrı daş indi?*

*Bu devrin küləyi çox acı əsir,  
Yazıq aşiqləri doğrayıb kəsir.  
Alxanam fələyyə olmuşam yesir  
Baharım olubdu qarlı qış indi.*

***DE NƏDİ***  
***(qıfilbənd)***

*Qırx səkkiz karvandı, dörd də bəzirkən,  
Bir körpüdən gəlir keçir, de nədi?  
Bir quşum var, iyirmi dörd balası,  
Pərvaz edib bir-bir uçur, de nədi?*

*Qəlbimin atası yandırır dağı,  
Hər dəmdə keşd edir bülbülli bağlı.  
Bir qala içində iki çirağı,  
Gündüz yanır, geçə keçir de nədi?*

*Elim Qarayazı, adımdı Alxan,  
Endirər başına qara bir duman.  
Haqq nuru yaradıb iki pəhləvan  
Hansi gəlir, hansı qaçar, de nədi?*

## **KARVANIM MƏNİM**

*Qoca bəzirganam hicran donunda,  
İşləmir yorulub karvanum mənim.  
Fələk salıb məni çarəsiz dərdə,  
Kimsədə tapılmaz dərmanum mənim.*

*Bahar əyyamdı oxur bülbüllər,  
Bağrımın başına düzüldü millər.  
Hamının bağında açılıb gullər,  
Saralıb, solubdu gülşanım mənim.*

*Gözəl vətənimdən indi mən yadam  
Xəyalı çağşınam, huşu bərbədam.  
Mən Alxanam, bəxti qara səyyadam,  
Uçubdu əlimdən tərlanım mənim.*

## **GÖRMƏDİM**

*Dolandım dünyani çox cəfa çəkdim,  
Həqiqət nədir sə haşa görmədim.  
Hər kəs maqnit olub özünə çəkir  
Əlini uzadan başa görmədim.*

*Bu gün dərya olub, sabah da ada,  
Canları nəhaqdan alışır oda.  
Əzəli xan olur, sonuda gəda  
Fələknən kim vurdu başa görmədim.*

*Elim Qarayazı, adımdı Alxan,  
Əlləri boş getdi həzrət Süleyman.  
Hər zaman Allaha qalibdi güman,  
Ondan başqa nə xan, paşa görmədim.*

## **GÖRDÜM**

*Bir dağı bürülmüş lalə nərgizlər  
Ovçular ovunu o dağda gördüm.  
Dünya gözəlini, dağlar qızını  
Əl-üzən yuyurdu bulaqda gördüm.*

*Onun ucbatından ağlım sərsəri,  
Cənnət mələyidi adı Gülpəri.  
İçəndə dad verən abi-kövsəri,  
Süzülüb axırdı dodaqda gördüm.*

*Qara tikan gül üstünü bürüdü,  
Bu bəxtəvər görən kimin yaridi?  
Qarayazlı Alxanın ataş karidi  
Sultандı əyləşib o, taxtda gördüm.*

## **BİZİMDİ**

*Bu gözəl baxçalar, bu gözəl bağlar,  
Oxuyan bülbüllər güllər bizimdi.  
Düzləri bürüyüb qoyun-quzular,  
Ətirli, çiçəkli çöllər bizimdi.*

*Qartal yuva salmış qarlı qayalar  
Ulduzlar sayinca yanır çıralar,  
Aynəbənd otaqlar, uca binalar.  
Firavan yaşayan ellər bizimdi.*

*Alxanam arzumdu doğru xəyallar,  
Dərin dəryalardan açıldı yollar.  
Yaşasın zəhmətə can diyən qollar  
Texnika yaradan əllər bizimdi.*

## ***YEDİRMƏDİMİ***

*Şeytani, iblisi o, nəhlətullah,  
Buğdanı Həvvaya yedirmədimi?  
Məst etdi behişdi o, tamahkarı  
Özünə Allaham dedirtmədimi?*

*Bir dənə buğdaya eylədi tamah.  
Nə qədər qazandı dünyada günah.  
Sevmədi bu işi o qədir Allah.  
Behiştdən kənara atdırmadımı?*

*Çoxları biləmməz nədi şəriyət,  
Neçədi Quranda yazılan ayət?  
Ay Alxan, gəl eylə haqqa ibadət  
İbadtkar behişdə oturmadımı?*

## ***GETDİ***

*Gülbədən gözəllər, laçın oğlanlar  
Vəfasız dünyadan qocaldı getdi.  
Arif məclisində gövhər sözlərim  
Nadanlar yanında puç oldu getdi.*

*Ələsgər, İmanı bəs Nəcəf hanı,  
Əsədnən Mirzəydi göhərin kani.  
Hayif sizə Vurğun, Nizami xanı,  
Qatara düzüldü kor oldu getdi.*

*Alxanam əzəli şanum-şöhrətim  
İgidlər yanında çoxdur hörmətim.  
Xəsdələr dərmanı gözəl sənətim  
Axırda zay oldu, puç oldu getdi.*

*VAR*

*Qara saçlarına çox da güvənmə  
Onun da dən düşüb ağarmağı var.  
Demə düşməmişəm çovğuna, qara,  
Ömrün qış çağrı var, boran çağrı var.*

*Ömür karvanını aşıra dardan,  
Baxıb sevinməsin əgyar uzaqdan.  
Səni at belində gəzdirən devran  
Düşürüüb piyada aparmağı var.*

*Bu dünya fanidi, hamı köçəcək,  
Ölüm bir şərbətdi, hamı içəcək,  
Hər kim nə əkibsə, onu biçəcək,  
Alxanın bu işə inanmağı var.*

## DÜŞMƏMİŞ

*Əfsanə dolanma, divanə könlüm,  
Yığvalıyın yolu bəri düşməmiş.  
Cavanlıqda qazan şani-şöhrəti,  
Ad-sanın cərgədən geri düşməmiş.*

*Heç kəsi küsdürüb qəlbini qırma,  
Onu bərkə salib dərdinə varma.  
Hər uyarsız yerdə düşməmiş vurma  
Bir firsəndi gəlib yeri düşməmiş.*

*Alxan da dostlara söylər dərdini,  
Oxu hər kitabı, öyrən dərdini.  
Atgınan dünyanın oyna nərdini,  
Əlindən bəxtiyın zəri düşməsin.*

### ***ŞANA YETİŞMƏZ***

*Məkəs sizildaşıb qonsa da gülə,  
Güldən şirə çəkib şana yetişməz.  
Yüz dərs alsa da nadan alimdən,  
Həqiqətə, yol ərkana yetişməz.*

*İnsan şöhrət tapar əsilzatından  
Qılınçı çəkərlər polad qatından.  
Maydan mənzil kəsməz kehlan atinan,  
Kalin qüvvəsinə dana yetişməz.*

*Dəvəyə yaraşmaz nə nal, nə xamud,  
Ulıqun nar gətirməz nə də ki, armud.  
Kobudun balası olacaq kobud,  
Yüz dərs alsa o, Alxana yetişməz.*

**MƏNİM**

*Ürəyim qan olub, qəlbim qaralır.  
Düşübü qiyətdən sənətim mənim.  
Müxənnət ucalıb, mərd də enibdi,  
Pozulub əmənəm, ədətim mənim.*

*Dəryalar quruyub, adalar çıxıb  
Hörmətsiz, mərifətsiz gədələr çıxıb,  
İndi yarım saqqal dədələr çıxıb,  
Gedir günü-gündən şöhrətim mənim.*

*Hayif könlüm viran oldu talandı,  
Alışdı alovə, oda qalandı.  
Aşiq Alixan, daha dostlar yalandı,  
Hər gədə nə bilir qiyətim mənim.*

### **AY ZALIM**

*Nə yaman çəkilib gendə durursan  
Ağlımı başımdan alan, ay zalim.  
Məni Məcnun edib beyvəfa gözəl  
Dağlara, daşlara salan, ay zalim.*

*Gözəllərdə ilqar olmur başatan.  
Hər şeyin vaxtı var, vaxtsız daş atan!  
Kamandar olarmı oxun boşça atan,  
Niyə süzgün baxıb güldün, ay zalim.*

*Mənim məhəbbətim üzülməz səndən  
Bulbul ayrılarımı görən çəməndən.  
Qarayazlı Alxanam incimə məndən  
Başında qovqamı bildin, ay zalim.*

### ***YAXŞIDI***

*Dərd qəlbini düyün-düyün etsə də,  
Namərdə sərrini demə, yaxşidi.  
İllər boyu ac qalsan da öyündə,  
Müxənnət çörəyi yemə, yaxşidi.*

*Həmişə matləbin sən dilə haqdan,  
Əl götür vəfasız lalə yanaqdan.  
Yeməksiz-içməksiz əlvan otaqdan  
Bir dolu süfrəli kümə yaxşıdır.*

*Alxana dağları tərsinə çəkir,  
Namərd bıçağının tərsi nə çəkir?  
Xam kali qosanda tərsinə çəkir,  
Kotanı bağlama xota, yaxşıdır.*

### ***QALMAYACAQ DA***

*Dünya yola salıb yüzmin şahları  
Heç kimə qalmayıb, qalmayacaq da.  
Yüz nəsihət eylə ağlı zaylara  
Əzəldən qanmayıb, qanmayacaq da.*

*Düşüb dəryaları gəzən dərini  
Oddara yandırar bali-pərini.  
O qanlı fələyin gizli sırrını  
Heç kimsə bilməyib, bilməyəcək də.*

*Alxanam unutmam Qarayazını,  
Çəkərəm dostumun ərki nazını.  
Heç aşiq özünnən teli sazını  
Başacan çalmayıb, çalmayaçaq da.*

## ***GEDİR***

*Bostanuma xoryat əli dəyəli  
Saralıb tağları, çor tutub gedir.  
Könlüm bir dağıydi-güllü, ciçəkli  
İndi boran alıb, qar tutub gedir.*

*Həqiqət yoluna varmılan nadan,  
Zəhmətin barını dərməyən nadan,  
Qəpiyi-manatı olmayan nadan,  
Baxırsan əlində zər tutub gedir.*

*Qarayazlı Alxan unutmaz eli,  
Sinəmə töküür gözümün seli.  
Fitnəkar gözəlin yamandı feli  
Tərlanın ovunu sar tutub gedir.*

### ***OLMASA***

*İnsan qocalarmı gözəl dünyada  
Ürəyində ahızarı olmasa.  
Əbəs yerə, hər adama can demə  
Doğru sözü, düz ilqarı, olmasa.*

*Dost, dostun qədrini bilsə yaxşısı,  
Məhəbbət toruna gəlsə yaxşısı.  
Daş düşüb, başına ölsə yaxşısı,  
Hər kiminki gözəl yarı olmasa.*

*Alxanam sinəmdə telli saz olsun,  
Gözəl odur, ilqarında düz olsun.  
İstər gəlin olsun, istər qız olsun  
Nəyə lazıim namus, arı olmasa.*

## DƏYMƏSİN

*Vaxtsız yarpaq düşməz, nə bağ pozulmaz,  
Xoryət əli bir bağçaya dəyməsə.  
Yüz düşmən olsa da mənə nə eyləyər,  
Qanlı fələk özü vurub əyməsə.*

*Neçə ümman, neçə dərya keçirdim.  
Ləl-gövhəri bir-birindən seçirdim.  
Azraildən çox aralı qaçırdım,  
O zalimin özü irast gəlməsə.*

*Nəçün ağlayırsan, əziz vəfadar  
Bilmirsən dünyada yoxdur etibar.  
Alxanam son evim oldu dar məzar  
Getməliyəm həyat qismət olmasa.*

**ƏGƏR**

*Qardaş qardaşı öldürməzdi olmasa şeytan əgər,  
İslam əhli olardımı enməsə Quran əgər?  
Günah ərşə qalxar haqqı salar nəzərindən,  
Bəd əmələ tövbə deyib olmasan peşman əgər.*

*Bu dünyanın hər sırri Rəsulum bildi haman,  
Hər dərdə dərman verən haqsan, qədr-sübhan!  
Kərbalada dava düşdü sellər kimi axdı alqan  
Dinimiz əldən gedərdi olmasa yəzdan əgər.*

*Qarayazılı Aşıq Alixan,çox da uyma cahana,  
Müxənnətə bel bağlama,aldatmasın zəmana.  
Düz çıxdi ilqarına,həm də əhdi-peymanə  
İbrahim oğlun kəsərdi gəlməsə qurban əgər.*

### **SATAŞMA**

*Alim də olanda çıxma özündən,  
Lovğalanıb sənətkara sataşma.  
Ovsunuçu deyilsən, özünü gözlə,  
Nə əqrəbə, nə şahmara sataşma.*

*Dövlət, varnan kişi demə özünə,  
Çox güvənmə baharına, yazına.  
Əlini uzatma kal buynuzuna,  
Bəxtini gətirər qara, sataşma.*

*Dərya çuşə gələr əsəndə külək,  
Cəhd elə dünyada sindırma ürək.  
Qabağına çıxar bir qızmuş pələng  
Səni eylər parça-para, sataşma.*

*Alxanam sözümü alsan kuşinə,  
Hər an bəla gəlməz, oğlum başına.  
Kənar dolan əgər çıxsa qarşına  
İki biçər Zülfüqara<sup>1</sup> sataşma!*

---

<sup>1</sup> Zülfüqar – Həzrət Əlinin əfsanəvi qılıncıdır.

### ***BARI OLARDI***

*Zəhmətə can desə ucalar insan  
Zəhmətsiz bir bağın bari olarmı?  
Qohumuna xain, dosta müxənnət  
Beləsinin namus, ari olarmı?*

*Qədirini bilən elin, obanın,  
Bu doğma vətənin, yurdun-yuvanın,  
Qoca təbiəti candan sevənin,  
Ürəyində ahi-zarı olarmı?*

*Eldən iləham alar ucalar, qalxar,  
El bir olsa gücü dağları yıxar.  
Elə xain çıxan nana kor baxar,  
Alxan onun xeyrxahi olarmı?*

## ***GEDİR***

*Ömür bostanına bəd əl dəyəli  
Saralıb tağları çor tutub gedir.  
Könlüm bir dağıydi güllü-çiçəkli,  
İndi boran alıb, qar tutub gedir.*

*Həqiqət yoluna varmılan kişi,  
Zəhmətin barını dərmiyən kişi,  
Manatı, qəpiyi olmuyan kişi  
Baxırsan əlində zər tutub gedir.*

*Qarayazlı Alxan unutmaz eli,  
Qarışır ümmaña, gözümün seli.  
Bivəfa gözəlin yamandı feli,  
Tərlanın ovunu sar tutub gedir.*

## **HEÇ**

*Haramdı deyirlər içki insana,  
Dərd məni almasa, içərəmmi heç?  
Dost müxənnət, qəlbi xain olmasa  
Ölüncə dostumdan keçərəmmi heç?*

*Gün yanında ay da verərmi işıq,  
Gözəl bir dövrandı, elə yaraşıq.  
Səni kimi olsa yüz qanmaz aşiq  
Ölsəm də meydandan qaçarammı heç?*

*Sevgili cananım ara bağłasa,  
Yas tutub başına qara bağłasa,  
Alxanam ürəyim yara bağłasa,  
Dərdimi nadana açarammı heç.*

### **VƏTƏNDİ VƏTƏN**

*Doğru buyurublar bizim babalar  
İgidin gərəyi vətəndi vətən.  
Yüz min düşmən olsa güc gələ bilməz  
Arxası, dirəyi vətəndi vətən.*

*Vətəndə ucalır insanın başı  
Zəhmətdi həmdəmi, dostu, qardaşı.  
Ölüncə geriyə düşərmi işi?  
Tükənməz çörəyi vətəndi vətən.*

*Mən öz vətənimi gözüm sayıram,  
Ağzımda söhbətim, sözüm sayıram.  
Xoş gələn baharım, yazım sayıram,  
Alxanın ürəyi vətəndi vətən.*

## **DEYİRƏM**

*Qohumun ən pisi, dostun yaltağı  
Çəkibdi sinəmə dağı, deyirəm.  
Çörək verdim nanəcibə, alçağa  
O da oldu mənə yağı, deyirəm.*

*Halal zəhmətimlə mən həyat qurdum,  
Qarayazı elimdi, Kosalı yurdum.  
Məcnuna tay oldu mənim də dərdim,  
Dolandım səhranı, dağı, deyirəm.*

*Alxanam dərs aldım, oldum sənətkar,  
Mən çəkən dəndləri deyin kim çəkər?  
Mərd igid əlində olaram nökər  
Müxənnətə olmam ağa, deyirəm!*

## GÖRMÜŞƏM

*Qaraçöp elində, Yeddi oymaqda  
Doğru sözü, düz ilqarı görmüşəm.  
Dost yolunda şirin candan keçəni  
Mərfət əhli igidləri görmüşəm.*

*Orda çox keçirdim toyu, nişanı  
Hər ocaqda yedim nəməyi-nanı.  
Elmdə bir dərya gövhərin kani  
Musa kimi sənətkarı görmüşəm.*

*Gəlir xəyalıma hey aram-aram,  
Düşünəndə qövür eyləyir yaram.  
Köhnələrdən qalmış bir yadigaram  
Neçə-neçə boran, qarı görmüşəm.*

*Ağlağandı, Qaraçöpün yaylağı,  
Qoç Qırılandı-cavanların yiğnağı.  
Ləzzət verir "Yekə kişinin bulağı"  
İçən deyir:- ab-gövsəri görmüşəm.*

*At oynadan, hey dolanan meydani,  
Mən görən oğlanlar gedibdi, hanı?  
Mərdlər unudarmı Aşıq Alxani?  
Mən onlarda etibarı görmüşəm.*

## MƏMƏLƏRİN

*Nə üçün utanıb xəcalət çəkdi?  
Həmi da bilir ki, var məmələrin.  
Gizlənməz, görünür aləm-əşkara  
Qan saldı bağrıma nar məmələrin.*

*Yaşın yetişibdi, daha utanma  
Mən yanın odlara yazılısan yanma!  
Bu zövqü-səfadan gəl sən övsanma,  
Bir gün sığacaqdı yar məmələrin.*

*Mən Alxanam qara bağırı, yaşlıyam,  
Anamdan olalı gözü yaşlıyam.  
Alıbdı ağlımı mənbihuşluyam  
Gör nələr eylədi bir, məmələrin!*

## ***YALVARIR***

*Gördüm bir nadamı, qədir bilməzi  
Qızdan üz döndərib dula yalvarır.  
Sərraf bilər qızıl zərin qədrini  
Bülbül fəğan edib gülə yalvarır.*

*Sən başına örtüb sarı gələndə,  
Təbib sən, yaramı sarı, gələndə,  
Qədəm qoyub bizə sarı gələndə,  
Qəlbim coşur, dilim yola yalvarır.*

*Gövhərsən qədrini niyə bilmirəm  
Dərdimi ellərə yaya bilmirəm.  
Utanıram, vallah, deyə bilmirəm  
Alxan üzündəki xala yalvarır.*

## **MƏNİM**

*Yaşım çox olsa da qəlbim cavandı,  
Azalmır heç eşqim, həvəsim mənim.  
Allaha min dəfə şükür deyirəm  
Qocaldıqca enmir heç səsim mənim.*

*Silinməz qəlbimdən həqiqət yolu,  
Uymadım şöhrətə, saymadım pulu.  
Elə xidmətçiyəm, sənətin qulu,  
Nə qədər ki, gəlir nəfəsim mənim.*

*Alxanam, dövrümdə çox ucalmışam,  
Birişi deyirmiş tez qocalmışam.  
Müxənnət başından mən tac almuşam  
Namərddə qalmadı qisasım mənim.*

### ***YANIM MƏN***

*Ay bimürvət, vallah, sənin eşqindən  
Az qalıram Kərəm kimi yanım mən.  
Zəlim, bu sinəmə dağlar çəkibsən  
Dözəmmirəm, nə gizlədim, danım mən?!*

*Yüz illər keçsə də eşqim üzülməz,  
Sevgi bir bələdi hər an dözülməz.  
Dünyada yaxşıya yaxşı yazılmaz,  
Sən qanmirsən, əlac budu qanım mən.*

*Mən Alxani az odlara yax indi,  
Ara uzaq, amma qəlbim yaxındı.  
Cavan deyləm, inanmiram yox indi  
İnsafdimi səni yadla sanım mən.*

### NƏ İSƏ...

*Gənc yaşimdən mən fikirli insanam  
Çox qəmlənir qəlbim,gülmür nə isə...  
Yaxşilar ömrünü tez vurur başa  
Yamanlar yaşayır,ölmür nə isə...*

*Həsrətindən Məcnuna dönmüşəm,  
Gündə yüz yol xatırlayıb anmışam.  
Kərəm kimi eşq oduna yanmışam,  
O bivafa yaziq bilmir nə isə...*

*Eşqin ucbatından başım qaldadı,  
Bülbülün həsrəti qızıl güldədi.  
Mən Alxanam,gözüm hələ yoldadı  
Etibarı kəsib gəlmir nə isə...*

## **BİLİN**

*Mehman olma müxənnətə, namərdə  
Namərdin koması dar olar, bilin.  
Mərd kişilər süfrə açar, ad alar  
Namərd dost yanında xar olar, bilin.*

*Həqiqətdən əlin üzməz pürkamal,  
Halaldan süd əmən olar əhli-hal.  
İgidin başında olar qalmaqal,  
Uca dağda boran, qar olar, bilin.*

*Dərya bulanarmı qarıssa ada?  
Sənətkar olarmı hər haramzada?  
Ustadına xain tamahkar gəda  
Alxan deyər: "Axrı kor olar, bilin!".*

### ***YARIM VAR***

*Elə sanma vurulmuşam mən sana,  
Səndən gözəl,səndən göyçək yarım var.  
Uca dağam,duman alıb başımı  
Çıskınım var,boranım var,qarım var.*

*Fələk məni salıb bir yaman dərdə  
Dünyani gəzirəm durduğum yerdə,  
Qayıdarmı geri cavanlıq bir də  
Gətirmir yiğvalım, yüz azarım var.*

*Qarayazlı Alxanam,uymam şöhrətə,  
Nədənsə tuş gəlir qarşıma xata.  
Bir gün suvar ollam bir cansız ata  
Qapısız-bacasız dar məzarım var.*

### ***OLA BİLMƏZ***

*Müxənnət şah olsa cümlə cahanda  
Ən yoxsul bir mərdə tay ola bilməz.  
Yazda cuşə gələr hər axan sular,  
Bir qərarda axan çay ola bilməz.*

*İnsan bəlli olar bəd nişanından  
Utanmaz, çəkinməz haqq divanından.  
Minarə qursa da elin qanından  
Nəhayət zövq alıb bay ola bilməz.*

*Alxanın dərd-qəmdən ağarıb saçı,  
Qayaya dırmaşar hər qotur keçi,  
Sərraf olarmı heç adı qalayçı?  
Səngər cərgəsində say ola bilməz.*

### ***YATACAQ***

*Gəl çox da güvənmə gözəlliyinə  
Bir zaman qoynunda ilan yatacaq.  
Məni dərdə salan qara gözlərin  
Çürüyüb, yerində çəyan yatacaq.*

*Əlindən gedəcək keflərin, dəmin,  
Ayrılacaq səndən yarın, həmdəmin.  
Al-şal bəyənməyən o gül əndamin,  
Qara torpaqlarda üryan yatacaq.*

*Sükuta dalacaq meşələr, dağlar,  
Solacaq çıçəkli, o güllü bağlar.  
Dünyada qalacaq əlvan otaqlar,  
Qəbirdə tək-tənha Alxan yatacaq.*

**DAYAN**

*Sevinirsən ucalanda, qalxanda,  
Qanadin bürüşüb enəndə dayan.  
Qabaqca oynadır daşı-qasılıə,  
Qanlı fələk üzü dönəndə dayan.*

*Yüz min alim neylər iş bəd gələndə,  
Bəxtin üz döndərib geri qalandı,  
Hamı qəh-qəh çəkib sənə güləndə,  
Ah çəkib ürəkdən yananda dayan.*

*Dünyanın şöhrəti aldadır səni,  
Zurnasız oynadır sultani, xani.  
Elin gözü yaxşı görür Alxani,  
Sonra başa düşüb qananda dayan.*

## **DOSTUM**

*Hər ucalan bilməz elin qədrini,  
Başın düz işləsə, qanarsan, "dostum".  
Özünü tez atma alova, oda  
Sonra Kərəm kimi yanarsan, "dostum".*

*Xarrat əli dəysə olmazdin kobud,  
Sənə qulluq düşməz, dəvəyə xamut.  
Qurddan çoban olmaz, tazidən da it,  
Sürünü güdəza verərsən, "dostum".*

*Çox yemək gəyirdər, sixar insani,  
Sərhədi çox aşma, yolunu tanı.  
Çox görmüşəm havasına uçanı  
Tutular qanadin, enərsən, "dostum".*

*Elin qədrini bil, el oğlusən sən,  
Qoçla döşə gəlmə, bir toğlusən sən.  
Ümmana atılma, tez boğulusən sən  
Ümmani bir çaymı sanırsan, "dostum".*

*Dörd fəsil dolanır ilin içində,  
Bülbüləm naləm var gülün içində.  
Bil, rüsvay edərəm elin içində  
Onda bu Alxani tanırsan, "dostum".*

### *QAYIT*

*Üz döndərib keçmə məndən aralı  
O köhnə dostluğu yada sal,qayit.  
Əzraildən sən zülmkar deyilsən  
İstəyirsən şirin canmı al,qayit.*

*Bu fani dünyada bir muradım var,  
İstəkli canansan,ərki-nazım var.  
Heç kimə demirəm pünhan sözüm var,  
Dərd əhlisən sənə deyim bil,qayit.*

*Neyləsən də üzülərmi məhəbbət?  
Sevən sevəninə verərmi əzyət?  
Sən mənim olasan nə lazımlı cənnət.  
Mən Alxanam bir üzümə gül,qayit!*

### *QOCALMAĞI VAR*

*Çox cavanam deyib gülmə qocaya,  
Belə cavanlığın qocalığı var.  
Axiratan heç kimsə qalmaz danəndə,  
Aşağı enməyi, ucalmağı var.*

*Namərddən uzaq ol, düşmə kələyə,  
Həmişə sadıq ol, düşkün ürəyə.  
Çox da bel bağlama qanlı fələyə,  
Oynadıb bir daşa bərk çalmağı var.*

*Alxanam, sözlərim bil həqiqətdi,  
Fikir də insana boş bir adətdi.  
Dünyadan payın da bir ağ xələtdi  
Onun tez olmayı, gec olmayı var.*

**SƏN DƏ GÖR...**  
*Aşıq Aslana*

*Yaylaqları qarış-qarış gəzmışəm,  
O yerləri, o yaylağı sən də gör.  
Tər gözəllər mənə kanyak süzübdü.  
Yeyib-içib, məst olmağı sən də gör.*

*Köhlən atlar Çiçəklidə kişnərdi,  
Dəlidağdan neçə karvan işlərdi,  
On beş atlı gəlib mehman düşərdi,  
Quzuplov, bal, qaymağı sən də gör.*

*Göytəpədən endim mauzer belimdə,  
Koroğlutək uçan nəğmə dilimdə,  
Dövran etdim sədəfli saz əlimdə,  
Məclislərdə kef-damağı sən də gör.*

*Mən də çox raziyam o adil haqdan,  
Busalər itirdim lalə yanaqdan,  
Gözəllər çıxanda "Şir-şir" bulaqdan,  
Köks ötürüb su almağı sən də gör.*

*Ağlağandan İsti çaya enmişəm,  
Marallıqda neçə dastan demişəm.  
Mən Alxanam, oynamışam, gülmüşəm,  
Lilparlıda uzanmağı sən də gör.*

## **DÖNDÜ NƏ DÖNDÜ**

*Tərlan könlüm zirvələrdə gəzirdi,  
Fələyin qəhrindən endi nə endi.  
Qəfil yerdən bir od düşdü canıma,  
Ciyərim alışdı, yandı nə yandı.*

*Bu qoca çağımıda döndü növraqım,  
Telli saza daha yatmur barmağım.  
Şöləsində şəş atdığım çırığım,  
Asta bir küləklə söndü nə söndü.*

*Alxanın dərdini kimsə bilmədi,  
Nə etmişdim taleyim yar olmadı.  
Əzəl başdan bəxt üzümə gülmədi,  
İqbalım bəd günə döndü nə döndü.*

## SÜRGÜN VƏ YA QÜRBƏT ŞEİRLƏRİ

### A BÜLBÜL

*Nə məhəbbət bilir, nə vəfəsi var,  
Gül üçün yalvarma xara, a bulbul!  
Doqquz ay zar çəkib qanlar ağlarsan  
Nalan düşür güllüzara, a bulbul!*

*Vətən ayrışıyam, qürbət xəstəsi,  
Yarın həsrətiyəm, dil şikəstəsi,  
Sinəmdə dövr edir qəmin dəstəsi,  
Kim edər dərdimə cara, a bülbül?!*

*Qarayazılı Alxanam söhbətim dildə,  
Kim bilər dərdimi bu qürbət eldə?!  
Məktub möhtaciyam gözlərim yolda  
Nahaqdan düşmüşəm dara, a bulbul!*

## ***KEÇİR***

*Necə qəm çəkməyim bu qürbət eldə  
Gözəl qız, qəlbimdən gör nələr keçir?  
O gözəl vətənim, həm atam- anam  
Ömrümün gulləri körpələr keçir.*

*Ayrı düşdüm qohumumdan, dostumdan,  
Telli sazım necə düşdü dəstimdən?  
Oxuya- oxuya gəlib üstümdən  
Ana Vətənimdən durnalar keçir.*

*Alxanam, yoldaşam mən dərdə, qəmə,  
Çatarmı ki əlim bir də həmdəmə?  
O gözəl yarımdan gələndə namə  
Oxuram qəlbimdən yaralar keçir.*

## ***GƏLIBDİ***

*Od saldin qəlbimə sən ah çəkəndə  
Elə bil canıma bəla gəlibdi.  
Yar sevən özünü yara yetirdi  
Bizimki də haqdan belə gəlibdi.*

*Ahin neştər olub tökdü qanımı,  
Unutdum ağlımı,din-imanımı.  
Qürbət dərdi üzdü mənim canımı,  
Bütün var əndəmim dilə gəlibdi.*


*Haqqın, ədalətin açıla közü,  
Meydana çıxayıdı həqiqət özü.  
Qarayazılı Alxanın gülərmi üzü  
Qarşıma qazamat,qala gəlibdi...*

### ***GEDIRƏM...***

*Çağırdım Ağamı dada yetişdi...  
Xudafız a gözəl, kana gedirəm.  
Haqqın, ədalətin çatdı nəzəri  
Yetişmişəm din- imana gedirəm.*

*Sükür haqqa yenə çatdı dövranım,  
Təzədən gül açdı bağım, gülşənim.  
Mənə ilham verən ana Vətənim-  
Doğma diyar- Gürcüstana gedirəm...*

*Heç kimsə düşməsin böhtana, şərə  
Naləm qalxdı asimana, göylərə.  
Şikayətim çatdı Malik Əjdərə,  
Kərəm qıldı mən Alxana, gedirəm.*



*Təcnislər*



### **BİR SAAT**

*Azrail çökəndə sənin üstünə.  
Əlim çata gözəl yara bir saat.  
Əcal gəlib canım alan çağında,  
Vəsyət edəm bəfadara bir saat.*

*Oxudum dərsimi artdı kamalım,  
Çatım murazıma mən də kam alım.  
O dünyada pak olmasa əməlim,  
Yandıralar məni nara bir saat.*

*Mən Alxanam sən pirimsən, ya Əli,  
Xudam dedi sənə şirim ya Əli.  
Sənə qurban mənim sərim ya Əli  
Özün salma məni dara bir saat.*

### ***HALALA ÇIXAR***

*Cəfa çəkmə haramxorun yolunda,  
Demə axrı gələr halala çıxar.  
Bədəsil halaldan dönər harama  
Əsil insan haramdan halala çıxar.*

*Osman düzdü ol qurbanı yazanda,  
Gözün görsün inanmiram yazanda.  
Bir mərd igid namərdilən gəzəndə,  
Salamat başına vay bəla çıxar.*

*Mən Alxanam, saya vurdum hesabi,  
Tülkü pələng ilə gətirməz tabı .  
Köhlən ilə qoşa sürsən şil yabı,  
Yüz qamçı da vursan ha dala çıxar.*

***AY YANA-YANA***

*Bir səyyədin ovu çıxsa yaralı,  
Düşər arxasında ay yana-yana.  
Bağban bağçasından gül dərən zaman  
Xar görsə gül üstə ay yana-yana.*

*Kərəm necə yandı eşqin oduna,  
Yaxşı igid ləkə vurma adına.  
Bu gün çərşənbədi, yoxsa adına.  
Söylə biz də bilək, ay ana-ana.*

*Alxan, sirrin nahaq dedin sən ona,  
Ağlı kəmlər tənha edir Sənana.  
Canan odu hər dəqiqə səni ana,  
Ah çəkib ciyərdən ay yana-yana.*

**AY ŞİRİN-ŞİRİN**  
*(Cığalı təcenis)*

*Kim çəkərsə gözəl yarın cəfasın  
Görər səfasını ay şirin-şirin.*

*Aşıq deyər, ay şirin  
Yar ləbidi ay şirin.  
Zambur şan çəkər güldən,  
Şəhti şəkər, ay şirin.*

*Üz-üzə duranda bəfadarımsan.  
Gəl gülək, danışaq ay şirin-şirin.*

*Yar bəzənib gördüm gəldi qarşımı.  
Gözləmirdim özü gəldi qarşımı.*

*Aşıq deyir qarşımı.  
Şər işlərə qarışma.  
Tutdu qəmin yuxusu  
Yar gələndə qarşımı.*

*Göy çəməndə canan çıxdı qarşımı  
Naləsi yeridi ay şirin-şirin.*

*Mən Alxanam gül irəngim saralı,  
Tərlan köçdü ovlağın, sar aldı.*

*Aşıq deyər saralı  
Dərdli olan saralı.  
Şahinlər oylağımı,  
Bir də gördün sar alı.*

*Xəyyat olan zərbaftadan zər ali,  
Düzdürər libasa ay şirin-şirin.*

**GÖRƏNDƏ**  
*(Cığalı təcnis)*

*Aşıq oldum hər diyari dolandım,  
Könlüm sevdi bir gözəli görəndə.*

*Aşıq deyər gözəldi  
Yar yanağı gözəldi.  
Gözəl hər yetən olmaz  
Könül sevən gözəldi.*

*Günəş üzlü, şirin sözlü ay zalim,  
Niyə soruşmadın qəmli həli görəndə.*

*Neçə aşıq oda yandı biləsən  
Yaniq Kərəm oda yandı biləsən.*

*Aşıq deyər oda yandı,  
Bir od düşdü oda yandı.  
Pərvanələr narı sevdi  
Od ucundan o da yandı.*

*Məcnun düşdü səhralara, ay hayif!  
Leyli çəkdi çox zavalı görəndə.*

*Bülbül nalə çəkər bağa bir baxar  
Tərlan caynağında başa bir baxar.*

*Aşıq deyir bağı gör,  
Yar boynunda bağı gör.  
Beyxəbərsən, ay bağban,  
Xoryat gəzir bağı gör.*

*Mən Alixanam huşum gedir başımdan  
Ala gözlü mah cəmali görəndə.*

### **AY HAYIF-HAYIF**

*Güllər solan kimi insanlar solur  
Ömür keçir gedir ay hayif-hayif.*

*Aşıq deyər, ay hayif,  
Zaman ötdü, ay hayif.  
Mara-mura yem olur,  
Gözəl canlar, ay hayif.*

*Cəfa çəkdim haramzada yolunda.  
Bilmədi qədrimi, ay hayif-hayif.*

*Əldən verməginən söhbəti, dəmi,  
Xar olacaq qızıl ömrün həmdəmi.*

*Aşıq deyər həmdəmi,  
Həm söhbəti, həm dəmi.  
Dəm dəmi gətirəndi,  
Qəm də gətirər qəmi.*

*Gözəl oldu bir nadanın həmdəmi,  
Soldu gül yanağı, ay hayif-hayif.*

*Mən Alxanam düşdüm eşqin gölünə,  
Gözəl gördüm şana taxdı telinə.*

*Aşıq deyər telinə,  
Ciğasına telinə.  
Laçın bağrı qan olar,  
Sona qonsa gölünə.*

*Göhər düşdü ahəngərin əlinə,  
Satdı bir nakəsə, ay hayif-hayif!*

# *Divanilar*



## **NEYNİM**

*Qəm götürüb bu sinəmi gülə bilməm neyliyim?  
Sərrəfi yam bil gövhərin, ola bilməm neyliyim?  
Fələk əyibdi qamətim taqət qalmadı canda,  
Daha eşqin dəryasına dala bilməm neyniyim?*

*Fələk kimini endirir, kimini də qaldırır  
Namərdlərə suru verir, mərdin üstünə güldürür.  
Namərdləri çox yaşadır, mərdi cavan öldürür  
Ol xudanın bu işlərin bilə bilməm neyniyim?*

*Qədərə çarə yoxdur əgər yetərsə başa,  
İnsana ölüm haqdı, istəyirsən yüz yaşa.  
Alxanam sırılı qaldım çərxi dönmüş gərdişə  
Öz canimdandan bezmişəm mən ölü bilməm neynim.*

## **YÜKÜM**

*Həqiqətdən dərs almışam, ağıl-kamalı yüküm,  
Yolsuzu yola gətirən böyük misaldı yüküm.  
"Qoca gəlib qurd alanmaz" ataların sözüdü,  
Dərin düşün sözlərimi, sənə zülaldi yüküm.*

*Neçə min ağıl sahibi mərdlərə köməkdi dil,  
Millətləri ol yaradan yatmayıb oyaqdı bil.  
Əl uzatma mərifətə, səndən ol uzaqdı bil,  
Yad mətahin xird eyləmə, bil ki, məlaldi yüküm.*

*Adı birdir, özü min bir, yerin, göyün ləngəri,  
Ya Məhəmməd, ya Əlidi igidlər səbabəkari.  
Çin-Maçına çatanmazsan, gəl, yoldan qayıt geri,  
Naşı sərraf seçə bilməz, qeyri bir haldı yüküm.*


*Mən Alxanam, cəfakesəm, tutmuşam doğru yolu,  
Ə davətdən çox uzağam, istəməm qeylu-qalı.  
Yolunda canım sadığa, dərdin alım, ya Əli,  
Fitnə-feldən çox qaçındı zati halaldi yüküm.*

### ***OLMASA***

*Xoryat bağa girə bilməz, naşı bağban olmasa.  
Ol xudam dərdi verməzdi, əgər dərmanı olmasa.  
Dərdini söyləmə naşı təbibə, bilməz dərdinin çarəsin  
Ustadından dərsin almış, kamil loğman olmasa.*

*Axtarıram ləl mədənin, mənəm onun sərrafi.  
Neçə yerə məna verər, ayırsan nunnan-qafı.  
Kəmfürsətə sərr verəndə, olmaz onun insafı.  
Gədadən bəy olarmı, kəci dövran olmasa.*

*Oxumuşam əlifbani, ayın Allah adıdır.  
Adı bəlli Həzrət Əli, mərdlərin ustادdır.  
Din üstündə qərar tutan, Mühəmmədin adıdır.  
Dildən qoyma aşiq Alxan, canın əfsan olmasa.*



# *Dastanlar*



## ***YUNAN PƏHLƏVANI İSBƏNDİYARIN NAĞILI***

Çox-çox qədim zamanlarda Yunanda cavan bir pəhləvan yaşayırırdı. Nə şah oğlu döyüd, nə də vəzir. Ortabab yaşıyan Abdul Qədir kişinin oğluydu. Bir gün oğlunu yanına çağırıb dedi: "Oğlum, mənim günüm keçibdi, ömrümün son çağındı. Sana bir neçə sözüm var". Oğlan dedi: "Möhtərəm ata, sənin vəsiyyətin mənim gözlərim üstə". Ata dedi: Birinci, haraya səfər eyləsən, tək getmə. İkinci, qonaq evində tək yatma. Üçüncü, qumar oynama. Dördüncü, nə qədər haram yola getsən, haram tikə yemə. Beşinci, heç kimin halalına xayın olma". Sözlər kişinin ağızından qurtaran kimi, ömrünü sizə verdi. İsbəndiyar el adəti üzrə atasını dəfn elədi. 40 gün yas saxladı. Atasına yadigar daş qoymadı. Sonra da öz işi ilə məşğul oldu. İsbəndiyar nə qədər ad aldı, yoxsullara kömək durdu, ac qarınları doydurdu, o qədər də Allah taala ona verdi. İsbəndiyar öz əmisi qızı gözəl Pəriyə nişanlı idi. Bir gün qız güllü bağa gəldi, oğlanı çağırıb bir qədər söhbət etdi. Gözəl Pəri dedi: "Əmi oğlu, olan oldu, keçən keçdi, çox da fikir eləmə". Qız dedi: "Bu gecə bir yuxu görmüşəm, amma hələ səna danışmiram". Gözəl Pəri xudahafiz deyib ayrıldı, bir qədər gedib dayandı, geri dönüb İsbəndiyara doyunca baxdı, öz evlərinə daxil oldu.

İndi Sizə danışım İsbəndiyardan. İsbəndiyar göy otun üstündə bir qədər oturdu, sonra üzü üstə düşüb qəm yuxusu-na daldı. Bu dəmdə ərəb libasında bir dərviş yer aldı və dedi: "Oğlum, niyə belə qəmdə yatırsan, al bu badəni, nuş elə, səni dərddən, qəmdən azad etsin, qaldırıb bir badəni nuş elədi, yuxu İsbəndiyarı tutdu nə tutdu. Üç gün yatdı, dördüncü günü gözünü açdı nə gördü? Anası, bacısı, qohum-əqrabəsi, Pəri xanım şivən qurublar. Anası dedi: "Ay oğlum, bu nə işdir, düşdün, danış görüm, başına nə gəldi". İsbəndiyar dedi: "Mənim sazımı mana gətirin. Sazı sinəsinə aldı, görək nə dedi:

*Bir ərəb gəlmışdı, ana üstümə,  
Əlində şərbəti şirindi şirin.*

*Dünyanın malına tamah etməyən  
Nuş etdim badəsin şirindi şirin.*

*Bir cam çox doluydu, birində azdı,  
Baldan şirin idi, sudan bayazdı.  
Sidqinə mənə bir gözəl yazdı  
Gördüm camalını şirindi şirin.*

*İsbəndiyaram, qaldım eşqin qövrində,  
Gərək mən can üzəm yarın qəhrində.  
Adı Nərgiz xanum Misir şəhrində  
Haqq verən bir paydı şirindi şirin.*

Sözünü tamam elədi: "Ay oğlum, gözəl Pəridən aralı düşmə, uzaq yerlərdə nə işin var, ay bala, bizi kimə tapşırıb gedirsən?"

Bunlar burda qalsın, sizə nədən danışım, Misir sultani Həmid sultanın pəhləvanı Qaradan. Qara cümlə-cahan pəhləvanıydı. Nərgiz xanıma aşiq olmuşdu, ondan əl çəkmirdi. Onu da deyim ki, ağa dərviş Nərgizi İsbəndiyara göstərdiyi kimi, oğlanı da Nərgizə göstərmışdı. Qara pəhləvanın qırxincı elçisinə qız belə cavab verdi ki, sən əlini məndən üz, mənim sevgilim səndən yüz dəfə qüvvətli pəhləvandır, o, mənim arxamca gələcək. Elçilər geri qayıdır həmən qız dediyi sözün üstünə beş söz də qoyub Qara pəhləvana xəbər apardılar. Bu sözləri eşidən kimi Qara pəhləvan oddan köynək geyindi. Çin atını minib getdi qızın atasının kiçik bacısı Məleykə, qardaşı Yusifin yanına. Hamını atın qabağına qatıb gətirdi qazamata saldı və dedi: "Əgər Nərgizi mana verməsəniz, ömrünüz bu qazamatda keçəcək". Qızın atası Rəşid dedi: "Ay qızım, Qara pəhləvandan artıq kimə gedəcəksən, sən Allah, bizi qazamatda çürütmə". Nərgiz deyirdi: atacan, gör nə deyirəm:

*Aləmi röyadan tuş oldu mana,  
Əlində əsaydı, özü piyada,*

*Keşdə çıxıb, bu dünyani gəzirdi,  
Bəzən havadaydı, bəzən dəryada.*

Qızın atası deyir: "Ay qız, ağlına gələni danışma, deyən başına hava gəlibdi". Qız dedi: "Ey mehriban atam, qulaq as mənə".

*Mən əlində gördüm yazılı, daftər,  
Ağlımı başından eylədi əsər.  
Həfti<sup>1</sup> asimanдан gəldi bir xəbər,  
Zənandi yanacaq vermə ziyada.*

Rəşid kişi dedi: "Arvad, bu qız dəlidir, bu nə danışır". Qız dedi: "Ay əziz atam, mən yalan danışmırám".

*Məqəmi xoş oldu, söhbətə düşdüm,  
Ağam mənə göstərdi, qaynadım, coşdum,  
Nərgizəm, yandım, odda alışdım,  
Mənə dedi, hərçayıl olma nə bada.*

Qız sözünü tamam elədi, Qızın atası, anası çox narazı idilər. Onlar dedilər ki, bu ağlının bizim ailəmiz sənin ucba-tından bu qazamatda qırılmalıdır. Bu söz arasında iki mur-qu quş gəlib qazamatın pəncərəsinə qondular. Nərgiz dedi: "Atacan, gördünmü?"

Kişi dedi: "Ay qızım, quşlar pəncərəyə qonmaqla nə olacaq?" Qız qələmi götürüb görək nə yazdı:

*Murğu and verirəm sizi Allaha,  
Bu naməni Yunanistana yetirin.  
Beytül müqəddəsə, vallah-billaha,  
İsbəndiyar adlı pəhləvana yetirin.*

Bu sözü deyəndə murqular çırpındılar, səs verdilər. Kişi, arvad, uşaq, hamısı donub qaldılar:

---

<sup>1</sup> Həfti asiman – göyün 7-ci qatı

*Naşı bağban qızılgülü dərməsin,  
Alanda naməni dayanmasın, durmasın,  
Elə gedin, Şahi Şonqar görməsin,  
Qanad çalın asimana yetirin.*

*Nərgizəm, çağırıram ədalət şahı,  
Dilimin əzbəri, dinin pənahı.  
Əgər sevirsiniz qadir Allahi,  
And verirəm, o sübhana yetirin.*

Qız sözünü qurtarıb kağızın başını bağladı. Sapnan da sarıldı. Tez murğu<sup>1</sup> şığıdı məktubu caynağına aldı, yola düzəldi.

İsbəndiyar yola düşmək ehtiyatında idi. Hovuz başında murğu məktubu caynağına alıb havaya qalxdı. Oğlan məktubu açıb oxudu, ağılı başından qəşş eylədi. Özünə gəlib bir də oxudu, anasını, bacısını, gözəl Məleykəni çağırıb görək neyəldi. İki nəfər pəhləvan dostları gəldilər: birisi Şirzad, birisi Dilavər. Dedilər ki, səni tək başına qoymarıq, biz səninlə bərabər gedirik. Aldı İsbəndiyar:

*Ey, ana Vətənim, ey, gözəl yurdum,  
Gedirəm, salamat qal indən belə.  
Bağımızda bitən güllər, nərgizlər,  
Açılan lalələr, qal indən belə.*

*Çəmənli dərələr, çiçəkli düzələr,  
Ahı-zarda yarım yolumu gözlər.  
Göllərimdə üzən ördəklər, qazlar,  
Səhraya qanadı çal indən belə.  
İsbəndiyarın qəlbində sədaqəti var,  
Ədalət şahımsan, ədalətin var.*

---

<sup>1</sup> Murğ – məktub daşıyan quşdur.

*Gözəl Məleykə, məndə əmanatın var,  
Ayrılrıam səndən, al indən belə.*

Sözünü tamamlayıb bir-bir öpüşüb ayrıldılar. Üç pəhləvan üz tutdular Misirə tərəf. O qədər at sürdülər ki, özləri də bilmirdilər hara gedirlər. 32 gün at sürdülər. Axşam gəldi. Şirzad dedi: "Burada atları buraxaq, özümüz də dincələk". Elə də oldu. Səhərlər üstünüzə xeyirliklə, şadlıqla açılsın, gün bir catı boyu uzanmışdı. Baxdilar budu ha, bir qoca qarı gül-çiçək yiğə-yığa gəlir. Oğlanlar öz gözlərinə inanmadılar: Belə bir çöl-biyabanda qarı nə gəzir? Qarı olsun cadugər, istəsə qızı dönür, istəsə də gəlinə, istəsə qarı olur, dünyanın hər yerindən xəbər verməyi bacarır. Qarı yaxın gəldi salam verdi, qarının salamını əleyk etdilər. Qarı dedi: "Ay balalar, nə dər-diniz var, mənə danışın. Bura qırıx divlər məskənidir, tezcə buradan gedin. İsbəndiyar dedi: "Ay nənə, dilnən desəm dilim yanar, icazə versən, saznan deyim. Qarı dedi: "Oğlum, mən də saznan cavab verrəm."

İsbəndiyar: *Başına mən dönüm, ay qarı nənə,  
Qarı, bu yol şəhri-Misrə gedirmi?  
Neçə günə gedib ora çataram,  
Qarı bu yol şəhri-Misrə gedirmi?*

Qarı: *O şirin dillər aldı mənim canımı,  
Həmin bu yol şəhri-Misrin yoludu,  
Apardın ağlımı, dini-imanımı,  
Həmin bu yol şəhri-Misrin yoludur.*

İsbəndiyar: *Pəhləvanlar varmı çox adlı-sanlı?  
Hökətləri varmı adıl, divanlı?  
Gözəlləri varmı qəmzəsi canlı?  
Qarı, bu yol şəhri-Misrə gedirmi?  
Pəhləvanlar başı-candan keçirlər,  
Hökətlər adamın qanın içirlər,*

*Gözəlləri tamam korlar, keçəllər,  
Həmin bu yol şəhri-Misrin yoludur.*

İsbəndiyar: *Bir qəvvasam dəryalara dalaram,  
Şahlarından baci-xərac alaram.  
İsbəndiyaram, orda qılinc çalaram,  
Qarı, bu yol şəhri-Misirə gedirmi?*

Qarı: *Mən Gülsənəm, on səkkizcə yaşım var,  
Açıq sözüm, sana çox-çox xoşum var.  
Qılınan, qalxannan mənim nə işim var?  
Ancaq bu yol şəhri-Misrin yoludur.*

Hər ikisi sözlərini tamam etdilər. Oğlana qarı dedi: "O gələnlər sizin adamlardır mı?" Geri baxırlar, bir də baxanda, qarı nə gəzir, cavan gözəl bir qızdır. Şirzad dedi: "Ay gözəl xanım, bizi özünə heyran elədin, sən gözəl qızsan". Gülsən dedi: "Siz Qara pəhləvanın üstünə gedirsiz, ancaq sizin ona gücünüz çatmaz, gərkə mən də sizlə gedəm, yoxsa sizi Misirdə məhv edərlər, gedin atları çəkin". Atları gətirəndə, nə gör-dülər, həmən qarıdır, qarı nənəyə qonaq oldular, çox böyük hörmət gördülər. Səhər dördü də yola düşdü. Misirə tərəf. Üç gün yol getdilər, dördüncü gündə qarı dedi: "Dayanın, bizim qabağımızı hürülər şahının qızı Dilbər pəhləvan kəsəcək. De-yişmədən sonra güləşəcək. İşdir, Dilbər sənə zor gəlsə, mən səni daş edəcəyəm, gedib səfərimizi bitirib gələndə yenə adam edərəm. Oldu? Getdilər, baxdilar ki, iki qoşa dağ ağız-ağıza gəlibdi, yüz arşın qalib ki, bir-birilə öpüşsün. Həmin yüz arşın qalan yer poladdan hasardır, bir qapısı var ki, ucalığı otuz arşın olar. Buradan keçmək heç mümkün deyil. Atları yaxın sürdülər. Qapının üstünə yazılmışdı ki, buradan keçmək istəyən, özü ağırlığında xərac verib keçə bilər, verməsə başını kəsib qırx pəhləvanın başının yanına qoyacam. Xahiş, təvəqqə keçmir. Dördü də atlardan endilər, atları yan cıdar edib yağı qoruğuna buraxdilar. İsbəndiyar güləş meydanında

durub meydana xasım istədi. Cavab gəldi ki, hazır olun, can alan Əzrayıl gəlir. Bir qədər keçmişdi ki, nə gördülər, nə gör-dülər, elə bil dən oynayıb yerindən başına alıb bir duman gə-lir, yetirdi. Əvvəlcə haqq salamını verdi, sonra dedi: Kimdi əcəli bərkəşdi özü dərdimənd qarşıma çıxsın. Ən əvvəl deyiş-mədən murad hasil olmazsa, güləşdə murad hasil olmasa qı-lincdan murad hasil olacaq – İsbəndiyar cavan pəhləvan idi, qızın hədələri heç də onu qorxuda bilmədi. Onu da deyim ki, Dilbər sol gözü lə İsbəndiyara bir nəzər saldı, çünki ustadlar deyir, sol gözün görmə qabiliyyəti bir qədər sağ gözdən fərq-lidir, ona görə ki, ürək soldadır. Bəli, hər iki pəhləvan qarşı-qarşıya durub göz-gözə baxdı, torpaq qüvvəlidə qabaqca Dilbər aldı.

*Çox da havalanıb, çıxma özündən,  
Keçibsən çəngimə qaça bilməzsən.  
İndi mil salaram iki gözünə,  
Yaxşını yamanı seçə bilməzsən.*

Dilbərin oğlana ürəyi yandı. Ona görə də hədə-qorxu gəlir, ancaq bu söz qarıya yaman dəydi, bildiyini tutmaq istə-di, şeytana lənət dedi.

İsbəndiyar: *Nəlayiq sözünlə incitmə məni,  
Mən Misirə getməliyəm pəhləvan,  
Doğru məsləhətə olginan qanı,  
Mən Misirə getməliyəm pəhləvan.*

Dilbər: *Ağır vilayətim, ağır kəndim var,  
Yüz cürə əməlim, fitnə-fəndim var.  
Açılmaz düyünlü bir kəməndim var,  
Ataram boynuna, aça bilməzsən.*

İsbəndiyar: *Qılınç çəkərəm vilayətnə, kəndinə,  
Bir ox vurram əməlinə, fəndinə.  
Özünü bağlaram öz kəmərinə,  
Mən Misirə getməliyəm, pəhləvan.*

- Dilbər: *Əcəl səni tuş gətirib Dilbərə,  
Təzə pəhləvansan, düşməmiş zora,  
Bağlaram çarmixa , çəkərəm dara,  
Qanadın da olsa, uça bilməzsən.*
- İsbəndiyar: *İsbəndiyaram, hökm edərəm hər yana,  
Misri qilinc indi boyanar qana.  
Ala qarğı tab gətirməz tərlana,  
Mən Misirə getməliyəm, pəhləvan.*

Hər iki deyişmə tamam oldu, iş çatdı güləşə. Bir saat tənəffüs verildi. Qarı dedi: “İsbəndiyar, əgər gördün ki, sonda qalib gələcək, mənə işarə et, onu daş edəcəyəm”. Bəli, hər iki pəhləvan güləşməyə başladı. Birinci tutuşda Dilbər oğlanın sağ əzələsini əlinə aldı, elə sıxdı ki, İsbəndiyarın gözləri buz üstə çıxmış dana gözünə döndü. İkincidə oğlanın dizini yerə gətirdi, üçüncüdə İsbəndiyar elə nərə çəkdi ki, Dilbərin qu-laqları batdı, həm də sinir damarları bürüşdü. Dilbər bir onu dedi: “İgid basdığını kəsməz”. Oğlan Dilbərin əlindən tutub qaldırdı. Dilbər özündən ixtiyarsız oğlanın sağ əlini sol döşünün üstünə qoydu, astadan dedi ki, ilqar iman üstədi. 12 saat dincəldilər. Sonra al nişan otağa dəvət etdi. Dilbərin özü, ikinci otaqda pəhləvan paltarını soyundu qız paltarını geyindi, geri qayıdanda qapını vurdu, icazə istədi. Qapı açıldı, Dilbərin həya pərdəsi üzündə otağa daxil oldu. Deyəsən, qədir Allahın heç işi-güçü yoxuymuş, bu qızə zinyət verirmiş. Qızı belə görən Gülsən qarının dili tutuldu, öz-özünə dedi, nə əcəb bu qızı mən daşa döndərmədim. Əgər bu cür cənnət məleykəsini daşa döndərsəydim, cəhənnəmdə məni yandırardılar. Şükür, ey Xuda, belə gözəl yaradıbsan. Qız əmr verdi süfrə açıldı, nə açıldı, o necə deyiblər, hətəm süfrəsi quş iliyi, can dərmanı. Heyf ki, bahar fəsli idi. Gecə pəncərəni açıq qoyular. Turacın səsi kəkliyə mey tuturdu, vaxt özünü yetirdi, yer yorqan gətirdilər. Səkkiz qardaş hərəsi bir şey götürmək ki, bəhanə ilə, İsbəndiyarı gördülər.

Dilbər bir otağa, Şirzad bir otağa, Gülşən qarı da bir otağa yatmağa getdilər. İsbəndiyarnan Dilbər də, Şirzad da, Gülşən qarı da hərəsi bir otağa yatağa girəndə, İsbəndiyar qılıncı sıyırib qoydu qıznan özünün arasında. Oğlan gördü ki, qız ağlayır. Dedi: "Ey gözəlim, niyə ağlayırsan?" Qız dedi: "Mən 32 yaşındayam. Qırıx pəhləvanla güş tutmuşam. Hər hansının əzələsini əzmişəm, mənə məğlub olanların hamısının başını vurmuşam, amma sənin əzələni çox sıxdım, caynaqlarım sümüyə keçdi, sənin rəngin saraldısa, tabe olmadın. Onda dedim, mən bu pəhləvana ərə gedəcəyəm. İndi sən də qılıncı aramıza gətirdin". Oğlan dedi: "Ay gözəl qız, sən mənim mən də sənin. Arada bir məsləhətim var. Onu da üç gündən sonra edərik". Qız da razı oldu hələlik qardaş-bacı kimi yatdilar. Şeytan da iki təmiz qəlbin arasında gəzinə bilmədi. Üç gün, üç gecə qonaq oldular. Səhər üstünüzə xeyirliklə açılsın, hər iş öz qaydasında söhbətə başladılar. Oğlan dedi: "Gözəl qız, biz getməliyik". Qız özündən ixtiyarsız başını oğlanın ciyininə söykədi, ağladı, qızın qara gözlərindən düşən yaş damlaları elə bil qızıl gülün üstündən şəh düşürdü. Tez qız yasəmən saçlarından 5 dənə tel ayırib basdı sinəsinə, görək oğlana nə deyir, oğlan nə cavab verir:

*Qız: Bimürvət, biinsaf, ay zalim yağı,  
Desən görüm bir sən hara gedirsən?  
Sinəmə çəkirsən çal-çarpaz dağı,  
Məni salib ahi-zara gedirsən.*

*Oğlan: İncimə gəl məndən, gözəl dilbərim,  
Doğru deyim bir ilqara gedirəm.  
Mən ölüncə dönməyəcəm bu yoldan,  
Çəksələr də məni dara, gedirəm.*

*Qız: Mən necə tab edim belə fərağa,  
Pərvanəyəm, dolanıram çıraqa.  
Neylədim ki, məni atıb irağ'a,  
Vurursan sinəmə yara, gedirsən.*

Oğlan: *İgid gərək ilqarında dayansın,  
Pərvanə də şam çırağā dolansın.  
Geniş meydan qızıl qana boyansın,  
İlqarımda ümüd vara gedirəm.*

Qız: *Bir nişan ver mənə yadigar olsun,  
Gedirsən get, Mövləm sənə yar olsun.  
Heç qıymıram gül həmdəmi xar olsun,  
Mərd igidsən beyilqara gedirsən.*

Oğlan: *Düz ilqarım sənə yadigar olsun,  
Qədir Mövləm mərd igidə yar olsun.  
Əgər dönsə İsbəndiyara ar olsun,  
Sevgilim düşübdür dara, gedirəm.*

Hər iki tərəfdən sözləri tamam oldu, oğlan dedi: "Gözəl qız, sən heç qəm cəkmə, mən gedirəm Nərgiz xanımı, atasını qazamatdan qurtarmağa. Dilbər də razı qaldı. Qolboyun olub öpüşüb xudafizləşib müşərrəf deyib ayrıldılar. Hər dördü çatdılardı Qanlı çaya. Yazın son ayları idi. Hər də-rədən bir sel qarışdı Qanlı çayı daşdırılmışdı. Burada dayandılar. Qanlı çay azalmırkı ki, azalmırkı. Qarı dedi: "Haqq vergisi olsan sənin də nüfsun keçər sən də bir ağanı çağır oğlan."

*Kömək eylə ya ilahim,  
Yol ver Qanlı çay, yol ver.  
Ərənlər olsun pənahım,  
Yol ver, Qanlı çay, yol ver.*

*Hünərin var dağdan uça,  
Dayanırsan gündüz-gecə.  
And verirəm o Mehraca,  
Yol ver, Qanlı çay, yol ver.*

*İsbəndiyarı qoyma darda,  
Mən qəribəm bu dünyada.  
Gözəllərim ahi-zarda,  
Yol ver, Qanlı çay, yol ver.*

Ustadların dediyinə görə, Qanlı çayın köpüyü azalır, o qədər ki, atlar üzər-üzməz olur. Keçirlər o taya, paltarlarını qurudub düşürlər yola. Dörd gün yol gedib çatırlar Misirin kənarında ayılı meşəyə. Bir talaya çəkilib fikir-zikir edirlər. Qarı dedi: oğlanlar, siz mənim balalarım, mən də sizin ananız, indi qulaq verin mənə. Hələ mən sizə deməmişəm, indi deyirəm. Qızı istəyən Qara pəhləvəndi. Onun bir qolunu bir fil əyə bilmir, biz onu tez dan qaranlığı çökəndə öldürməliyik, çünkü qaranlıqda gözü görmür gecə qaroyudu. Əgər o vaxt öldürə bilməsək gərək qaçıb mesədə gizlənək. Bir də o birisi səhər qaranlığına kimi. Qaldı ki, Qara pəhləvənin ixtiyarında olan qazamat, üç pəncərəsi var, heç bir qifili yoxdur. Tək yüz yaşında cadukun bir qoca var, yüz qosun ona zor edə bilmir. Qocadan özünüyü gözləyin. Gecəni yarı edib qocanı güdməyə başladılar. Sən demə, qoca divarı sindirib dururmuş. Dilbər dedi: «Mən qabağa gedim, baxım qoca hansı tərəfdədi» Dilbər qazamatın sol tərəfindən gedib nə gördü, bəlkə də yüz adam ayaq üstə durur. Özünə dedi bəs bu imansız qarı deyirdi bir qocadan başqa heç kim yoxdur bəs bu adamlar nədi. Bir qədər durub baxdı, heç səs-səmir yoxdu, irəli gedib nə gördü? Adamlar hamısı qılınclı, oxlu, nizəli daş olubdu, sən demə, qoca Dilbərin arxa tərəfindən gəlmiş. Dilbər onu görən kimi əlini şəmsirə yetirdi, yarıya kimi şəmsiri çəkmişdi ki, qoca Dilbəri daşa döndərdi. Dilbər belə qalsın, yoldaşları gözlədi gələn yoxdu. Qarı dedi yəqin daş elədilər. Şirzad dedi, mən gedim, getdi düz çıxdı Dilbərin yanına, tanıdı. Dedi: «Ədə, nə durmusan, səhər açılır». Qoca tez Şirzadı da daş elədi. Qarı o qalan qaldı. Qarı dedi: «Oğlum, gəmini daşa vurdुq, indi mən gedirəm, sən məni gözlə, mən qoca ilə qabaqlaşacağam, ya Allah, ona verər, ya mənə.

Biz qabaqlaşanda sən arxadan peysərinə elə vurarsan ki, o saat iki gözü də çıxacaq, sonra uşaqları insan etdirərik. Qazamatı açdırıb Nərgizgili azad edərik. Elə də oldu. Qocanı kor edib nə ki gözəl pəhləvanlar daş olmuşdu, hamısını insan elədilər, hamısı azad oldular, öpüsdülər, görüşdülər. Qızı, atanاسını, bacı-qardaşını qazamatdan azad etdilər. Səhər qaranlığında cəmi daşdan insan olanlar əl qılınçın qəmzəsində: «Gəl Qara pəhləvan»-deyirdilər. İsbəndiyar dedi: Heç kimin işi yoxdu mən onu meydana çağıracağam. Kələyini də özüm kəsəcəyəm. Görək neçə çağıracaq.

*Bir nərə çəkirəm düşman oyansın,  
Qarşı gəlsin mənə xəbərdar olsun.  
Bir tərlanın sorağına gəlmışəm,  
Layiqdimi onu tutan sar olsun.*

Qara pəhləvan tez yuxudan oyandı. Səsi eşitdi, amma inanmadı ki onun sərhədinə insan gəlsin. Tez meydana yetirdi. Aldı görək nə dedi::

*Yenə nə səsiyi gəldi guşuma,  
Ala qarğı gülüstana gəlibdi.  
Yəqin eşitməyib mənim sədəmi,  
Pələng meydanına dana gəlibdi.*

İsbəndiyar: *Kəsin ətrafinı qaçmasın düşmən,  
Şeşpər atın meydanda oyansın hər yan.  
İşləsin qılınclar eyləsin kövən  
Bu meydan sel kimi axsin qan olsun.*

Qara: *Məgər olmayıbdi bu işdən həli,  
Necə eşitməyib çovğunu, qarı,  
Yəqin, yol azibdi, çəşib xəyalı,  
Mərdin meydanına zənan gəlibdi.*

İsbəndiyar: *İsbəndiyar içər duşman qanını,  
İgid olan indi burda tanını.*

*Kim verməsə inan şirin canını,  
Dünyada yaşamaq ona ar olsun.*

Qara:           *Şir kimi meydanda dayanıb Qara,  
Necə pəhləvanlar gətirdim zara.  
Bağlayıb qolların, çəkəcəm dara,  
Qəsd edibən bir şirin can gəlibdi.*

Hər iki tərəfdən sözləri tamam oldu. Qılınçı çəkdilər. Dediym kimi, danın qaranlığı çökmüşdü, həm də çən gəlmışdi, Qaranın gözləri yaxşı görmürdü Hər iki pəhləvan qarşı-qarşıya gələndə Qaranın atı sol tərəfə yan verdi. Keçən vaxtı İsbəndiyar Qaranın peysərindən bir qılınc vurdu, başı balqabağı kimi əlli arşın diğirlandı. Arxasınca gələn qoşun yetirdi. Qılıncın səsindən, atların kişnəməsindən qulaq tutuldu. Günorta vaxtına kimi qırılan-qırıldı, qaçan canını qurtardı. Qızı götürüb Dilbərin qalasına gəldilər. Üç gün, üç gecə orada qalıb Dilbəri də gətirib çatdırıb Yunana, hər üç qızını toyu bir oldu, ömür-gün sürməyə başladılar.

## ***YETİM OĞLU MƏHƏMMƏDİN DASTANI***

Çox qədim zamanların birində Şəhrizar şəhərində bir nəfər Yetim adlı şəxs yaşayırırdı. O adama ona görə Yetim deyirdilər ki, ata-anasının üzünü görməmişdi. Çox pis, ağır günlər yaşamışdı. 35 yaşa çatanda bir kasıbin qızını almışdı.

Aylar, illər dolandı, həmin Yetimin arvadı Murəstə hamilə oldu. Bir gün Yetim arvadı Murəstəynən çörək üstə səhbət edirdilər. Murəstə dedi: «Ay kişi, nə olaydı bir yaxşı qızımız olaydı. Varlı bir oğlana verəydik, bu arpa çörəyindən canımız qurtaraydı».

Yetim dedi: «Ay atası rəhmətlik, bizi kimi bəd irəng adamlardan necə gözəl qız ola bilər?» Bu dəmdə Yetimin qapısına bir dərviş gəldi və salam verdi, salam aldı. Təklif elədilər oturdu. Bu ara yetimi elə bir ağlamaq tutdu ki, göz yaşı selə döndü. Dərviş dedi: «Ay Allahın məzлum bəндəsi, niyə belə ağladın?» Yetim göz yaşını silib dedi: «Ay ağa dərviş, necə ağlamayım ki, bir arpa çörəyimiz var idi onu da yedik. Bir azca irəli gəlsəydin yarısını sənə verərdik».

Dərviş dedi ki, heç sən kefini pozma, mən pay verən dərvişlərdənəm. Pay alan deyiləm. Qulaq asın, sizin bir oğlunuz olacaq. Adını Məhəmməd qoyun. Ancaq onun üzünü heç kim görməsin. Çünkü oğlunun üzündə nur olacaq. Hər gecə pəncərənizi qara örtüklə örtün, heç yerdən işiq düşməsin. Bir yanında sünnət edin. Sünnət zamanı uşağı çirkin hala salın. Dəllək heç nə başa düşməsin. Uşaq 7 yaşına çatanda hansı kitabı istəsə tapın verin, özü başlayıb oxuyacaq. Uşaq 18 yaşına çatanda başına çox xatalar, bələlər gələcək. Ölüm ayağına çox çəkəcəklər. Amma gələcəyi çox yaxşı olacaq. İndi görün gələn kimdir? – deyib dərviş qeyb oldu. 9 ay, 9 gün, 9 dəyqə başa çatdı. Dərviş deyənin hamısı yerinə yetdi. Məhəmməd 18 yaşına çatdı.

Məhəmməd burada qalsın, sizə xəbər verim imansız fala baxan qarıdan. Qarı əlləri qoynunda gəldi kəsdi şah Eyzanın qapısını. O zamanlar şahlar, vəzirlər, münəccimlər fa-

labaxanlara çox inanırdılar. Eyzan Şah qarını qəbul etdi. Bir qədər səhbətdən sonra falın açıb yağlı dilini işə saldı, dedi: «Ey qibleyi-aləm, yer üzünүн Allahı! Sənin başında çox müsibətlər görünür. Sənin şəhərinin gün batan tərəfində qeybdən dərs almış bir cavan nura qərq olmuş, elmi də dərya, gözəllikdə Yusifdən də betər. Qolunda 7 filin qüvvəti var. Bir il tamam olmamış sənin tacı-səltənətinə sahib ola-caq. Altı ay ərzində yer üzündən götürməlisən. Adı Məhəmməddir». Şah deyir: «Qarı nənə, dünya malından səni qane edəcəm. Ancaq atasının adını desən». Qarı dedi: «Hökmdar tasım korşaldı. Bircə günə mənə möhlət ver». Ertəsi gün yenə qarı gəldi və yenə başladı: «Ey şah, bir cinə də bir şillə vurdum. Güc-bəla ilə dedi: atasının adı Yetimdir». Qarı öz mükafatını aldı, başqa şəhərə köçdi. Qarı o qarıdır ki, Məhəmmədin göbəyini kəsmişdi. Qarida işimiz yoxdu. Şah əmr verdi ki, həmin Məhəmmədi kim tapıb gətirsə 500 qızıl mükafat alacaq. Gecənin bir aləmində Ağa dərviş Məhəmmədin yanına gəldi və dedi: «Oğul, sənə taqət badəsi verdim, heç yerdə aciz qalma». Badəni Məhəmmədə içirib qeyb oldu. Məhəmməd 3 gün bihus olub yatdı, 4-cü gün ağılı başdan getmiş, bayırə çıxanda cəlladlar onu araya aldılar. Düz şahın hüzuruna gətirdilər. Şah baxdı ki, özüdür ki, var. Vəkil, vəzir, cəlladlar. Hamısı bir su içimində cəm oldular. Vəzir dedi: «Qibleyi-aləm, bir ay müddətində qazamatda salaq, bir ay yaxşı düşünək».

Bir ay çox götür-qoydan sonra heç kəs onun ölümünə razi qalmadı. Dedilər ki, bu oğlana arvad almaq lazımdır, çünkü məhəbbət iki yerə bölünər. Bir uşağı olsa üç yerə bölün. Eləcə də vəkilin qızını verək Məhəmmədə bizimlə olar.

Məhəmmədi qazamatdan çıxarıb dar ağacına gətirdilər. Vəzir ayağa durub dedi: «Məhəmməd sənin iki yolun var: Biri zindan, biri evlənmək». Biz sənə qıymırıq. Vəkilin qızı Şücaət xanımı sənə alırıq, ya da bütün ömrün qazamatda keçəcək. Bu dəmdə aldı görək Məhəmməd nə dedi:

*Başına döndüyüm, ey adil şahim,  
Nə etdim salırsan zindana məni.  
Bəlkə qismət deyil xudadan mənə,  
Nədən buyurursan fərmana məni?*

*Zənənə üzünə baxmaram haşa,  
Ta ki, elm oxuyub çıxmasam başa.  
Məni niyə saldın yanar atəşə,  
Həsrət qoyma bağa-gülşənə məni.*

Şah belə düşündü ki, yəni şah olmamış qızı almaram.

*Məhəmmədəm qarşında qolu bağlıyam,  
Qəmin dustağıyam, sinəm dağlıyam.  
Qəzəbimdən gecə-gündüz ağlıyam,  
Qəzəblə çəkirsən divana məni.*

Sözünü tamam elədi. Məclisin qərarı belə oldu ki, şəhərdən azca aralı olan qazamatda qalsın ta ki, «özü məni evləndirin» deyə yalvarana qədər. Onu da deyim həmin qazamat ömürlük dustaq olanların qazamati idi. Qazamatın qarşısı aynabənd idi. Məhəmmədi saldılar qazamata. Elə bir adamı qapısına keşikçi qoydular ki, o, bibərnən şəkərin adını ayıra bilmirdi.

Bəli, oğlan qəm yuxusuna qərq oldu, yuxusunda dərvişi gördü. Dərviş dedi: «Oğlum, heç vaxt ümündünü üzmə. Məni dilindən qoyma». Yuxudan sərsəm oyandı aldı görək nə dedi:

*Qəmlər otağında tək-tənha qaldım,  
Yetir imdadıma yuxuda mənim.  
Heyva tək saraldım, gül kimi soldum,  
Yetir imdadıma yuxuda mənim.*

*Vəfəsiz dünyada haqq söz seçilməz,  
Pünhan dərdim heç bir kəsə açılmaz.*

*Qanadım da olsa burdan usulmaz,  
Yetir imdadıma yuxuda mənim.*

*Məhəmmədə çatdırır qadir Allahi,  
Zəlillər gümanı o oldu şahı.  
Adı bəlli mərd igidlər pənahı,  
Yetir imdadıma yuxuda mənim.*

Söz tamam oldu. Məhəmməd burda qalsın, sizə danışım Bərbər şəhərindən, kimdən Kərəmlı şahdan. Kərəmlı şah elə bir şah idi ki, ölkəsində yaşayan əhalinin dünyada heç şeydən xəbəri olmazdı. Hamı şad-xürrəm yaşayırıdı. İşə bir çıxıb bir də qayıdardılar.

Kərəmlı şahın dinli, imanlı bir qızı var idi. Dünya gözəli. Adı da Günəş pəri idi. Ay, gün ondan xəcalət çəkirdi. Qız çox qüvvətli pəhləvan idi, həm də həkim idi. Fslin bahar çağrı gəldi. Günəş dünya seyrinə çıxmış oldu. Gözəl bir kəcavə bəzəndi, qoca bir sarvan kəcavəni çəkib yola düşdülər. Nə qədər yol getdilər onu bilmərəm, bir axşam çağında Şəhrizarın kənarında düşərgə elədilər. Çörək-xörək yedilər. Qız sərvana dedi: Ay əziz baba, bu cəməni dolaşım dava-dərman üçün bir az dəyərli ot yiğim. Sərvan dedi: Buyur, övladım. Qız ayağa duranda sərvan gördü qızın qucağında ağ parçaya bükülmüş qundağa bənzər nəsə var. Sərvan qaldı mat-məəttəl ki, bu qız xeylağı uşağı hardan aldı. 33 gün yol gəlirik, bəs bu uşaq heç ağlamadı. Sarvan əlini dünyadan üzmüdü. Durub yavaş-yavaş qızın arxasında gedirdi. Baxdı qız bir güllü, çıçəkli yerə çatdı, qucağındakı ağrı açdı, toza bulanmasın deyə bükdüyü 14 hörük qara saçları arxasına atdı. 14 hörük şahmar ilan kimi gül-çiçəyin arasında sürünməyə başladı.

Qoca sərvanın dizləri bürüsdü, oturub doyunca baxıb fikirləşdi ki, xudaya, sənə çox şükür belə can yaradıbsan. Bəli sərvan geri qayıtdı gəcəvəinin yanına gəldi. Günəş xanım həmin ağ dəsmalı lazımlı gül-çiçəklə doldurub gəldi, onları yerbəyer elədi. Birdən baxıb gördü ki, qalaçaya bənzər nəsə

görünür, amma elə bil işiq verir, elə bil ki, bayram ayı təzə çıxır. Bir qədər baxıb-baxıb dedi: «Qoca sərvan, bu nə qalaçadı gərək hali düşəm». Üz tutdu gedib çatanda gördü ki, bir yekəpər adamdı qılınc belində keşik çəkir. Qız salam verdi. Keşikçi salamı aldı və dedi: «Ay xanım, siz tez geri qayıdın yoxsa yaxşı iş çıxmaz». Qız: «Nəyin bahasına olur-olsun mən otağa baxacam»-deyib əlini atdı cibinə, nə qədər qızıl verdişə keşikçinin gözü qəssab pişiyinin gözü kimi işildədi.

Qız otağa daxil oldu nə gördü, nə gördü, məni istəyənlərin gözləri elə şey görsün. Yasəmən tellərindən bir neçəsini sinəsinə basıb görək nə deyir: Qız səsi, saz səsi, yaz səsi.

*Niyə yatırsan qəm fəryad içində,  
Oyan oğlan, xətti-xalına qurbanı.  
Ağlımı başımdan təqayir etdin,  
Hüsnü canan gül camalın qurbanı.*

Keşikçi dedi: «Ay xanım, alçaqdan oxu. Əgər bilsələr mənim atama od vurarlar». Aldı dübarə:

*Gözəllər şöləsi, çıraqiyam mən,  
Bu məlul yatmağın dustağıyam mən.  
Şirin kəlmələrin müştağıyam mən,  
Bircə damış şirin dilin qurbanı.*

*Adım Günsət xanım, Bərbər məkanım,  
Səni gördüm yandı dinim, imanım.  
Mən gedirəm səndə qalır dərmanım,  
Xəstəyəm, gözlərəm yolun qurbanı.*

Sözünü tamam elədi, öz əli ilə kağızı Məhəmmədin qoy-nuna qoyub iki qaşlarının arasından öpdü, indi deyərsiniz ni-yə oyanmadı.

Qızın səsi Məhəmmədi bihuş etmişdi. Qız qayıdır mə-kanına çatıb gecə-gündüz oğlani gözləməkdə olsun, görək

Yetim oğlu necə oldu.

Məhəmməd üç gün yatıb dördüncü gün oyandı. Qoy-nundan kağızı çıxarıb oxudu, ağılı başından gedib sərildi yerə. Keşikçi tez kağızı alıb od vurdu. Kağız ələ keçsəydi, başı bədənindən gedəsiydi. Məhəmməd ondan soruşdu: «Ay cəllad, buraya gələn qız hara getdi?» Keşikçi heç bir qız-mız görmədiyini bildirdi. Beynəva Yetim oğlu ağlayıb gözündən qanlar tökdü. Keşikçi işi xarab görüb özünü yetirdi şahın hüzuruna. Dedi: «Ey qibleyi-aləm, Yetim oğlu dəli olubdu. Özünü öldürür». Tez vəzir, vəkil gəlib nə gördülər. Məhəmməd yeri buraxıb göylə əlləşir. Tez qayıdır 10 nəfər molla, 10 nəfər qoca qarşı cəm etdirər. Soruştular ki, indi de görək sənə nə oldu? Məhəmməd dedi: «Mənə bir saz gətirin nə varsa deyim». Saz gətirdilər, saz gələndə keşikçi düşündü ki, vay mənim halıma, işin üstü açılacaq. Başladı Məhəmməd aldı görək nə deyir:

*Mən yatmışdım qanlı qəflət içində,  
Gəlibdir üstümə yar can gedibdi.  
Bir namə yazıbdi məndədi, məndə,  
Huriłər sayağrı pünhan gedibdi.*

*Nazlı yordan nigaranam bu bəmdə,  
Məni qoyub ahu-zarda bu dəmdə.  
Görünür ki, çox durubdu bərəmdə,  
Şikar alan şux tərlanum gedibdi.*

*Məhəmmədəm qəm içində yastayam,  
Yar gedib əlimdən, dil şikəstəyəm.  
Çox zamanlar qazamatda xəstəyəm,  
Loğman gəlib əldə dərman gedibdi.*

Sözü tamam olandan sonra baş molla dedi: «Bu yazıq dəli olubdu. Gah deyir canan gəlibdi, gah deyir loğman gəlibdi, gah da deyir dərman gəlibdi. Bu dəlini 7 çərşənbə çuvallamaq lazımdır». Qarılardan heç dinən olmadı. Məhəmm-

məd bildirdi ki, baş mollaya 3 xana sözüm var, cavab verdi,  
onda mən dəliyəm, yox verə bilməsə onda 7 çərşənbə onu çu-  
vallayacağam.

*Lovğa-lovğa danışmağın görün nə faydası var,  
Bu sinəmdə cuşa gəlib eşqimin dəryası var.  
Min bir ayə, bir surədi oxumuşam, baş-başa,  
İstəyirsən bəyan edim onun bir cümləsi var.*

*Yüz on dörd məcsid görmüşəm birdi onun minbəri,  
De kimləri cəfa çəkdi, bəs kim gördü Xeybəri.  
Yüz iyirmi dörd min kərpicdən yiğilirdi bir bari,  
Yetmiş iki usta işlərancaq bir bənnası var.*

Nə molladan, nə qarılardan, nə də şahdan heç kim  
danişmadı, götürdü görək daha nə dedi:

*Məhəmmədə kamal verən elmdi, ayətdi bilin,  
Haqqı nahaqqa verməz şahım ədalətdi bilin.  
İyirmi birə qərar qoydu oxudum yaratdı bilin,  
İblisə boyun əyməyin, hər dərdin davası var.*

Tam heç kimdən bir söz çıxmadı, belə qərar oldu ki,  
Məhəmmədi Şəhrizar torpağından sürgün etsinlər. Elə də  
oldu. İki çaparın qabağına qatıb öz torpağından sürdülər.  
Məhəmməd azad yol getməyə başladı. Günəş xanımın  
arxasında getdi. Nə qədər getdi onu deyə bilmərəm, baxdı  
laləli, nərgizli, bənövşəli bir gözəl yaylaqdı, bir bulağın üstdə  
oturdu. Bir nahar elədi, su içdi. Ağlı başına gəldi. Dağlar  
bəzən üzünü döndərir, bəzən də gülümsəyir, açılır. Belə  
baxanda gördü ki, bir tərəfdə qız gəlinlər, qocalar gəzirlər.  
Telli sazi aldı sinəsinə görək dağlara nə deyir:

*Açılib laləsi, gülü, nərgizi,  
Başı ərşə dəyib ucalı dağlar.*

*Hər tərəfdən ləli-kövhər çəkilir,  
Kəkliyin ayağı ganlı xına dağlar.*

*Hərdən üz döndərir boran eləyir,  
Qəriblər könlünü viran eləyir.  
Qız, gəlinlər səndə seyran eləyir,  
Cahallı, ahillı, qocalı dağlar.*

Bu dəmdə bir neçə zəvvar, mal-qoyun otaran çoban  
Yetim oğlunun yanına yiğildi. Məhəmməd götürdü görək  
daha nə dedi:

*Səni çağırıram, ay qanlı xuda,  
Qızıl baliqların oynayır suda.  
Çox ığidlər məskən salıbdı burda,  
Gələndən-gedəndən bar ali dağlar.*

O qədər yiğildilar tamaşaya daha nə deyim. Zəvvarların  
biri dedi: «Ay aşiq, sənin tayların ziyanətə gedir, iman  
qazanır. Sən də düşüb çöllərə günah qazanırsan.», Yetim oğ-  
lu ona sual verdi: Sən coxmu iman qazanıbsan? Zəvvar, Mən  
yerin göyün-sirrini bilirəm – dedi. Məhəmməd şübhə ilə: Elə-  
dirsə sənə bir neçə xana sözüm var, deyim bil görüm. Dübarə  
adlı Yetimoğlu:

*Haqqın üç hərfini əzbər elədim,  
Biri əlis, biri beydi, biri nə?  
Min bir övlidi gördüm bir yaşın içində,  
Üz əvvirdim etiqada, biri nə?*

Heç kimdən bir səs çıxmadı, aldı dübarə:

*Dara düşsəm köməyimdi, ya kərəm,  
Haqq yanında qolu bağlı nökərəm.  
İndi sizi imtahana çəkirəm,  
Sual edib sizi sallam dərinə.*

*Məhəmmədə kömək durar ol xuda,  
Nuh gəmisi harda qaldı dəryada?  
Göründü gözümə aləm üryada<sup>1</sup>,  
Dizə çökdüm ziyarətə, biri nə?*

Sözü tamam elədi, heç kimdən cavab olmadı. Hamısı üzr istədi, razılıq edib ayrıldılar. Məhəmməd düşdü yola. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi sərsər kimi. Çən-duman gəldi, necə deyərlər, göz-gözü görəsi olmadı. Çatdı elə dərəyə ki, dağın nə olduğu bilinmirdi. Qayalıq, sıldırıım dərə öz-özünə uğultu verirdi. Bura olsun Qara divin məskəni. Məxləs Qara div hazır oldu. Məhəmmədi tutub apardı öz zağasına saldı. Qardaşları altı div yiğilib bir qaya daşını zağanın ağızına qoydular getdilər. Divlər bəzi vaxtı yeddi gün, bəzi vaxt üç gün yatardılar. Divlər 7 günün yuxusuna getdilər. Yetimoğlu baxdı ki, buradan arvad səsi gəldi, bu da qoca bir qarı idi. Qarı səs verdi: «Ay oğul, sənin bəxtin niyə qara gəldi bura düşdün?» Məhəmməd ona yalvardı: «Ay nənə, mənə bir kömək». Qarı dedi: "Mən Ərəb padşahın qızıyam. Səkkiz yaşından məni tutublar, indi 80 yaşım var. Divlərə xidmətçiyməm. Oğlum, 40 qızla gül-çiçək dərməyə çıxdım, boran başladı, azdım buraya düşdüm, eləcə də qaldım. Oğul, kimin varsa da bir namə yaz. 10 gündən sonra duman 5 gün ara verəcək. Onda çıxaram Həramılar yoluna bir Allahını sevən olar. Naməni ona verərəm. Yoxsa sən də mənim günümə düşəcəksən.» Məhəmməd sevindi: «Yaxşı, ay nənə, amandı».

- Ay oğul, sən hansı şahın oğlusan?
- Ay nənə, heç kimim yoxdur, bir Yetim oğluyam.
- Ay benəva, bəs sənin dadına kim çatacaq?

İndi görək biçarə Yetimoğlu nə yazır:

---

<sup>1</sup> Üryada – röyada sözünün dialektdə işlənmə formasıdır.

*Yüz iyirmi dörd min nəbini yaradan kişi,  
Yetir imdadıma dara düşmüşəm.*

*Əyilməsin mən tək heç kəsin işi,  
Yetir imdadıma dara düşmüşəm.*

*Bir yana çıxmazmı fəryadım, ünüm,  
Pənahım Allahdı, Məhəmməd dinim.  
Bir Yetim oğluyam, yoxdu mümkünüm,  
Yetir imdadıma dara düşmüşəm.*

*Yalan olmaz ərənlərin dilində,  
Zindanda qalmışam divlər əlində,  
Bu Yetim oğlunun yaman gümündə,  
Yetir imdadıma dara düşmüşəm.*

Sözünü tamamlayıb kağızı verdi Gülşan qariya. Yazıq qarı ətəyini çırmadı belinə, özünü yetirdi Yelli dağın boynundan keçən Haramılar yoluna. Oyan-buyanı gəzdi, gördü bir ocaq yeri var, kağızı ocaq daşının üstünə qoydu, üstünə də bir daş ki, yel aparmasın. Məhəmməd zindanda qalsın, Gülşan qarı öz yerində, sizə danışım kimdən Qəndəhər şəherindən Ərəbzənginin, Şah İsmayıldan doğduğu Ərəbiyyə xanımdan. Ərəbiyyə xanım atasının, anasının qisasını alandan sonra Qəndəhəri tərk etmişdi. Anası Ərəbzənginin qalasında qərar tutmuşdu. Başında 40 nəfər pəhlivan şahların yurduna talan salırdı. Çünkü Ədil şah öz oğlu İsmayılin gözlərini çıxarmış, sonra da Ərəbzəngini öz yatağında öldürmüştü. Ona görə də hansı şah olursa olsun Ərəbiyyə talan salırdı. Ərəbiyyə yeddi bulaqda çörək yedikləri zaman murğu namni götürüb süfrəyə atdı. Tez Ərəbiyyə kağızı oxuyanda gözünün yaşı süfrəyə töküldü. Qızların çörək boğazında qaldı. Xəbər aldılar ki, nədir niyə ağladın. Qız tamam-kamal danışdı iş nə yerdədir. Hamısı bir səslə ölmək var, dönmək yoxdur dedilər. Qarını tapaq divlər yatanda bizə xəbər versin, yoxsa gücümüz

çatmaz. Elə də oldu. Qarı da gözdə-qulaqdaydı. Qarını tapdılardı. Qarı dedi: «Sabah 3 gün yatacaqlar». Sabah duman, çən başladı nə başladı. Gedib Zülmət dərəsini tapdılar. Qarı özünü yetirdi, birinci oğlan olan zindanı göstərdi. 7 div götürən daşı təkcə Ərəbiyyə götürüb atdı. Məhəmmədi azad edəndən sonra düsdülər divlərin canına hamısını qırdılar.

3 gün də orada kef-işrət edib arayıb-axtarıb 7 padşahın xəzinəsində nə qədər qızıl-gümüş olar, nə qədər də buradan götürüb qızın qalasına getdilər. Gülşan qarını özlərinən aparırlar, Məhəmmədi qardaşəvəzi tutdular.

Nə qədər Məhəmmədin günü xoş keçsə də sevgi, məhəbbəti dincəlmirdi. Nəhayət məsələ açıldı. Ərəbiyyə dedi: Ay qardaş, sən dərdini mənə söylə. Mən səndən heç nə anlamırıam səndə nəsə var. Məhəmməd aldı görək nə demək istəyir:

*Çox zəhmət çəkdiniz mənim yolumda,  
Gəlin halallaşaq mən gedər oldum.  
Ölünçə dönmərəm mən ilqarımdan,  
Gəlin halallaşaq, mən gedər oldum.*

*Sahən şahı olsam, başımda tacım,  
Məqrıbdən, məşriqə işləsə gücüm,  
Mən sənin qardaşın, sən mənim bacım,  
Gəlin halallaşaq, mən gedər oldum.*

*Məhəmmədəm düşdüm qeyri fərağa,  
Verdiyim ilqardan çıxmam irağa.  
Köməyimdir mənim Şahmərdan ağa,  
Gəlin halallaşaq mən gedər oldum.*

Sözünü tamamladı öpüşüb, görüşüb düşdü yola. Uzun müddət yol getməkdə olsun. Sizə danışım Günəş pəridən və onun bacılığı Laləzar xanımdan. Laləzar vəzirin qızıydı, Güneşin sevgilisi olduğunu bilirdi. Çalışırdı ki, Məhəmmədə özü ərə getsin. Qardaşını yollara qoymuşdu ki, mənim sevgilim gələcək, ona Günəş pəri zor xoş özü getmək istəyir. Gərək

burada bacaran qədər aranı qarışdırasan. Qardaşı Fikrət əlini öpdü bəçəşm dedi. Qızlar öz yerində, sizə danışım Məhəmməddən. Cox-cox uzun müddətdən, çox cəfadan sonra gəldi çatdı Bərbər şəhərinin kənarına. Zülal çayının üstündə dayandı. Taqətdən düşmüş, üstü-başı tökülmüş, ayaqqabısı deşilmişdi. Əyləşdi Zülal çayında əl-üzünü yudu. Hardansa vəzirin oğlu gəlib çatdı Məhəmmədə. Baxdı gördü bacısı deyən oğlan budur ki var. Düşündü ki, ey dili-qafil, bu nə gözəl oğlandı, ancaq necə cırıq-cındırıldı? Məhəmmədə yaxınlaşış salam verdi, sonra kim olduğunu soruşdu. Yetimoğlu ədəb-ərkanla cavab verdi: «Sizin şəhərə qonaq gəlmişəm». Ancaq məsələ hər yana yayılmışdı. Kərəmli şahın özü də bilirdi. Vəzirin oğlu gedib bacısına xəbər verdi ki, sən deyən oğlan gəlibdi. Ancaq onunla şahın arasını vurmaq çox çəttindir, bacardığımızı edərik. Bəli, şaha xəbər çatdı ki, qəribə bir oğlan gəlib səni görmək istəyir. Şah yəqin bildi ki, oğlan Günəşin sevgilisidi, həmən icazə verdi. Məhəmmədi qəbul elədi. Məhəmmədin gözəlliyi, duruşu, aqlı-kamalı şahı mat elədi. Bir qədər söhbətdən sonra Kərəmli şah əmr verdi oğlanı hamama apardılar. Başdan-ayağa bəzəndi. Şah hər yerə elan etdi ki, şahın aşiq qonağı gəlibdi. 10 gün qonaqlıq olacaq, kim istəsə gələ bilər.

Şahın məclisinə hər adam gələ bilməzdi. Varlı-karlı adamlar, tacirlər, bəylər, xanlar cəm oldular. Mənim əzizlərim, eşidin qızdan. Qız yeddinci otaqda kefə başladı. Məhəmməd sakit danışır, ağır otururdu. Vəzirin oğlu dedi: «Aşiq gözəl oğlandı, Zülal çayında mən onu dəli halında gördüm, ayağı yalın, başı açıq idi. Həm də mən bir balaca qorxdum». Bütün məclisdə oturan aqlalar, bəylər Məhəmmədə valəh oldular. Düşündülər ki, ey xudaya, sən cuşə gələndə bu oglana qələm çalıbsan. Hamı istəyirdi ki, doyunca oglana baxsın. Vəzirin oğlu dedi: «Hamı oğlanın gözəlliynə tamaşa edir, bəs görəsən onun aqlı necədir?» Sərkərdə sərdar dedi: Oğlum, nə utan, nə də qorx nə istəyirsən danış sənə icazə veririk.

*Əzəl başdan bir məclisə varanda,  
Sakit əyləş, sakit danış yaxşıdı.  
Bir igidin olsa dünyaca vari,  
Dövlət, vardan bircə tanış yaxşıdır.*

*Qəriblikdə həvəs olmaz insanda,  
Xoş halına dostum ola hər yanda.  
Qəza tutub dar ayaqda qalanda,  
Etibarlı bir murqu quş yaxşıdı.*

*Xəsis adam dövlət-vari istiyər,  
Güldə vəfa olmaz xarı istiyər.  
Məhəmməd sevdiyi yarı istiyər,  
Müxənnət deməz ki, bu iş yaxşıdır.*

Sözünü tamam elədi. Vəzirin oğlu dedi: gördünüz ki, mən dedim ki, gözəl oğlandı haçan dəli olub bilmək lazımdı. Aldı dübarə Məhəmməd görək nə dedi:

*Hər zülmə tab gətirən bir mənəm,  
Tutsa boran, çovğun məni bir də yaz.  
Dəsti sınmış görür əzab çəkirəm,  
Əsirgəmə canın çıxsın bir də yaz.*

*Eşqin olsa qaynayarsan, coşarsan,  
Yaylaqları, qarlı dağlar aşarsan.  
Gen qaz, dərin qaz özün düşərsən,  
Quyu qazan, çoxlu çalış dərin qaz.*

*Namərd oğlu namus, arı gözləməz,  
Məhəmməd də özgə yarı istəməz.  
Eşq əhlisi dövlət, vari istəməz,  
Bir həqiqət, bir mərifət, bir də saz.*

Söz tamam oldu. Kərəmli şah başa düşdü, özü biruzə vermədi. Duydu ki, vəzirin oğlu fikrində bacısını ona vermək istəyir. Məhəmməd şaha deyir:

*Fələk yazıb tərki-vətən olmuşam,  
Yon çevirib bu diyara gəlmışəm.  
Atadan, anadan, bacı-qardaşdan,  
Mən olmuşam bəxti-qara gəlmışəm.*

*Məhəbbət bağının şirin barı var,  
Uca dağ başının bayaz qarı var.  
Hər aşiqin özünün bir nigarı var,  
Aşıq olub bir nigara, gəlmışəm.*

*Məhəmmədəm itirmişəm huşumu,  
Fələk bu qürbətə atdı daşımı.  
Ya buyur cəllada, kəsdir başımı,  
Ya da eləginən çara, gəlmışəm.*

Sözü tamam oldu. Kərəmli şah dedi məsələ aydır. Səni sınamaq istəyirəm: De görünüm mənim qızım bu saat haradadı, onun otağında nəyi var, paltarı nə cürdü, boyunbağı necədi? Əgər düz desən qızımı sənə verəcəm, deməsən səni həbsə salacam. Yetimoğlu dedi baş üstə. Aldı nə deyir:

*Yeddinci otağa xublar yiğildi,  
Bir zalim onlara saqidi, şahim.  
Gülgəzdi kələğayı, atlas qoftası,  
Otuz cüt boynun bağıdı, şahim.*

Şah dedi: Ədə, zalim oğlu, onları sən alıbsan, ya mən almışam necə düz dedin. Vəzirin kızı bir piyalə hazır saxlayırdı ki, Məhəmməd imtahandan çıxsa Günəşi oğlana versələr zəhəri qızı versin.

*Astanası mərmərdi, divarı dürdən,  
Səkkiz gül ağacıdı, dördüsə xəndan.  
Məcmeyi gümüşdü qızıldan, şamdan,  
Seyrəqif ölkəni dağıdı, şahim.*

Bütün millət ayağa durub çox sağ ol, halal olsun sənə, – dedi. Bu dəmdə vəzirin oğlu cəld özünü yetirdi ki, nə durmusan Laləzar, sevgilin əlindən gedir zəhəri hazır tut. Onu da deyim şahın adamları hazırlıdı zəhəri Laləzarın əlində tutmağa:

*Məhəmməd can verər yarın yolunda,  
Bircə xal var yanağının solunda.  
Tezçə gedin Laləzarın əlində,  
Bir badə dopdolu ağıdı, şahım.*

Zəhəri Günəşə verənə qədər qız paltarında cəllad yıldı. Məsələ aydın oldu. O dəqiqə Məhəmmədi bəy otagini apardılar, bəy paltarı geyindirdilər. Başına 20 nəfər cavan yiğışdı. Şah belə əmr verdi: Aslan vəzir, arvadı Güləyar, oğlu Fikrət bir də qızı Laləzar həbsə salınsın. Elə də oldu. Hər tərəfə elan vuruldu. 40 gün, 40 gecə toy oldu. Toy başa çatsa da yenə də fitnə-fel davam edirdi. Günəşə bihuşdarı verirlər. Qızın yerinə gözünün biri kor, qulağı kar, əli çolaq belində bir kündə boyda fir, günü keçmiş qızı bəzəyib qızlar-gəlinlər ortaya alıb mərkəzi küçə ilə gətirirlər. Məhəmmədin yanında ikinci mərtəbədə qızın gəlməsinə tamaşa edirdilər. Kərəmli şahın özü oğlu Heydərbəy də orada idi. Heydər bəy dedi: Hörmətli Məhəmməd, indi mənim bacım Günəşin gəlməsinə bir neçə xana tərif de. Aldı görək Məhəmməd nə dedi:

*Əziz bəyim, bir qulaq as,  
Bir gözü kordu gələnin.  
Dili laldi, əli topal,  
Qulağı kardi gələnin.*

Heydər bəy dedi: Ədə, sən doğrudan da dəlisən. Tez sözünü dəyiş. Məhəmməd dedi: Qulaq as:

*Dünyada yalan bilmərəm,  
Nalayıq qızı sevmərəm.*

*Necəsini heç demərəm,  
Əlli yaşı var gələnin.*

Heydər bəy tamam qəzəbləndi: Ədə, mənim Günəş kimi bacımı rüsvay edirsən, tez sözünü dəyiş, başını bədənindən götürərəm. Məhəmməd dedi: Bəyim üzünü açın sonra:

*Məhəmmədi sinağa saldın,  
Ağlını əlindən aldin.  
Mənə necə layiq qıldın,  
Belində firdi gələnin.*

Sözünü qurtaran kimi Heydər bəy əmr verdi tez mənim bacımın niqabını açın yoxsa bağrim partlar. Qızın üzünü açanda nə görsələr yaxşıdır həmin qarışılıb qalmış o şikəst qızdı. İndi Heydər bəy onlara qəzəbləndi. Soruşdu ki, bu işi kim görübüdü tez boynuna alsın. Kərəmli şah o yandan gülə-gülə gəlib dedi: oğlum böyük imtahanı mən elədim, çünki ömür-gün sevdası ola bilər ki, qabaqkı təsadüf idi. İndi yəqin etdim ki, Məhəmməd haqq vergisidir. Bəli ustadlar necə deyibdi:

*O gün eylər,  
O quzeylər, o güneylər,  
Sevgi sevgisinə çatanda,  
Bayramını o gün eylər.*

Onlar öz bayramlarına çatdılardı, hamı da elə bayrama çatsın. Qısı ağ otaqlarda keçirdilər. Üzünə gözəl yaz gəlsin. Məhəmmədin nə qədər şah sarayında günü xoş keçirdisə də, özünün ana vətəni yadına düşəndə gözləri yaş pərdəsilə dolurdu. Eyni zamanda özünün kasıb daxması onun üçün şahlıq taxt-tacından artıq idi.

Oğlan gecə xanımla söhbət edəndə ona öz fikrini bildirdi: «Gözəl xanım, mənim atamın paytaxtı yadına düşür. Mən getməliyəm». Qız dedi: «Əzizim, bəs sən deyirdin

mən bir yetim oğlanam. Bəli hər bir insanın ana vətəni, atasının zəhmətlə qurduğu daxma çox şahların qızıl taxtından gözəldir». Günəş pəri deyir şair yaxşı deyibdir:

*Bahar fəslə yaz ayları gələndə,  
Könlüm istər gəzə bağlı sən ilə.  
Mən neynirəm şəhti şəkkər nabatı,  
Şirin olar içsəm ağı sən ilə.*

Əzizim sənin daxman mənə daha xoşdur. Günəş xanım şah babası ilə məsləhət elədi. Kərəmli şahdan icazə istədilər. Şah bir qədər düşündü sonra isə dedi: Oğlum, ana vətən hər şeydən şirindir. İcazə verərəm ancaq sən vətəninə ehtiyatlı getməlisən. Gedib yurduna çatan kimi dörd mərtəbəli bir ev tikdir ki, üç ayda başa gəlsin. Ətrafinı da gülşən bağlı elə, bağın içində, rahat hovuzu olsun. Məhəmməd ədəb ərkanla söylədi: Ey hörmətli şahım, mən gərək yeddi il atam Yetimin əlləri ilə tikilmiş daxmada yaşayam. Gözümə işiq gələ. Bəli, şah çox düşündü ki, bu oğlan nə qədər vətənini sevir və atanاسını sevir gərək heç vaxt müxənnət olmaya. Şah vəziri çağırıldı əmr verdi ki, üç günə Məhəmmədin getmək tədarükü görülsün. Təzə vəzir bir əl-ayaq da satin aldı şahın əmrini yerinə yetirdi. Gəldi məlumat verdi ki, ey qibleyi-aləm əmriniz yerinə yetibdi. Şeypur-balaban vuruldu. 40 nəfər pəhləvan başda Şirrdət sərkərdə olmaq şərtilə dərin gəlavə, 7 dəvə yükü vəznindən yüngül, qiymətdən ağır yükləndi, öpüşüb ayrılan vaxtı Kərəmli şahın gözləri yaşnan doldu. Məlumdur ki, şah düşündü qəhrəman və həkim Günəş kimi qızı bir nəfər aşağı verdim birdən o da qızıma müxənnət çıxar. O dəqiqə Yetimoğluna ayan oldu. Məhəmməd bir qədər sükutluq əmələ gələndə dedi: Möhtərəm şahım, mən bir yetimin oğluyam qara gündən ağ günə çıxmışam, necə ola bilər ki, mən vicdanımı itirəm. İndi bir neçə sözümüz yazın yadigar:

*Kərəmli şah, sənə bir ərz elayım,  
Bu dünya heç kəsə vəfadər olmaz.  
Uca dağı tüstü, boran tez tutar,  
Alçaq dağda boran, nə də qar olmaz.*

Sözü təzə vəzir qızıl qələmlə yazmağa başladı.

*Haqqınan dost olan insanı satmaz,  
Halal mayasına heç haram qatmaz.  
Şeytanın heç zaman sözünü tutmaz,  
Sözünə düz olar, ziyan kar olmaz.*

*Məhəmmədəm mən halallıq istərəm,  
Dara düşsəm öz ağamı səslərəm.  
Bu qəlbimdə sizə hörmət bəslərəm,  
Əslim halal, məndə kəc ilqar olmaz.*

Söz cavabı tamam oldu, şeypur – balaban başladı, bütün ayağı üzəngi, əli qamçı tutan şəhərdən 40 ağaç aralı gəcəvəni yola saldılar. Hansılar geri qayıtmalı idi qayıtdı, gedənlər də yola başladılar.

32 gün yol gedib qaranlıq meşəyə çatdilar. Büyük bir ağacın kölgəsində düşərgə elədilər. Kef kefin üstə gəlir. Beş gün, beş gecə qaranlıq meşədə qaldılar. Onu da deyim ki, baharın ən gözəl çağlığıdı, şəhərin meh saçan vaxtıydı, bül-bülün cəh-cəh vurması, cürbəcür quşların dil açması insanın ruhuyla oynayırırdı. Birdən Yetimoğlu dəmə gəldi ki, Günəş xanım, atanın sərkərdələri burdan qayıtsınlar. Burdan belə iki sərvan; qalsın karvanı çəkənlər. Xanım da razı oldu. Qoşun da çoxdan razı idi, ancaq sərkərdə Sırəddin dedi ki, xanım, elədirsə, şah babana bir namə yaz ki, qoşuna mən əmr verdim qaytardım. Elə də oldu. Qoşun qayıdır məkana getdi. Qaldı dörd nəfər 2 sərvan, oğlan qız. Meşə ilə üç gün yol getdilər, o yerə çatdilar ki, orada qırx haramı var idi.

Eşq məhəbbət heç vaxt insana dinclik verməz. Günəş

xanım dedi: Əzizim Məhəmməd, bülbü'lün oxumasına qulaq verirsənmi, bənövşənin ətrinə baxırsanmı, dur bir az güldən, bənövşədən dəstə bağlayaqq. Elə də oldu. Durub qol-boyun olub gül-ciçək dərə-dərə gəzdilər. Özləri də bilmirdilər mey içmiş sərخoş adamlar kimi. Gecə harada qaldıqlarını da özləri bilmədilər. İki gündən sonra gəldilər nə gəcabə, nə sərvan, nə də karvan, necə deyiblər lelə köçüb yurdu qalıbdi. Bu qədər var-kar gedib heç bunlara təsir eləmədi, yenə də oynayıb gülməkdə, kefdə damaqda idilər. Belə də bir ustadnamə deyiblər:

*Bir dağ gördüm çıxmaq olmaz başına,  
Qarışmadım qanlı fələk işinə  
İtirənlər döza bilmir beşinə,  
Milyonları tamam talan görmüşəm.*

Bu dağilan milyonlar eşq əhlinin vecinə də gəlmir. Bir azdan Məhəmməd meşəyə ov eləməy çıxır. Amma vaxt keçir, dönüb qayitmır. Bu arada hardansa biz haramı dəstəsi bunnların başının üstünü aldı. Haramı başı yetirib salam verdi, adət üzrə qızı əl verib dedi: «Gözəl qız, sən bizim meşəyə xoş gəlmisən». Qız: «Sağ ol» deyib Əhmədin əlini elə sixdi ki, dörd barmağının ucundan qan damdı. Əhməd utandı cinqırını çəkmədi. Əhməd dedi: «Meşə mənim sərhəddimdi, indi sən mənə tabe olacaqsan». Günəş etiraz etdi: belə meşə sənin sərhəddin olsa da, yüz də sənin kimi Əhməd olsa da tabe olmaram. Onda Əhməd qabaqca deyişməyi, sonra qılınlaşmayı, üçüncü güləşməyi təklif etdi. Dediyinə peşiman oldu, çünkü qızın qolunda olan qüvvənin dadını gördü barmaqlarının ucundan qan töküldü. Qız ona dedi: Səndən rica edirəm ki, sakitcə çəkil get. Əgər kirimiş getsən sənə xeyir olar. Haramı onun təklifini rədd etdi: «Mənim başımda 39 haramı sənin kimi bir qızın qabağından qaçsam mənə yaşamaq haram olsun». Əvvəlcə deyişdilər:

Harami:

*Bir nərə çəkərəm dilin lal olar,  
Çolpasan könlümdə tutaram səni.  
Zənənlərdə qüvvət olmaz bilirəm,  
Köhlən at döşünə qataram səni.*

Qız:

*İltimasım budur sənə, haramı,  
Gəl eşqin bəhrinə dalma, hayıfsan.  
Sonrakı sözünü əzəl söyləmə,  
Belə gəc xəyala dalma hayıfsan.*

Harami:

*Bir ümmunam cuşə gəlləm, çağlaram,  
Sinən üstün çalın-çarpaz dağlaram.  
Kəmənd atıb qollarını bağlaram,  
İndi şan-şan edib ataram səni.*

Qız:

*Qəza vurar çoşan, ümman quruyar,  
Xəzan dəyər gül-ciçəyin cürüyər.  
Hökəm edərəm dağlar, daşlar yeriyər,  
Həyasız, üstümə gəlmə, hayıfsan.*

Harami:

*Mən Əhmədəm çox qanlar axılmışam,  
Şikarımsan, ovkahimda tutmuşam.  
Çoxlarını qul eyləyib satmışam,  
Qul edib Həbəşdə sataram səni.*

Qız:

*Günəşəm meydanda mərdanə durram,  
Halaylar pozaram, ordular qırram.  
Bir qılınca səni ikiyə bölləm,  
Cavansan əlimdə ölmə, hayıfsan.*

Hər iki tərəfdən sözlər tamam oldu. İndi növbə gəldi qılcıca. Hər iki pəhlivan qılınca əl elədi, heç biri murada çatmadı. Növbə gəldi güləşə. Hər iki cavan əl yetirdi bir-birinə. Qız elə bir nərə çəkdi ki, Əhmədin qulaqları batdı. Ya Əli! – deyib Əhmədi vurdur yera, xəncəri çəkdi dedi: zındıq oğlu dilinə şəhadət gətir. Əhməd dedi bizlərdə birinci dəfə kəsməzlər. Qız: «Sizin adət başqadı» – deyib, başını bədənin-dən ayrı qoydu. Oğlanın başını bədənindən aralı görən hara-mılar Günəşin yanına gəldilər. Salam verib cərgə durdular və dedilər: «Ay bacı, qorxma bizdən sənə xəta dəyməz. Bu sat-qından bizim də canımızı qurtardın. Bu gündən hər kəs öz ailəsinə gedəcək. Halal çörəyimizi yeyib halal zəhmətə əl-qol atacağıq. Biz sağ ay bacı, sən də salamat» – deyib arı kimi dağlılıb getdilər. 20 gün qız buradan bir yana gedə bilmədi. Cürbəcür otlardan dava-dərman qayırıb yaralarını qurtardı sonra düşdü Məhəmmədi gəzməyə. Nə qədər gəzdi deyə bil-mərəm gedib çatdı Yelli dəryanın kənarına. Elə bu dəmdə gəmi yola düşməli idi. Gəmiçi qızı görən kimi gəmini saxladı. Gəmiçi gördü bu gözəl qız necə saralıbdı, zəfərana dönübüdü. Qız sazi çıxardıb görək gəmiçiyə nə demək istəyir:

*Başına döndüyüm, gəmiçi qardaş,  
Burdan gəlib bir növcavan keçdimi?  
Şikari yad olmuş öz ovçusundan,  
Gözü qanlı, şoxu tərlan keçdimi?*

Gəmiçi deyir: «Bacı, heç şey başa düşmürəm, açıq de».

*Bir kimsəm yoxdu ki, dərdimi bilsin,  
Fələk mənim kimi beymuraz qalsın.  
Dövrəni dağlsın, çarxı sönsün,  
Belə əyyam, belə dövran keçdimi?*

Gəmiçi və gəmidə oturan adamlar qızın yaman zülmə düşdüyüünü yəqin etdilər, dedilər ki, bir az açıq desən yaxşıdır.

*Bekara Günəşəm dərdli, yaralı,  
Cavan ovçu itiribdi maralı.  
Ürək qəmli, özü dərdli, yaralı,  
Ağlar günlü didə giriyan keçdimi.*

Sözünü başa yetirdi. Gəmiçi dedi: «Qızım, otur gedək Allaha pənah». Gəmi bir ay getməkdə olsun. sizə danışım Məhəmməddən. Gedib çıxdı İzzət şahın qızı Gülgəz xanımın bağına, oyan bu yana baxdı həm ac, həm də susuz keçdi bağ'a. Almadan, armuddan yedi, gül kollarının kölgəsində yatdı. Gülgəz xanım gecə yuxusunda gördü ki, kimsə qırmızı güllü, bir də ağ güllü dərib dəstə bağlayır. Tez sərsəm oyanıb səhərin açılmasını gözlədi. Səhər tez durub gəzə-gəzə gəldi nə gördü: güllərin arasında bir oğlan yatır. Yusifin gözəlliyi bunun yanında heç nədi. Gülgəz tez gedib 3 telli sazi gətirib aldı sinəsinin üstünə görək necə deyir:

*Şahin quşu kimi məlul yatırsan,  
Oyan oğlan, dərdin bir mənə söylə.  
Qəm oxunu bu sinəmə atırsan,  
Oyan oğlan, dərdin bir mənə söylə.*

*Bülbül görsə ahi-fəğan eliyər,  
Həkim-loğman dərdə dərman eliyər.  
Məni dərdin dəli divan eliyər,  
Oyan oğlan, dərdin bir mənə söylə.*

*Mən Gülgəzəm hər bir dərdin dərmani,  
Gözəl canım sən oğlanın qurbanı.  
Qalx ayağa gəzək bağlı, gülşəni,  
Oyan oğlan, dərdin bir mənə söylə.*

Sözünü tamam edir. Qızın səsinə qızların qırxı da yiğisirlər oğlanın yanında. Tarixində qızlar belə oğlan görməmişdilər. Gülgəz oğlanı qız otağına apardı. Yanında baş kənizi

Səlminazdan başqa heç kəs qalmadı. Oğlan başından keçəni necə olmuşdu tamam-kamal söylədi, Gülgəz xanım da dini lədi. Bu minvalnan yetim oğlu gecələr qonaq otağında yatırıldı, gündüzləri bazarda, görməli yerlərdə gəzirdi. Bir səhər tezdən molla məsciddə yeni cümə namazını qılmağa gedirdi. Məhəmmədlə qarşılaştı. Oğlanın gözəlliyinə, boy-buxununa, xətti-xalına baxıb dedi: çox şükür sənə xudaya, belə can yaradıbsan. Namaz yadından çıxdı. Gedib baş cəlladı tapdı, necə görmüşdü elə də yox, birinin üstünə besini də qoyub xəbər verdi. Cəllad ondan xəbər aldı ki, oğlan bəs hayana getdi? Molla barmağını tuş elədi, oğlan gedən yeri göstərdi. Əzim cəllad gedib Məhəmmədi dayandırdı, kim olduğunu soruşdu. Oğlan dedi Allah bəndəsiyəm. Heç kimə bir zərərim yoxdur. Cəllad dedi: Zəhmət olmasa mənimlə gedək. Cəllad oğlanı apardı şahın qəbul otağına. Məhəmməd dizi üstə bir döşəkcənin üstündə oturdu. Sol tərəfinə baxanda nə görsə yaxşısı. Gördü Gülgəz xanım oğlan paltarında gəlibdi. Gülgəz dedi ki, ay gözəl oğlan mən gəldim ki, şah babamın qəzəbindən səni xilas edim. Çünkü mənim məhəbbətim sənə qonubdu. Yetim oğlu ondan soruşdu: «Gülgəz xanım, bir insanda neçə məhəbbət olur?» Qız cavab verdi: «Bir məhəbbət olur». Oğlan dedi: elədi mən bir məhəbbətimi iki yerə bölə bilmərəm. Çünkü məhəbbət ala qarğı deyil ki, ağacdən-ağaca qonsun. Mənim məhəbbətim birdi özü də Günəş xanimadır. Şair yaxşı deyibdi:

*Uçdu meylim quşu qondu sana yar,  
Daha qonmayacaq bir özgəsinə.  
Oydur gözlərimi, atginən çölə,  
Əgər baxsa gözüm bir özgəsinə.*

Xanım, şah baban əgər insafı unudub mənim gözlərimi oydursa da mənim məhəbbətim nə qonmaz, nə də bölməzdi. Bəli, bu dəmdə bir nəfər qoca kişi əlində qəfəs, qəfəsin içində bülbülbəl gəlib oturdu. Növbədə Yetim oğlu üçtelli sazi aldı sinəsinin üstünə, aldı görək nə dedi:

*Baharın gözəl çağında,  
Niyə düşdün tora, bülbü?  
Üstü şehli, gül yarpağı,  
Qismət oldu xara, bülbü.*

Bu dəm şah yanında olan danışıçı kəsdi, canı dildən sözü dinlədi.

*Mən ağlaram el ucundan,  
Əşrəfilər tel ucundan.  
Bircə aylıq gül ucundan,  
Batıbsan ah-zara, bülbü.*

*Məhəmmədin qəmli çağı,  
Qoysalar gəzərdik bağı.  
İkimiz də qəm dustağı,  
Həsrət qaldıq yara, bülbü.*

Sözünü qurtaran kimi vəzir bayırə çıxdı, dedi ki, aşiq gəlsin şahın hüzuruna.

Oğlan içəri daxil oldu, amma qız qaldı gözləmə otağında. Yetimoğlu ədəblə əlleri döşündə salam verdi, əli bağlı dayandı. İzzət şahın dili tutmadı salam almağa. Necə deyim, Yetimoğlunun gözəlliyi, boyu, bədən quruluşu şahı yerində mat elədi. Haçandan-haçana şah dilə gəldi: Oğlum, haralısan, nə gəzirsən, hansı şahın oğlusan? Məhəmməd cavab verdi: Ey qibleyi-aləm, sahib. Mən şah oğlu deyiləm, bir yetimin oğluyam. İcazə versən, deyim nə gəzirəm. Şah icazə verdi. Məhəmməd götürdü belə başladı:

*Əziz şahım, nəzər yetir ərzimə,  
Fələk məni ayrı saldı elimdən.  
Baharım zimistan-boran, qar oldu,  
Bülbüł kimi ayrı düşdüm gülüməndən.*

Birinci sözü deyəndə şah əlini üzünə qoyub dərin fikrə daldı və dedi: «Vəzir yaz bu sözləri».

*Yaşılbaşlar məskən salar göllərə,  
Gəmim qərq olubdu coşğun sellərə.  
Yarımı itirdim, düşdüm çöllərə,  
Cavanlıqdan göz açmadım zülüm dən.*

*Məhəmmədəm, gecə-gündüz dardayam,  
Yarının ucundan ahi-zardayam.  
Huşum gedib heç bilmirəm hardayam,  
Gözəl sonam uçdu getdi əlimdən.*

Söz cavabı tamam oldu, saz ilə dediyi kimi söhbətlə də danişdı. İzzət şah dedi: «Oğlum, sənə nə qədər pul lazımdır verəcəm, özünü də azad edirəm. Bir aya kimi səni yarın ulduzların arasında da olsa endirərəm». Tez adam göndərdi baş qarabaşı çağırıb dedi: Məhəmmədi apar Gülsən bağında olan qonaq otağına, çox hörmətnən qulluq elə. Xəzinədarı çağırıldı, tapşırıldı ki, bu oğlan nə qədər pul götürsə qoy özü götürsün. Aşpaza əmr etdi ki, bu oğlana mən yediyim xörəklər-dən yedirərsən, çünki bu aşiq haqq aşiqdır, üzündə nur var.

Elə də şahın əmri həyata keçdi. Oğlan yeyib-içib gəzməkdə olsun, görək Günəş pərini necə tapacaqlar.

İzzət şah, vəzir, vəkil oturub məsləhət elədilər. Günəşə necə tapmağın yolun aradılar. Vəzir dedi: «Ey qibleyi-aləm! Günəş özü qüvvəli pəhləvəndi, Günəşə gəzmək üçün qız pəhləvanlardan göndərmək lazımdır. Çünki oğlanlara etibar olmaz, nə də Günəş oğlanlara inanmaz». Şah tədbiri çox bəyəndi: «Zərqələm pəhləvan 11 nəfəri və özü istədiyini apar-sın». Elə də oldu. Zərqələm öz yoldaşları ilə meşənin qorxulu yerinə getmişdilər. Birdən qoca bir kişiye rast gəldilər. Qoca kişinin əlində əsa və ciyində heybə vardı. Qızlara salam verdi. Qızlar salamı aldılar, qoca dedi: «Ey gözəl insanlar, gözəl pəhləvanlarsız nə muraza gəlibsiniz?» Zərqələm dedi: «Ey əziz baba, səndən bizə nə imdad ola bilər ki, biz dərdimizi sənə nə danışaq». – Siz mənim arxamca gəlin gedək. Elə də etdi-lər, bir çayın kənarına gəlib çıxdılar ki, qanlı köpük 5 arşın havaya qalxırdı. Zərqələm dedi: Qoca baba, bu çaydan keç-

mək olmaz. Qoca dedi: «Ey pəhləvanlar, siz gözünüzü yumun görək necə olacaq». Qızlar gözlərini yumdular. Qoca dedi: «Açın gözlərinizi!» Bəs nə gördülər gördülər ki, çay lay-lay buza dönübüdə top da dəysə sınmaz. Buzun üstünnən o tərəfə keçdilər. Ey dili qafıl, bir qıjılıt, bir gurultu, bir uğultu gelir insanın ürəyi yerindən oynayır. Qoca dedi: «Övladlarım, bu duranlara yaxşı baxın. 7 nəfər haramıdı, sizin gəcavəni gəti-rənlərdi. Bunları daşa döndürmişəm, qiyamətə kimi belə qalacaqlar. Baxın qoca sarvanları necə öldürüb? Odur sizin gəcavə odur. Sizin yeddi dəvə odur. İndi gözünüzü yumun, gözünüzü açın». Qızlar nə gördülər. Gül gülü, çiçək-ciçəyi çağırır, deyirsən bura cənnətdi. Buradan Günəşini götürüb yola düşdülər. 20 günün tamamında çatdilar Şam şəhərinə. İzzət şah pişvaz elədi. Şəhər al bəzəndi. Məhəmməd başında 12 nəfər bəy kimi oğlanlar Günəşini qarşılıdı. Yemə, içmə başlandı, xanəndələr, aşıqlar, qara zurna hamısı öz yerini tutdu. Bundan sonra görək nə olacaq.

İndi Şam şəhəri toyda, nişanda olsunlar. İzzət şah iki nəfər elçi göndərdi Bərbər şahla, Kərəmli şaha əhvalatı onlara yazdı. Elçilər gedib nə cür tapşırılmışdı birbəbir danışdılar. Bir gecə də qonaq qalıb səhəri böyük bir ləşkərlə yola düşdülər Şam şəhərinə. 18 günə gəlib çatdilar. İzzət şah böyük ləşkər ilə onları qarşılıdı, yenə də şadyanalıq başlandı. Oxuyana bax, oynayana bax olmasın yaman gün, olsun yaxşı gün. Həl-qəzyəni Kərəmli şaha danışdilar. Çox şükdən, nəzir-niyazdan sonra hər iki şahın ləşkəri hazır oldu. Şəhrizər padşahın üstünə elçi göndərdilər. Şah hali oldu. Məsələ nə yerdə olduğunu bilib canla-başla şahları qəbul elədi. Məhəmmədə gözəl binalar qurdular, ətraf gülşən bağına çevrildi. Şəhrizarda hamı şad oldu. Eyzan şah da bəd əməldən peşiman oldu, şad-firəvan yaşamağa başladılar.

Hər iki gözəl Məhəmmədə yar oldu. 40 gün, 40 gecə toy çalında. Məhəmməd kama çatdı. Sizləri də həmişə kama çatasınız. Amin.

1980.

***QUL ƏHMƏD DASTANI***

Qədim zamanlarda Cam şəhərində Kərim adında bir kişi yaşayırırdı. Kərim kişinin Əhməd adlı bircə oğlu var idi. Əhməd min oğula bərabər idi. Çox güclü, çox gözəl, çox da ağıllı idi. Həmişə kasıbların, yazıqların tərəfdarı olardı. Onu da deyim ki, Cam padşahı Cəmşid şah da Əhməddən sayardı. Günlərin birində şahın gəlir vergi yiğanı Kərim kişinin qapısına gəldi və dedi ki, Kərim kişi, bu gün şahın anbarına 100 pud taxıl təhvil verməlisən. Kərim kişi vergi yiğana dedi: Ay bala, 100 pud taxılı mən haradan alım? Mən şahın torpağından istifadə etməmişəm ki, mən ona bəhrə verəm. Vergi yiğan dedi: "Çox uzunçuluq lazımlı deyil ver, vəssalam". Kərim kişi dedi: "Yoxdu, vəssalam". Vergi yiğan əmr verdi yanınca gəzən cəllada ki, Kərimi döysün. Cəllad müf yemiş, müf yaşamış cavan oğlan, qoldan qüvvətli qoca Kərim kişini saldı ayağının altına. Kərim kişinin arvadı ağlaya-ağlaya haraya gəldi. Səsini alçaqdan çıxarıb: Ay taxtınız tarmar olsun, yazılıq kişini nə üçün bu hala salırsınız? Cəllad bu sözü eşidər-eşitməz elə bir yumruq vurdu ki, arvad o dünyalıq oldu.

Bir az da sizə Əhməddən danışım. Harda olduğunu deyə bilmərəm. Haradansa özünü bu nahaq qan tökülən yerə yetirdi. Anasını nəfəssiz, atasını yarımcən görən Əhməd ver-gini istəyənin boğazından tutub cəllada yaxın aparıb hər iki-sini baş-başa vurdu. İki baş bir-birinin içində girdi. Tək bircə baş oldu.

Kərim kişinin arvadını dəfn etdilər. Kişi yorğan-döşəyə düşdü. Hami şahın haqsızlığını pislədi. Şahın adamlarının meyidini apardılar öz qaydası ilə dəfn etdilər. Cəmşid şah qırmızı geyindi taxta çıxdı. Vəziri yanına çağırıb dedi: Vəzir, Kərim kişinin nəslini yer üzündən götürmək, qəbiristandan ölüsünü çıxarıb yandırıb külünü göyə sovurmağı əmr edirəm.

Vəzir bir qədər fikrə getdi. Necə bir çıkış yolu tapsın ki, Əhməd salamat qalsın. Əhməd heyif idi. Onun çox böyük gə-

ləcəyi vardı. Vəzir başını yerdən qaldırıb cavab verdi ki, şah sağ olsun Kərim kişinin arvadı öldü, özü də olur. Bir cinayət edən Əhməddir. Əhmədi gətirib qullar içində qataq ki, ağır yük altında öz-özünə saralıb solsun, yoxsa bir dəfə adamı öldürməyə nə var, öldü getdi. Ancaq gündə öldürmək lazımdır. Vəzirin məsləhəti bir balaca bəyənildi. Şah dedi: sənin bu tədbirin yaxşıdır. Qoldan qüvvətli Əhmədin qüvvəsini elə almaq lazımdır ki, bir arpa çörəyini yerdən qaldıra bilməsin. 22 yaşında olan Əhmədi gətirdilər şahın hüzuruna. Qəzəblənmiş şah əmr elədi üstündə adı və familiyası və bir neçə pud yük götürəcəyi bəlli olan bir dənə qul xaltası gətirdilər. Əmr olundu ki, Əhməd öz libasını soyunsun, qul libasını geyinsin. Elə də oldu. O, xaltanı boynuna keçirdi. Əhməd dedi: şah sağ olsun mənim sizdən bir xahişim var, olarsa deyim. Cəmşid şah dedi: de Əhməd. Mənim 7 yaşından bir balaca sazım var. Xahişim də odur ki, icazə verin özümlə aparım. Şah vəzirin üzünə baxdı. Vəzir dedi olar. Sazi gətirdilər verdilər aparıb qatıldılar qulların içində. Qullar ağası qul Əhmədi qəbul elədi. Ancaq qullar ağası Əhmədin yan-yörəsinə baxıb öz-özünə dedi: heç bu oğlandan bizə qul olmayıacaq. Ancaq 50 nəfər qul mat-məəttəl qaldılar. Allah cuşa gələndə oğlanı yaradıb. Qulların nişanı budur: ayağı yalın, başı-üzü tüklü, boyunlarında xalta, adı-familiyası üstündə.

Gecəni yatdı. Sabah çağırıldı Qul Əhməd yük hazırladı. 5 pud normadı 10 ağaç gedib çatdırılan, baş üstə-deyib durdu. Şah, vəzir-vəkil yiğilib tamaşa etdilər. Qul Əhməd 5 pudu ikicə barmağı ilə götürüb atdı dalındakı palanı yerə. Qullar ağacı Kamal da atını minib düşdü Qul Əhmədin dəlinca. Yükü yerinə yetirib qayıtdılar. Qul Əhmədin bu davranışından şahda şübhə oyandı. Gecənin bir vaxtı Qul Əhməd qullara dedi: gəlsəniz sizə bir neçə xana söz oxuyum. Bəziləri dinmədi, bəziləri də dedi çox ağ günümüz var, güzəranımız var. Qalmışdı ancaq qullar ağası dedi əgər bacarırsan bir az oxu, bəziləri də dedi bu heç xeyirli xıdır deyil.

**Aldı Qul Əhməd:**

*Firon oxlar atdı ərş-əlaya,  
Ağ oldu Allaha xudayam dedi.  
Zərrəcən qorxmaram mən qəzəbindən,  
Endir nə bəlan var burdayam dedi.*

Birinci sözdə qullar bir-birlərinin üzünə baxdilar. Qullar ağası çox dərin düşündü, yəni ki, bunu bizim yanımıza işbiyən göndəriblər. Ancaq bu oğlana şahlıq, qəhrəmanlıq yaratır. Birinci bənd hamını düşündürdü. Görək nə dedi?

*Şah da bir insandı olub anadan,  
İbrahim Kəbəni yapdı binadan.  
Biz islam yarandıq qəlu bəladan  
Əli Zülfüqarda yektayam dedi.*

*Zülm altında qalmış nə üçün quluq,  
İxtiyar əldə yox, məlul- müşkuluk.  
Həm vəzir olarıq, həm də vəkilik  
Bunlar Qul Əhmədə sevdayam dedi.*

Sözü tamam edib üzünü qullara tutub dedi: Bizim bu yaşamağımızdan ağlınz nə kəsir? Qullar yerə baxıb heç nə cavab vermədilər. Ancaq kimsə şaha göndəriləsi sözləri yazıb hazırladı. Müxənnətin biri öləndə onu da anadan olur. Əhmədin sözləri çatdı şaha. Şah qəzəbləndi. Tez vəziri, vəkili yanına çağırıb məktubu oxudu və dedi: Vəzir, gərək Qul Əhmədi edam etdirəm. Vəzir: Şah sağ olsun onu qul olmazdan qabaq öldürmək olardı. Ancaq qulu öldürsək şahlar arasında nüfuzdan düşərik.

Bir iki ay belə keçdi. Qul Əhməd nə qədər qulları dilə tutdu, ancaq onlardan bir şey çıxmadı. Nəhayət, şah öz-özü-nə düşündü ki, bu qədər Qul Əhmədə korluq verdirirəm, gүnү-gündən yaxşılaşır. Lazımdır bunun kəndirini kəsmək.

Şah, vəzir, vəkili bir də baş cəlladı yanına çağırıldı. Gələn şikayət məktublarını göstərdi, tədbir istədi. Dedilər Qul Əh-

mədi çağırıq. Qul Əhməd gəldi. Bir şahdan başqa Qul Əhmədə hamı ürəkdən yanındı. Şah dedi: Sən qul ola-ola dövlət işinə niyə qarışırsan? Qul Əhməd dedi: Mən dövlət işinə qarışmırıam qullar azad olsun deyirəm. Hamı bir-birinin üzünə baxdı, vəzir işarə elədi ki, qorxma. Bu yerdə götürdü görək nə dedi:

### Aldı Qul Əhməd

*Zülm zəncirini taxıb boynuma,  
Əzildim, doyunca nana həsrətəm.  
Azadlıq insana nəsib olmazmü,  
Həqiqətən azad cana həsrətəm.*

*Boynumda bir xalta, ömür dustağı,  
Sinəmə çəkilib zülümün dağı.  
Haçan keçər zülmkarın çıraqı,  
Çox hayif ki, o zamana həsrətəm.*

*Tarixə yazılsın Qul Əhməd sözü,  
İnsan nə qoyundu, nə dəki quzu.  
Kim əkib, kim doğub, hökmdar, bizi,  
Hani vətən, ata, ana, həsrətəm.?*

Şah çox qəzəbləndi. Əmr etdi ki, vurulsun boynunu. Qərara vəzir qol çəkmədi. Bunun səbəbini isə o, belə izah etdi ki, Qul Əhmədin şahlıq və pəhləvanlıq məktəbini bitirmək haqqında vəsiqəsi var. Bildirdi ki, bizim onu edam etdirməyə ixtiyarımız yoxdu. Vaxt olar Qul Əhmədi bizdən xəbər alalar. Əgər istəyirsən Qul Əhmədi asdırmağa, Qəndəhər şahının vəziri, Ərzincan şahının vəziri, bir də sən özün bir də mən 6 nəfər qərar çıxardıb asdırı bilərik. Belə də oldu. Həmin adları qeyd olunan şahlar, vəzirlər cəm oldu. Cəmşid şah qərarı yazdı, qaldı qol çəkmələri. Şahlar dedi: Qul Əhməd gəlsin danışdırıq. İkicə işıqlı göz lazım idi ki, doyunca bu oğlana baxa-baxa dursun. Cəmşidin vəziri ayağa durdu, ondan vəsiqə tələb eylədi. Qul Əhməd qızıl qələmlə qol çəkilmiş, möhür-

lənmiş vəsiqəni verəndə şahların gözləri yerindən çıxmaga başladı. İşi belə görən Cəmşid şah əmr verdi dar ağacı qurulsun.

**Bu yerdə aldı Qul Əhməd:**

*Sən agah ol zülmkar şah,  
Taxtı-tacın dönər bir gün.  
Zülmün axrı bərbad olar,  
Çıraqların sönər bir gün.*

*Fələk çasdırar yolunu,  
Sındırar güclü qolunu.  
Soldurar qoñçə gülünü,  
Sənin balan ölüər bir gün.*

*Qul Əhmədin bu sevdası,  
Dağular şahın qalası.  
Sönmüş qulların çirası,  
Şöлə verib yanar bir gün.*

Bu sözləri Qul Əhməd oxuuyanda hamı özündə ağırlıq hiss etdi. Ərzincandan gələn Nəsir şahın gözləri doldu. Yenə də oxumasını xahiş etdi.

**Aldı Qul Əhməd:**

*Dünya yola salmış hər yaranmışı,  
Nə sultana, nə də xana qalmadi.  
Dünyani yazdırıldı kəndi namına,  
Hökəm elədi Süleymana qalmadi.*

*Yada sal iyirmi dörd min peyğəmbəri,  
Özü birdi adı min bir, yerin-göyün ləngəri.  
Onun üçün qul yaratdı eştdinmi Qənbəri,  
Milyon-milyon qan tökürdü Əli aslana qalmadi.*

*Yüz otuz cür Quran cəm etdi Osman verdi,  
İslama doğru yolu ayəti-Quran verdi.*

*Kamalını başa yetirdi dərdlərə dərman verdi,  
Xəstələrə şəfa verən o logmana qalmadı.*

*Fani dünya qalasıdı, hər gələnlər getməli,  
Tamahalara tövbə deyib doğru yolu tutmalı.  
Qul Əhmədə zülm edən öz zülmünə çatmalı,  
Çox igidlər at oynatdı heç insana qalmadı.*

Sözünü tamam edəndən sonra Ərzincan şahı dedi ki, Qul Əhmədin ölümünə qol çəkmək mümkün deyil. Ancaq mənə belə bir qul lazımdır, onu mənə satarsanmı? Cəmşid şah razi oldu. Ancaq Qul Əhməd buna razi olmad, dedi: Mən öz vətənimdə qul olaram, ancaq başqa vətəndə şah olmaram. Cəmşid şah əmr verdi, qollarını bağladıb satdı.

**Aldı Qul Əhməd:**

*Yüz min rica edirəm, ay şahi-Cəmşid,  
Məni özgə yerə satma sən, Allah!  
Ana vətənimdən, ana yurdumdan,  
Qoyub sapandına atma sən, Allah!*

*Dolana bu dövran belə də qalmaz,  
Vurduğun yaralar məndə sağalmaz.  
Şah qulunu heç vaxt nəzərdən salmaz,  
Şeytanın felini tutma, sən Allah!*

Sözünü tamam elədi yerli vəzir işarə verdi: Getməlisən. Qul Əhməd dedi: Gedirəm, amma cəmi qullar gəlsin cərgə dursun çörək-duz yemişik, halallaşaq ayrılim. Qullar gəlib cərgə durdular hamısının boynunda xalta.

**Aldı Qul Əhməd:**

*Zülmünnən ayrıldım eldən-obadan,  
Getməz bu sinəmin dağı gözləyin.  
Zimistan adlıyar bahar-yaz gələr,  
Çiçəklənər bizim bağlı gözləyin.*

*Könül quşu qanad çalır asmana,  
Gedər belə qalmaz çərxi-zamana.  
Bir gün şahin taxtı boyanar qana,  
Azadlığı xoş yiğinağı gözləyin.*

*Qul Əhmədəm, zalim durub qəsdimdə,  
Qəni mövlam özü haqdı üstümdə.  
Qul qanıynan boyanılmış dəsdimdə,  
Əlimdə bir al bayraqı gözləyin.*

Söz tamam oldu, qonaq şahlar, vəzirlər, qoşun başçıları, Qul Əhməd düşdülər yola. Gedib çatdırılar hər kəs öz paytaxtına. Ərzangah şahı bir neçə gündən sonra Qul Əhmədi hüzuruna çağırıldı, Oğlum, mən səni ölüm pəncəsindən aldım gətirdim ki, mənim üçün kömək olasan. Qul Əhməd əlini öpdü, gözü üstə qoydu, elə bildi yaxşı qulluq verəcək. Ərzangah şahı ona dedi ki, sən 200 qula ağa olacaqsan. Sənə deyəcəklər Qul Əhməd yox, qullar ağası Əhməd. Şaha cavab verməyib Əhməd bir qədər tutuldu, gözləri yaş pərdəsilə doldu. Cavab verdi: ədalətli şah, əzəli mən özüm insan ola-ola insanlara zülm etməyə qadir deyiləm. Hələ mənim atamın, anamın qanı batıb gedir. Məni ana vətənimdən ayıran zülmkarın qanını içərem. Sonra dərdim yoxdur. Ərzangah şah dedi: 3 gün ye, iç, gəz, fikirləş sonra deyərsən. Qul Əhməd yemək, içmək yox, üç gün olanda dördüncü gün şahın hüzuruna gəldi mutəzəmlə baş əydi, fikrini dedi: Mən qullar ağası olan deyiləm.

Qul Əhməd nə gördü, iki cəllad başının üstündə hazırıldı. Əmr verildi ki, Qul Əhmədi 40 arşınlıq quyuya salınsın. Gündə yarım arpa çörəyi, bir nimçə də su verin, nə vaxt özü çağırıb deyər məni çıxardın, qullar ağası oluram, onda mənə xəbər verin. Elə də etdilər.

Qul Əhməd 20 gün quyuda qaldı. Necə deyərlər suda, axan əlini hər şeyə uzadı. Quyuda görək Qul Əhməd nə deyir:

*Zülmkar əlindən cana gəlmışəm,  
Sən elə dərdimə çara, ya Əli!  
Nə müddətdi mən zülmətdə qalmışam,  
Əlim çatmir bir diyara, ya Əli!*

*Özüm qəmli, yerim nəmli neyləyim?  
Gəlsən dada dərdim sənə söyləyim.  
Əlacısızam kimə pənah eyləyim,  
Ədalətsən işi ara, ya Əli!*

*Qul Əhmədi düşmən yixdi, ay ağa,  
Tut qolumdan özün qaldır ayağa.  
Gecə-gündüz yalvarıram, ay ağa,  
Suru vermə zülmkara, ya Əli!*

Sözünü tamamladı, qəm yuxusu gəldi, nə gəldi. Nə vaxta kimi yatdığını deyə bilmərəm bir vaxt durdu gözünü açanda nə gördü, iki ilan yanaşı gəlib. Birisi qara, birisi şahmar idi. Qara ilan cəhd edir ki, Qul Əhmədi sancısin. Amma şahmar ilan razı olmur. Quləhməd zənn elədi ki, ilanlar öyrədilmiş ilanlardı, qəsdən göndəriblər Qul Əhmədi öldürməyə. Aldı burada görək nə dedi:

*Ovsunçu deyiləm tutam mən sizi,  
Vurma məni o şahmara, bağışla.  
Atı Düldül, qulu Qəmbər olanın,  
Əlindəki zülfüqara bağışla.*

*Şah da zülm edərmi yazılıq quluna,  
Siz düşməyin zülmkarın felinə.  
Gəlin baxın haqqın doğru yoluna,  
Gəl rəhm eylə günahkara bağışla.*

*Qul Əhmədəm, niyə olmuşam zəlil,  
Sənə siğinmişam Cabbarı-Cəlil.*

*Mənim bu arzumu sən eylə qəbul,  
Yeddi yiğnaq o xublara bağışla.*

Sözünü tamam elədi baxdı ki, yanında duran qara ilan qarayanız bir oğlandı. Şahmar da dünyada tayı-bərabəri olmayan bir qızdı, adı da Pərizaddır. Qara ilan qızın qardaşıdır. Qız sözə başladı. Mən ilanlar padşahının qızıyam. Sənə aşiq olmuşam. Əgər məni sevsən, səni buradan azad edəcəm. Atamin nə qədər ilan qoşunu var əmr verəcəm yeriş edəcək. Cəm şəhərinə sənin intiqamını alacam. Sənə yaxşılıq edən vəziri sənə vəzir edəcəm. Özün də Cəm şəhərinə padşah olarsan, dünyanın zövqü-səfasını sürərik. Cəm camaatını da vergidən, zülmdən azad edərik. Qul Əhməd dedi: bəs məni necə çıxardarsınız? Pərizad dedi: əmr verərəm yüz şahmar gələr bir-birinə dolanıb zəncir olar, ayaqlarını ilgəklərə qoya-qoya əlinlə də tutub çıxarsan. Bir beş dəqiqədə ilanlar zəncir oldu, sallandı quyunun dibinə. Qul Əhməd əlini vurdu əti üyüdü, ayağını vurdu yenə də əti üyüdü. Pərizad gördü oğlan qorxur. Bir qədər parça gətirdi, əlini, ayağını sarıldı, gözlərini bağladı, bir su içimində oğlanı çıxartdilar kənara. 3 yəhərli ərəb atı, üç qat pəhlivan libası yarağıyanın bərabər peydə oldu. Onlar yeddi yüz min ilan qoşunla üz tutdular Cəm şəhərinə. Dörd gün, dörd gecə yol getdilər, beşinci gün Cəm şəhərinə çatdlılar. Günorta vaxtı qoşun şəhəri üzük qaşı kimi kəsdi. İndi sizə şah Cəmşiddən danışım. Şah, vəzir, vəkil başqa əyanlar kef edən zaman xəbər aldılar ki, Qul Əhmədin yanında yüz şahmar ilan şəhəri mühasirəyə alıb. Şah başını qaldırıb baxdı vəzirinə dedi: Ağa vəzir, bu kimdi? Vəzir dedi: tanımırsanmı qulundu. «Necə qulum?» «Əhməd qulundu». Bəs o biriləri də dedilər ki, Cəm şəhərinin ətrafi ilandı, şəhər mühasirədədir. «Əlac?» Əlac sənin axır günündü. Qoşunun da tərki-silahdı. Qul Əhməd dedi: ey şah, qulaq as sənə nə deyirəm.

**Aldı Qul Əhməd:**

*Ox atdin ömrümə taxtı-tarımar,  
Getdi zülm indi dövran mənimdir.  
Çək qoşunun gəlsin mənlə üzbaüz,  
Alacam qisası meydan mənimdir.*

*Tarix tamam oldu döndü növrağın,  
İndi xəzan tutdu o güllü bağın.  
Düşdü tacın-taxtin, söndü çırığın,  
Yanan çıraq, qızıl şamdan mənimdi.*

*Bütün qullar ezam olsun dünyada,  
Al bayraqlar qoy yellənsin havada.  
Qul Əhməd də nərə çəksin havada,  
Ətrafi bürüyən ilan mənimdi.*

Sözünü tamam elədi dedi: Məlun, tacı götür başından. Yığval tacını saxlaya bilmədin, çünkü belə bir misal var yığval tacı başa mindirir, amma ağıl uçurur. Ya həqiqət deyib, saha bir qılınc vurdu. Qılınc necə keçdi özü də bilmədi. Yaramaz şah beş dəqiqədən sonra iki parçaya bölündü. Qoşun tabe oldu, qullar azad oldu. Tacı qoydular Qul Əhmədin başına. Vəzir, vəkil öz yerində qaldı. Şahın leşini qəbiristana apardılar. Şahın cəmdəyinin bir parçasını Qul Əhməd atasının qəbrinin üstünə uzatdı, bir parçasını anasının. Od verib dedi: «Ay ata, ay ana, gorunuza işıq düşdümü?»

Müxənnətə nəhlət, namərdə nəhlət.

İndi bir az da danışım qullardan. Qullar yiğildi, məclis quruldu. Əmr verildi millət on il vergidən azad edildi, yerə-yurda azadlıq verildi. «Qullar xaltalarına od vurun, yaşasın azadlıq!» səsi səmaya ucaldı. Şadlıq məclisində şah Əhməd belə oxudu.

*Çox şükür xudanın bir varlığına,  
Mənki murazıma çatdım, qardaşlar.*

*Zülmkar taxtını tari-mar etdim,  
Arzu, murazıma yetdim, qardaşlar.*

*Zülüm zəncirli, mən bir qul oldum,  
Yana-yana mən zülmətdə kül oldum.  
Təzəcə açıldım növrəst gül oldum,  
Yarın bağçasında bitdim, qardaşlar.*

*Əhmədəm, qurtardım ahi möhnətdən,  
Sandım ki, içmişəm abı həyatdan.  
Dolandım keçdim bağı cənnətdən,  
Cənnəti əlada otdum qardaşlar.*

Tamam azad ömür sürməyə başladılar. Necə deyiblər  
əzəlin gəlincə axırın gəlsin.

*Aşıq deyər nə qaldı,  
Nə qovqadı nə qaldı.  
Yaxşı, sənə rəhmət,  
Yaman, sənə nə qaldı?!*

İndi bir az da danışım Ərzincan şahı Nəsir şahdan. Qul Əhməd qızğın işə başlamışdı. Nəsir şah Ərzincandan bir dəstə qoşun ilə gəlib çıxıdı Cəm şəhərinə, haradakı Qul Əhmədi dara çəkirdilər. Atdan düşdülər baxdilar ki, həmin yer çəmənzar olubdur. Xəbər çatdı ki, bir böyük qoşun gəlib şəhərin kənarında Qırmızı bayraq sancıldı. Yemək-içmək başlanıb. Əhməd şah tez qoşun başçısını çağırıldı, bir neçə pəhləvanları ilə gəlib həmin yerə çatdilar. Baxdı ki, Ərzincan şahı Nəsir şahdı, Əhmədi dara çəkməyə qərar çıxardıqları yerdədir. Yetirəndə xoş-beşdən sonra yemə-içmə davam etdi. Nəsir şah qızıl badəni əlinə alıb şah Əhmədin sağlığına içdi. Sonra Əhməd şah badəni doldurub Nəsir şahın sağlığına dedi: Nəsir şah, içirəm sənin sağlığını. Həmin burada mənə yaxşılıq etdin, amma öz məmləkətində məni quyuya saldırıdın. Zərər yoxdu qonaq gəlibsen, xoş gəlib səfa gətirmi-

sən. İkinci sağlığı Nəsir şah dedi: Mən içirəm cəmi qulların sağlığını. Səni Əhməd şahı ölüm dən qurtaran da mənəm, Ərzangaha aparan da mənəm, quyuya saldırıran da mənəm, ilanların yanına göndərən də mənəm. Pərizadı sənə verən də mənəm. 200 qulumu azad edən də mənəm. Yaşasın azadlıq, yaşasın bizim qohumluğumuz. Hər iki şahlar bir-birinə mehriban oldu, uzun ömür sürdülər.

Toyunuz da mübarək olsun!

## *GÖVHƏR*

1937-ci ildə aşiq Alixan Qarayazlı bir şərə düşür: 7 il azadlıqdan məhrum olur. Özbəkistanın Daşkənd şəhərinə sürgün edilir. Ancaq sürgün olunmasına baxmayaraq günü yaxşı keçir. 1938-ci ilin yaz ayında Azərbaycandan bir neçə ailə də sürgün olunub həmin Alxan Qarayazının olduğu düşərgəyə gəlir. Beş-on gün keçəndən sonra bir neçə qız gəlir bulağ su götürməyə. Aşiq Alxan da su içmək üçün bulağa dönür. Gözəllikdə tayı-bərabəri olmayan bir qız səhəngi doldurub kənarə çəkilən zaman Alxan qızdan içmək üçün su istəyir. Qız nimcəni doldurub deyir: «Buyurun, nuş edin!» Alxan suyu içir, ancaq qızın gözəlliyyinə nəzər qılır. Ey xuda, cuşa gələndə bu qızı yaratmışan. Qızdan soruşur: ay gözəl sənin adın nədir? Qız deyir, mənim adım sənə çıxma lazımdır. Alxan deyir: «həddindən artıq.»

Saçlarına dən düşmüş bir nəfər qadın suya gəlir. Qadına dedim: ay xala bu məktubu Gövhərə verərsənmi? Qadın bir qədər üzümə baxıb sonra dedi: baş üstə verərəm. Məktubu verdim, arvad aparıb verir Gövhərə. Oxuyub öz-özünə deyir, bu kimdir ki, mənə tərif yazır. İndi ona necə tərif yazmayı göstərərəm. İndi baxaq nə yazır:

### **Gövhər:**

*Gövhəri satarlar öz sərrafına,  
Dəmirçi qədrini bilməz Gövhərin.  
Çoxları istəyib Gövhəri görsün,  
Hər gədə üzünü görməz Gövhərin.*

*Qəst belə yazıram qəlbin qarala,  
Naşı ovçu ox atammaz marala.  
Yüz illər də qürbət eldə sarala,  
Meyli başqasına dönməz Gövhərin.*

*Gövhərəm dillərdə mən bir dastanam,  
Qəmin leylasına batam, istanam.  
Zənənə deyiləm mən bir aslanam,  
Heç kim meydanına gəlməz Gövhərin!*

Sözünü tamamlayıb həmin qadına verir, qadın məktubu Alxana çatdıranda deyir al payını. Sonra deyir ay bala, səni bilmirəm, amma bu qız şairdi. Filologiya fakültəsinin beşinci kursundan sürgün etdilər. Dayısı Türkiyəyə keçib deyə ailəliklə sürgün etdilər. Ancaq sənə yaxşıca ilişdirib. Alxan çox fikirləşir, öz-özünə deyir, qürbətdə qız ilə tutuşmağın yeri deyil. Odur ki, yanğılı bir söz yazır:

*Güvənmə gözəlliyinə, ay etibarsız,  
Bir zaman qəlbində ilan yatacaq.  
Məni dərdə salan qara gözlərin,  
Çürüyəcək yerində çəyan yatacaq.*

*Əlindən gedəcək hər kefin, dəmin,  
Ayrılacaq səndən yarın, həmdəmin.  
Al-yaşıl bəyənməz gözəl əndamin,  
O qara torpaqda üryan yatacaq.*

Qız deyir: “Əgər elədirsə mənim adım Gövhərdi”. Hər iki vətən həsrəti qəmgin öz mənzilinə gedir. Sən demə qız çox savadlı və şair qızdır. Alixan qərara gəlir ki, qızı bir neçə xana söz yapsın. Götürür görək nə yazır:

*Səni gördüm ağlım getdi başımdan,  
Heç demədin dərdin nədir, ay Gövhər.  
Şux maralsan hər keçəndə bərədən,  
Yandırırsan mən səyyadı, ay Gövhər.*

*Səhər tezdən tutu kimi ötürsən,  
Bəzənirsən yaşıl, ala batırsan.  
Hərdən mənə müjgan oxu atırsan,  
Bilmirəm ki, qəsdin nədir, ay Gövhər.*

*Qaşın cəllad, kipriklərin yağdı,  
Məleykəsən qoynun cənnət bağdı.  
Qarayazlı Alxanın məhbus çağdı,  
Vurma sinəsinə odu, ay Gövhər.*

Alxan sözünü tamamladı, durdu bulağın başına getdi nə gördü. Nazanı xala suya gəlir. Alxanın yanına yetişir. Cavan aşiq indi nə var? Xalacan, çox xahiş edirəm bu kağızı Gövhərə verin. Baş üstə. Sənin kimi oğlanın yolunda varam, deyib kağızı cibinə qoyub səhəngini atdı dalina getdi. Yetirəndə ay Gövhər, al oxu gör nə yazıbdı? Qız məktubu oxuyub ağlayır. Arvad deyir, ay qızım, sən Allahı sevirsən məni də başa sal. Olmaya ciyəri yanmış yaman şey yazıb? Qız başlayır təzədən oxuyur. Nazanı xala da qızın anası Hökümə xanım da ağlamağa başlayırlar.

Bir neçə gün Alxan öz işinən məşğul olur. Qızı görə bilmir. Qız yəqin edir ki, oğlan ondan inciyib. Alxanın könlünü almaq üçün belə bir şeir yazar:

*Cavan aşiq, çox qəm çəkmə dünyada,  
Hər zaman sazını çalıb gedəcək.  
Dünya mehmanxana, insanlar qonaq,  
Hər gələn beşə gün qalıb gedəcək.*

*Həqiqət yar olar açılar yollar,  
Qurusun o sənə qəsd edən dillər.  
Bu gün ətir verən tər-təzə gülər,  
Sabah da saralıb solub gedəcək.*

*Gövhərəm sürgünəm mən də vətəndən,  
Hərdən də xəyalım ayrıılır candan.  
Dünya nişanədi ol Süleymandan,  
Hər səyyad oxunu atıb gedəcək.*

Söz tamam yetişir, qız naməni Nazanı xalaya verir. Nazanı xala Alxanı görən kimi dedi: «Ay oğlan, dayan görüm al

oxu. Ağrin alım oyana bu yana məktub daşımaqdan daha naldan-mixdan düşdü. Allah bir kişi vermişdi onu da çox gördü». Alxan dedi: Nazanı xala, ərini nə üçün güllələdilər? – Heç şey, dam yarıb dana ha çıxartmadı, yeddi adam öldürmüdü. Xeyli söhbətdən sonra xala getdi. Alxan qarğı gətirən məktubu oxuyub tanış oldu. Yenə də yanğılı surətdə götürüb görək nə yazdı:

*Necə qəm çəkməyim bu qürbət eldə,  
Gözəl qız, qəlbimdən gör nələr keçir.  
O gözəl vətənim həm atam, anam,  
Ömrümün gülləri-körpələr keçir.*

*Ayri düşdüm qohumumdan, dostumdan,  
Telli sazım necə düşdü dəstimdən.  
Oxuya-oxuya gəlib üstümdən,  
Ana vətənimə durnalar köçür.*

*Alxanam, yoldaşam mən dərdə, qəmə,  
Çatarmı heç əlim bir də həmdəmə.  
O gözəl yarımdan gələndə namə,  
Oxuyub qəlbimdən yaralar keçir.*

Alxan sözü qurtarır, görür Gövhər bulağ'a gəlir. O da durub su içmək bəhanəsi ilə bulağ'a gedir. Xoş-səfadan sonra məktubu verir. O, mənzilə qayıdib, pəncərədən baxanda görür ki, qız oxudu, əlini üzünə qoyub fikrə getdi. Bu məktubdan sonra üz-üzə gəlirlər. Söhbət şirin, dil şirin olur. Bir ağacın kölgəsində oturlurlar. Aşıq Alxan qıznan diz-dizə, göz-gözə xeylam söhbət eliyirlər. Alxan bir könüldən min könülə bu qıza vuruldu. Fikirləşdi ki, gəl bir bundan xəbər al, gör hələ Subaydımı, yoxsa bir namızədi varmı. Odu ki dedi: «Ay gözəl qız, necə olub ki, indiyə qədər ailə qurmaq fikrində olmamışınız? Gövhər başını aşağı tutub cavab verdi ki, cavan aşıq, sən bizim köhnə adəti daha yaxşı bilirsən: qız ya da

oğlan ata-ana sözündən heç vaxt çıxmaz. Atam məni öz qar-даşı oğluna deyib» – üzünü sol tərəfə çevirdi. Dedim: Hə sonra! Dedi: «Sonrasını da özün bilirsən». Soruşdum ki, oğlan haranı bitiribdi. Qız dedi: «Heç haranı, çobandı». Mən çox fikir elədim. Qız dedi: Nə çox düşündün? Dedim: «Necə dü-şünməyim sənin kimi savadlı, gözəl şair qız çobana gedir-sən?» Qız dedi: «Yığvalsız ərimdən yığvallı çoban yaxşıdır!»

Sonra Gövhər məndən soruşdu: «Bəs sənin nəyin var-dı?» Cavab verdim ki, mən şerimdə sənə dedim. «Gözəl ya-rımdan gələndə namə». Gövhər dedi: «Onda yarınız çox gö-zəl olar». Dedim: «Bəli sizi kimidir!» Belə deyəndə ciyərindən bir ah çekdi, özündən ixtiyarsız başını ciynimə söykədi tez araladı. Məni qəm dəryasına qərq elədi. Xudahahafiz deyib aralandı, hər kəs öz mənzilinə.

Qız bir qədər getmişdi, yolda dayandı geri baxdı, on dəqiqəyə kimi fikir edib yenə yeridi. 7-8 gün qız görünmədi. Yəqin bildim ki, nəsə var. Bir də baxdım ki, Nazanı xala gelir yanına, yetirib salam verdi. Əleykə elədim və soruşdum ki, Nazanı xala xeyir olsun nə var nə yox? Nazanı xala dedi: Ay bala, Gövhər xəstə yatır. Anası deyir xahiş edirəm sazını da gətirsin gəlsin. Dərhal sazımı da götürüb getdim, baxdım qız yorğan-döşəkdə yatır. Məni görən kimi ayağa durdu, xoş gəl-din dedi. Dedim: «Gövhər! olmasın azar». Qızda başqa hal əmələ geldi. Anası dedi: «Ay bala, Gövhər heç qəmdən ayrılmır. Bir az saz çal, oxu ürəyi açılsın». Bir neçə stəkan pürrəngi çay içdim, bir qədər söhbətdən sonra sazi köklədim sözə başladım. Ələsgərdən, Vaqifdən bir neçə xana oxudum. Qız dedi öz sözün lazımdı. Aldı Alixan:

*Bir az səbr eylə dünya gözəli,  
Fəlak yazdığını çarə olarmı?  
Yüz nizə dəysə də mənə neyləyər,  
Gözün vuran kimi yara olarmı.*

Birinci bəndi oxuyanda anası qızın üzünə baxdı qız da yerə baxdı.

*Çağırram ağamı düşmüşəm dara,  
Qulaq səsədə, göz tikirəm yollara.  
Dünyada olsa da çox bəxti qara,  
Mənim kimi bəxti qara olarmı?*

*Qarayazlı Alxanam haqdı diləyim,  
Hər zaman su içir qəmdən ürəyim,  
Həkimsiz xəstəyəm bilməm neyləyəm?  
Xəstə həsrət qalib nara olarmı?*

Sözüm tamam olandan sonra dil söhbətinə başladıq. Söhbət arasında belə qərara gəldik ki, sabah Atakışı dayının bağına gəzməyə gedək. Elə də oldu. Getdik bağa, gəzən zaman bülbü'lün gül üstündə necə oxumasını, budaqlara qonmasını gördük. Bir qədər gəzdik. Gövhər dedi: «Gedək!» Qızın atası Əli kişi qızı söylədi: Aşığa de ki, gedək çaya qonağımız olsun! Elə də oldu evə getdik. Çay-çörəkdən sonra Gövhər məndən soruşdu: «Cavan aşiq, sən heç şikayətnamə yazıbsanmı? Mən dedim: Yazmamışam». Qız nəsə mənə demək istədi, ancaq ata-anasından çəkindi.

Aradan bir gün keçmişdi Nazanı xala gəldi əlində də bir zərf: Al-dedi Gövhər nə yazıb? Açıdım oxudum belə yazıbdı:

*Qələm al dəstinə sina iqbalın,  
Ərzi halın yuxarıya yazgınən.  
Ali məhkəməyə, baş müstəntiqə  
Eyləyər dərdinə dava yaz ginən.*

### **Aldı Aşıq Alxan:**

*Uğratmam qəlbimi şeytan felinə,  
Ərzi halim mən dildara yazıram.  
Xeybəri dəstəsində götürən şaha,  
Ağam əli cilovdara yazıram.*

### **Gövhər:**

*Baş Sovet hər işin qeydinə qalır,  
Sən cavansan rəngin gül kimi solur.*

*Ali rəhbərlərdə bir insaf olur,  
Nə olar ki, təmənnaya yazgınən.*

**Aşıq Alxan:**

*İmam Hasan, imam Hüseyn şah Nağı,  
İmam Kazım, Zeynalabdin, ya Tağı.  
İmam Rza zəlillərin dayağı,  
Üzüm tutub Həsən Əsgərə yazıram.*

**Gövhər:**

*Gövhərəm, arzumdur düzəlsin işin,  
Nə haqdan düşübü böhtana başın.  
Sevinsin nəqafil, yarın yoldaşın,  
Xoş xəbəri olam kaş sən anaya yazgınən.*

**Aşıq Alxan:**

*Alxanam, günahdan olam kaş xilas,  
O, İmam Cəfərdən etdəm iltimas.*

*Sənə siğinmişam, Əbülfəz Abbas,  
Əli oğlu Ələmdara yazıram.*

Sözümü tamamladım Gövhərə göndərdim sonra belə  
ərizə yazdım:

*Qürbətdə qalmışam çağırıram məni,  
Şahməri endirən qayadan Əli!  
Qəmli yatanların qeydinə qalan,  
Qalanı qəflətdən oyadan Əli!*

*Yeddi yüz kafiri çəkdiñ qılınca,  
Günü sən qaytardın, olmadı gecə.  
Cəbrayılla yol gedəndə Meraca,  
Düldülünü sürdün dəryadan Əli!*

*Gəl Alxani qoyma qəm dəryasında,  
Çox hünər göstərdin dinin bəhsində.  
Ərəb libasında, qərx məclisində,  
Qurani oxudun ayədən Əli!*

Bu ərizəni yazdım axar suya atdım. Bir neçə gün keçdi. Komissiya oldu. Məni azad elədi. Gövhər ilə belə ayrıldıq. 50 nəfərə yaxın kişi qadın məni yola saldılar. Gəlib öz ana vətənimə çatdım, necə deyərlər, nahaq atlanar, ancaq yeri-məz. Toyumuz mübarək.

***İBRAHİM VƏ FATİMƏ***

(Dastan 1955-ci ildə yazılıbdır)

Keçmiş zamanlarda Acaristanda bir hökmdar yaşıyordı. Onun gəliri, var-dövləti qələmə gelməz, kağıza siğmaz olub. 52 yaşa çatana kimi heç bir fərzəndi olmamışdı. 53 yaşa çatanda təbiət tərəfdən bir gözəl ağıllı-kamallı oğul bəxş olundu. Uşağın adını Canpolad qoydular. Ancaq Acar hökmdarı belə niyyət elədi ki, mənim oğlum bir yaşına çatandan sonra gündə 5 vaxt namaz qılacam və hər cümə günü məscidə cümə namazı qılmağa gedəcəm. Necə niyyət etdisə də elə də etdi. Əlhəzir İsmayıł qurbanı cümə gününə düşdü. Gecə namaza gedirdi, baxdı ki, məscidin bucağında bir çəga səsi gəlir. Tez şamı yandırıb uşağı qucağına götürdü, namaz da qılmayıb evə gəldi. Arvadı Mülkiyə xanımıma «muştuluq» –dedi Allah yox yerdən Canpolada tay verdi. Sevindilər, şad oldular. Səhər uşağa ad qoymaq üçün məclis düzəldi, 2-ci oğlunun adını qurban günü tapıldığı üçün İbrahim qoydular. İsmayıł peygəmbər də İbrahim Xəlilin oğludur. Belə də oldu. Bir neçə gün keçdi yenə cümə namazına gedəndə Acar hökmdarı məscidin kənarında bir çəğanın olmasını bildi, uşağı götürüb öz-özünə düşündü ki, bu ya mənim iqbalimin açılması, ya da bağlanması deməkdi. Uşağı arvadına verib dedi: «Ay arvad, bu necə sevdadır bizim başımıza gəlir? İndi də bir qız çağası tapdim». Arvadı dedi: Ay kişi, o, necə deyərlər, əzəlin gəlincə axırın gəlsin. Dünya bizim əlimizdədir. 2 oğul 1 qız daha da yaxşı oldu. Arvada dedi qızın da adını Tanba qoyaq. Arvad da razı qaldı. Bir vaxt Tanba dedilər, bir yaşıdan sonra Papba dedilər, 8 yaşıdan sonra Fatimə dedilər. Eləcə də oldu Fatimə.

Fatimə oldu dünya gözəli. Üzünə baxanlar üzündən göz çəkməzdı. Çığlı sonaya bənzərdi. Qız 18 yaşında olsun, bir az da sizə Canpoladdan, İbrahimdən danışım.

Oğlanlar çatdırılar həmin yaşa. Acar hökmdarı uşaqları

hüzuruna çağırıldı. Soruşdu: Balalar, siz deyin görüm nə sənətə, nə işə həvəskarsınız? İbrahim söz alıb dedi: «Hökmdar sağ olsun mən təsərrüfatla məşğul olacam». Acar hökmdar dedi: «Onda sağ ol. Sənə zərin yəhərli bir at lazımdır». Canpolad dedi: «Mənə də bir at lazımdır. Mən də qəhrəmanlıq və ovçuluqla məşğul olacam». Hökmdar əmr verdi sərkərdəsinə ki, bir rəngdə, bir yaşda 2 at alınsın. Əmr yerinə yetdi. İki göydəmir at əsbabı ilə hazır oldu. Hər kəs öz sənətilə məşğul oldu. Vaxt öz işini yerinə yetirdi. Bir gün Acar hökmdarı həyat yoldasını yanına çağırıb dedi: «Mənim fikrim belədi: Fatmanı Canpolada alaq». Arvadı Mülki xanım çox düşünən, uzağı görən qadın idi. Dedi: Ay kişi, zülmə abad olan axırı bərbad olar. Əgər elə iş tutsaq Acar xanədanı dağılacaq. Elə sözü buraxıb uşağın qulağına səs salma, qızı başqasına verək. Uşaqların ikisinə də bir gündə qız alaq. Bu günə kimi qız bilmirdi ki, doğma deyil. Atalar sözüdür «Ev dediyin dəyirmando hər şey üyünür». Az vaxtda söz düşdü uşaqların qulağına. Bir axşam oturmuşdular süfrə başında. Acar hökmdarı dilə gəldi: Qızım Fatma, biz qocalmışıq. Dünya ölüm-itim dünyasıdı. Səni Canpolada aliram, fikrin nədir? Fatma başını qaldırıb İbrahimin üzünə baxdı, özündən ixtiyarsız göz yaşı lalə yanağından sel kimi axdı. Məsələ aydın oldu ki, Fatma İbrahimə vurğundu. Heç kimdən səs çıxmadı. Canpolad qəlbində qərara gəldi ki, indi İbrahimini məhv etmək mənə borc olsun. Bir toy başlandı. Canpolad dedi: İbrahim, gəl atımızı sürəyə qoyaq. Sənin atın qabağa gəlsə Fatimə sənin, mənimki gəlsə mənim olsun. İbrahim razi oldu. İbrahimin atı qabağa gəldi. İbrahim dedi: sözümüz sözdür. Canpolad baxdı uduzur, ayrı hiyləyə əl atdı. Dedi: güləşək. Sən yıxsan sənin, mən yıxsam mənim. Burada da İbrahim yıldı, Canpolad razi qalmadı. Bir neçə vaxt keçdi. Canpolad fürsət əldə edə bilmədi. Çox keçmədən hökmdarın üstünə başqa bir şahdan xəbər gəldi ki, mənim üstümə müharibə elan ediblər. Ya mənə min nəfər əsgər ver, ya da sənlə davam davadı. Acar min əsgəri hazır edib

İbrahimî çagırıldı: «Oğul, sən qoşun böyüyü olacaqsan. Qoşunu çək İrana köməyə get». İbrahim dedi: Məndən qoşun böyüyü olmaz. Mən təsərrüfatçıyam. Amma Canpolad pəhlivandı, o gedər. Çox götür-qoydan sonra İbrahim dedi: «Hökmdar sağ olsun, onda qurra ataq kimə düşər o da gedər». Elə də oldu. Qurra düşdü Canpolada.

Necə deyiblər, çöp vurdu, Allah verdi Canpolad getdi müharibəyə. 7 il səda-soraq çıxmadi. Qız da qorxudan İbrahimə gedə bilmədi. Çünkü Acar hökmdarı kimi zülmkar arxadadır. İbrahimə qız dedi: «Hökmdar bu gün, sabah səni edam etdirəcək. Başına çarə qıl, onsuz da mən səninəm». Bu dəmdə İbrahim atını minib evdən çıxdı. Təzəcə şəhərə getdi ki, özünə iş düzəltsin. Gedib yol salan, dağlar yaran memara pənah gətirdi. Dərdini ona söylədi onunla dost oldu. Yanında işlədi. Bir gün Fatimə qızlara qoşulub gül-çiçək dərməyə çıxdı. Gedib İbrahimini tapdı. İbrahimə dedi: «Nə vaxta qədər biz belə günü çəkəcəyik?» Qız cibindən bir məktub çıxarıb dedi: Canpolad gedəndə gör nə yazdı, nə dedi. Mən başı daşlı nə edərəm. Baxaq nə deyib;

### Aldı Canpolad:

*Mən gedirəm sən salamat qalginən,  
Ala gözlüm, namus, ari gözlə sən.  
Sırrını vermə, sən namərdin oğluna,  
Həqiqəti, düz ilqarı gözlə sən.*

*Qədər başa çatsa mən getsəm bada,  
Pərvanə tək əgər qalansam oda.  
Qərq olar gəmim coşmuş dəryada,  
Qara geyib ahi-zarı gözlə sən.*

*Ölüncən unutmam sən gözəl yarı,  
Məcnun kimi dolansam da dağları.  
Naşı quşlar qoyma gəzər dağları,  
Canpolad tək cavan yarı gözlə sən.*

Sözü tamam edib Fatimə başını İbrahimin ciyninə söy-kədi, hönkür-höñkür ağladı. İbrahim qızın tellərini sığalladı. Aldı görək nə dedi:

*Mənə ilqar edən gözəl,  
Etibarı atma, ay qız.  
Mal-dövlətə bel bağlama,  
Mən kasibi atma, ay qız.*

*Kim tutacaq bu dünyani,  
Sən sahibsiz sayma məni.  
Unutma şuxu, tərlanı,  
Şahmari ovlatma, ay qız.*

Sözü tamam edib öpüşüb hovuzun üstdə vəd etdilər. İbrahim Fatiməni hovuzun başında tapdı. Ərli ərindən, sevgili sevgilisindən ötrü darixir, hətta hovuzda ördək-qaz çırpınıb üzürdülər. Aldı İbrahim:

*Açılıb lalələr bahar-yaz gəlib,  
Göllərdə üzüşən qazlara bir bax.  
Hər kəs öz yarılə çəkirlər ləzzət,  
Sevgili oğlana, qızlara bir bax.*

*Duman gəldi dağ başını bürüdü,  
Karvan gəldi arabalar yeridi.  
Yeddi ildə gözəl ömrüm çürüdü,  
Sinəm üstə yanan közlərə bir bax.*

*İbrahiməm, yar oduna qalandım,  
Qul olaram mən qapında dolandım.  
Bəzirgən təkə hey çapıldım, talandım,  
Verdiyin ilqara, sözlərə bir bax.*

Söz tamam oldu. Meşənin ayağında olan ayna bulağına vədə verdilər. Bulağın üstündə qız ağlaya-aglaya görək oğlanı nə deyir, oğlanı nə cavab verir:

**Fatimə:**

*Arxasız, sahibsiz sən bir cavansan,  
Şirin canın oda salma yazıqsan.  
Hökmdarla niyə düşürsən bəhsə,  
Əl çək bu sevdadan oğlan yazıqsan.*

**İbrahim:**

*Allah haqda, mən də bir tək oğlanam,  
Qurbəndi yolunda canum, gözəlim.  
Diz çökərəm qiblə deyib qarşında,  
Sənsən mənim din-imanım, gözəlim.*

**Fatimə:**

*Tanrı yazdığını heç kimsə pozmaz,  
Həqiqəti sevən yolundan azmaz.  
Bir gözəli iki oğlan sevəmməz,  
Sən bir başqasını sev, al yazıqsan.*

**İbrahim:**

*Sevmişəm sənin tək qaşlı-kamamı,  
Necə sevə bilər yaxşı yamanı.  
Əgər istəyirsən qədir sübhəni,  
Öldürər, heç verməz macal, gözəlim.*

**Fatimə:**

*Mən sənin Leylinəm əlacım yoxdur,  
Səbr elə arada seyrəqib çoxdu.  
Acar zülmkardı, insafı yoxdu,  
Sən istə araldan maral yazıqsan.*

**İbrahim:**

*İbrahim də daha candan bezardı,  
Yar yolunda ölmək üçün hazırladı.  
Leyli Məcnun bir-birini gəzirdi,  
Muraza çatmadı hani, gözəlim?*

Söz-söhbət tamam olur. İbrahim deyir: «Mən səni çox sınadım, ölmək var ancaq dönmək yoxdur».

İbrahimin dostu memar ona otaq verdi. İbrahim Fatma üçün toy məclis düzəltdi, kəbin kəsildi. Bu gündən Fatimə İbrahimlə həyat sürdülər.

9 ay 9 gün keçdi Fatimənin bir oğlu oldu. Uşaq bir aylıq olanda uşağa ad qoymağa ziyafət düzəldi. İbrahim təklif etdi ki, mən istəyirəm ki, oğlumun adını Canpolad qoyam. Elə də oldu. Çünkü 14 ildir Canpolad müharibəyə getmişdi. Yəqin öldü sayırdılar.

14 ildən sonra Canpolad sağ-salamat gəldi. Ata ürəyi partladı. Canpolad qəhrəman adı almışdı. Fatimə İbrahim burda qalsın sizə danışım Canpoladdan. Canpolad evə gəldi nə gördü, atası ürəyi partlamış, anası ölmüşdü, Fatimə İbrahimə gedibdi. Məlumatə görə, Fatimənin oğlu olubdu adını da Canpolad qoyublar. Canpolad bir neçə gündən sonra bu qurğunu pozmağı qərara aldı. Atını minib düz sürdü İbrahimin qapısına. Fatimə qabağına çıxdı. Canpolad sazını sinəsinə basdı görək Fatiməyə nə dedi:

### **Canpolad:**

*Mən ki sənlə əhdi-ilqar elədim,  
Sonra bu ilqardan dönmək ayıbdı.  
Vəfaliya can verərəm mərdana,  
Bivəfa oduna yanmaq ayıbdı.*

### **Fatimə:**

*Sev səni sevəni sevgiliyə sataşma,  
Sevgi arasını vurmaq ayıbdı.  
Həqiqət var, ədalət var, divan var,  
Nahaqdan bir divan qurmaq ayıbdı.*

### **Canpolad:**

*Səni sevdim mən ürəkdən can dedim,  
Şir canımı sənə mən qurban dedim.*

*Ölünçə dönmərəm sən inan dedim,  
Bir nökərə sən inanmaq ayıbdi.*

**Fatimə:**

*Bu dünyada sultan nədi, xan nədi,  
Baş verərəm yar yolunda can nədi?  
İbrahimisiz taxti-Süleyman nədi,  
Mərdi namərdə tay qoymaq ayıbdi.*

**Canpolad:**

*Canpolad da sözün deyər mərdanə,  
At oynadıb mən gəzərəm meydana.  
Canımı verəcəm mərdi mərdanə,  
Namussuz dünyada durmaq ayıbdi.*

**Fatimə:**

*Sərraf bilər ləli-gövhər qiyməti,  
Bir oğlum var bu dünyanın ləzzəti.  
Fatmayam satmaram namus, qeyrəti.  
Namusu əgyara vermək ayıbdi.*

Söz başa yetdi. Canpolad soruşdu: «Bəs indi sevgilin hardadır?» Fatimə: «Mənim yarım İbrahim işə gedibdi». Canpolad atını sürdü meşədən təzə yolda İbrahimini tapdı. İbrahim başını qaldırdı gördü ki, Canpolad alıbdi başının üstünü. Canpolad dedi: «Mən səni öldürməyə gəlmışəm». İbrahim dedi: Mən də gedim atımı minim gəlim, vuruşaq. Allah ya sənə verər, ya da mənə.

Canpolad öz qəhrəmanlığına güvəndi, icazə verdi: «Sən də çay kənarına gəl, mən də». Canpolada çox təsir etmişdi Fatimənin dediyi sözlər.

Sabahısı İbrahim durub atını mindi, silahını götürdü. getdi çatdı əvən yerinə. Canpolad kəsib bərəni. Hər ikisi üz-üzə gəldi, vuruş başladı. 2 dəfə İbrahim Canpoladı vurub qırğığa atından saldı. 3-cüdə dedi: «Canpolad, sənə qıymıram. Atanın çörəyini yemişəm. Nəhlət deyib getginən». Can-

polad gördü ki, hiylə qurmasa İbrahim bunu öldürəcək. Əl verdi: Raziyam-dedi. Bərabər xudafız deyib ayrıldılar. Müxənnət Canpolad İbrahimin arxa tərəfindən elə bir qılınc vurdu ki, başı iki parçalandı. Atını sürəndə dedi: «Get Fatimə ilə yaşa, yaxşı yaşa». Fatimə hadisəni gedib memara danışdı. Memar əlini dizinə vurub dedi: Bəs mənə nə üçün demədin? Durub hər ikisi İbrahimin dalınca getdilər.

Gözün olsun heç belə şey görməsin. Nə gördülər. İbrahim qızıl qana bələnib. Fatimənin ağılı başından gedib olur dəli. O gündən Fatimə düşür çöllərə. Memar İbrahimini dəfn edir, yadigar daş qoydurur. İbrahim qara torpaqda yatsın, indi sizə danışım Fatimədən. Fatimə dəli oldu düşdü meşəyə, üstü-başı tamam töküldü. Bir bulağın üstünə meşənin qalın yerində məskən saldı. Bir maral gəldi Fatimənin yanına çıxdı. Fatiməyə heyran oldu. Meylini Fatiməyə verdi. Getdi otladı, Fatimənin yanına gəldi.

Yaz gəldi maral doğası oldu. Maralın dişi bir balası oldu. Fatimə öz balasını yadına saldı. Ağlamağa başladı. İndi maral öz balasının yanında qalsın. Sizə danışım Fatimədən.

Fatimə dolaşa-dolaşa gəldi çatdı qəbiristana. İbrahimin qəbrini tapdı üstünə uzanıb 3 gün yatdı. Dördüncü günü durub ağlaya-ağlaya görək nə dedi Fatimə:

*Qanlı fələk səni məndən ayirdı,  
Divana çöllərdə qaldım, ağlaram.  
Açılmış qönçəydim sənin boynunda,  
Xəzan vurdu vaxtsız soldum, ağlaram.*

*Leyli kimi səhraları gəzirəm,  
Günü-gündən öz canımdan bezirəm.  
Əzrail,gəl,can verməyə hazırlam,  
Bu zülməndən cana gəldim, ağlaram.*

*Fatmayam əlimdən getdi dövranım,  
Vaxtsız-vədəsiz soldu gülşənim.*

*Torpaq altda yatan şuxu tərlanum,  
Dərdindən divanə oldum, ağlaram.*

Söz tamam oldu, gözü yaşlı dağlara sarı üz qoydu. İbrahimin işlədiyi yola çıxdı, nə gördü. İbrahimin memar yoldaşı Fatmanın oğlu 7 yaşlı Canpoladın əlindən tutub evinə aparır. Aralı durdu dedi: Ay qardaş, mənim balamı haraya aparırsan, öldürməyəmi aparırsan? Memarın gözləri yaş pərdəsinə doldu. Aldı görək Fatimə memara nə dedi:

*Fələk məni saldı zülmət dağına,  
Aman qardaş, bir balamı aparma.  
İxtiyar olarmı qəm dusdağında,  
Aman qardaş, bir balamı aparma.*

*Düşmüşəm çöllərə divanəyəm mən,  
Odlara yanıram pərvanəyəm mən.  
Yaşılıbaşı ölmüş bir sonayam mən,  
İnsaf elə bir balamı aparma.*

Memar ağlaya-ağlaya: «Ay bacı, bir az səbr elə. Mən uşağı rahat saxlayacam, özünü də məktəbə qoyacam. O da mənim kimi memar olacaq. Anasına mehriban olacaq».

### **Aldı Fatimə**

*Yazıq Fatma səhralarda qalandı,  
Ala gözüm qan yaşı ilə dolanda,  
Ürək dayanarmı öz balamı görəndə,  
Öldürməyə bir balamı aparma.*

Söz tamam oldu. Uşağın üzünə mat-mat baxıb birdən maral məni gözləyir deyib meşəyə qaçdı. Gedib öz oylağına çatdı nə gördü, bir namərd ovçu gəlib maralı vurub. Maral ölüb körpə balası qalın talaya girib anasının meydinə baxır. Ovçu da oturub qəlyan çəkir. Fatiməni görəndə ovçu ayağa

durdu. İstədi Fatiməni oxa tuta, sonra düşündü ki, bəni adamdı, əl saxladı. Fatimə dedi: Ovçu bu mənim bacımdı niyə vurdun? Belə deyən kimi ovçunun oxu əlindən yerə düşdü.

### Aldı Fatimə

*Səni görüm ovçu qolun qurusun,  
Niyə vurdun bu maralı yazıqdı.  
Qanlar ağlar onun yetim balası,  
Niyə vurdun bu maralı yazıqdı.*

*Ovçu, balaların başa varmasın,  
Cavan ölsün görüm yaşa dolmasın.  
Nə yarı, nə də yoldaşı görməsin,  
Necə qıydın bu marala yazıqdı.*

*Müxənnət yarımı etdi yaralı,  
Qohumdan, elimdən düşdüm aralı.  
Fatmayam səbrimin yoxdu qərarı,  
Düşdü balasından aralı yazıqdı.*

Söz tamam oldu. Fatimə gördü ki, ovçunun süysünü düşüb elə bildi yatıb, sən demə cəhənnəmə vasil olubdu: ancaq Fatimə özündə bir qədər ağırlıq hiss etdi tez üz tutdu qəbiristana İbrahimin qəbrini ziyarət etdi. Bu sözü başladı:

*Dad sənin əlindən, ay qanlı fələk,  
Çox çəkdim ahi-zarı gedirəm.  
Gözəl oldum heç muraza çatmadım,  
Üzdü yarım ahi-zarı gedirəm.*

*Bircə yarın qulluğunda durmadım,  
Bağ bəslədim gülərini dərmədim.  
Bir doyunca mən ki, yarı görmədim,  
Görmək üçün cavan yarı gedirəm.*

*Nəhlət olsun sənə, vəfasız dünya,  
Heç kimi qoymursan yetişə boyə.  
Fatmayam yalvardım qanlı xudaya,  
Əlimdən aldı ümüd vari gedirəm.*

Sözünü deyib gözlərini əbədi yumdu. Memar çox gəzdi, gəlib gördü Fatimə İbrahimin qəbrini qucaqlayıb canını tapşırıb. Cox xərc çəkdi. Fatimənin qəbrini İbrahimin yanında qazdırıb dəfn elədi. Yadigar daş qoydurdu. İbrahimin oğlu Canpoladı oxutdurdur. O da oldu memar. Memar qızı Zərqələmi İbrahimin oğluna verdi, yaşayış qurdur. Belə dostlar da var.

*Dost dostunun qədrini bilsə yaxşıdı,  
Məhəbbət toruna gəlsə yaxşıdı.  
Daş düşüb başına ölsə yaxşıdır,  
Hansi dostun düz ilqarı olmasa...*

*Haqqında  
yazılmış şeir  
və məqalələr*



**ASIQ ASLAN KOSALI**

***KÖÇÜR***  
***Aşıq Alxanın ölümünə***

*Adəmdən Xatəmə Xatəmdən bəri,  
Dünyada yaranmış hər bir can köçür.  
Bu gün də dəyişir öz dünyasını  
İnsana gərəkli bir insan köçür.*

*Adı da bəllidi, özü də bəlli,  
Əməli də bəlli, sözü də bəlli.  
Eli, obası da, izi də bəlli.  
Dili zülmətli bir ozan köçür.*

*Fatihə oxuduq ruh aynasına  
Ata-anasına, həm babasına.  
Ustad daxil oldu öz dünyasına  
Böyük bir dünyamız dünyadan köçür.*

***VAR OLSUN***

*İnsanı yaradan arzu, diləkdi,  
Qoy onların arzuları var olsun.  
Xalqa layiq olan el nəğməkarı  
Sim tərpədən sənətkarı var olsun.*

*Aşıq Alixan kimi şələsi altın  
Əmrəh barmağına el-oba məftun.  
Özü kamil, sənətində Əflatun  
Borçalinin Kamandarı var olsun.*

*Şirəsi çox torpağında, suyunda,  
Gözəllik var əsilində, soyunda,  
Günləri xoş keçsin toyda, düyündə,  
Türkiyənin hər diyarı var olsun.*

*Aşıq Aslan, tamam dərs al ustaddan  
Uyma nadanlara qalarsan nadan.  
Ürəklər oxşayıb, könül oynadan,  
Millətimin sazi, tarı var olsun!*

### ***BARMAQLARIN***

*Aşıq Əlxan, çürüdümü,  
Naxış düzən barmaqların?  
Pərdə-pərdə, sədəf-sədəf,  
Teldə gəzən barmaqların?*

*Qaydalara bəzək vuran,  
Müdəm zil pərdədə duran,  
Yığnaq yiğan, məclis quran,  
Şeir yazan barmaqların.*

*Həyat sonu olur belə,  
Uzun ömür dönmür selə,  
Doxsan üç yaşında hələ,  
Konyak süzən barmaqların?*

*Aslan, oxu ayət, ayət,  
Dincəl, yerin olsun rahat.  
Çoxlarını qoymuşdu mat,  
Sənin ozan barmaqların.*

**USTAD GÖRDÜM**  
*(Ustadım Aşıq Alxana)*

*Ustad gördüm tifillikdən ələndim ələyinən,  
Meylimi haqqa döndərdim işim yox kələyinən.  
Göz görür, ağıl kəsir, zaman gözəl zamandı  
Mərifətli mənzil kəsər ağılli şələyinən.*

*Kimsə inkar edə bilməz zaman gözəl zamandı,  
Hər kəs inkar eyləyirsə o acgözdü, yamandi.  
Qulluğa, vara aldanıb azma yolnu amandı  
Qılınc alıb, qalxan taxıb oynama fələyinən.*

*Kosalıda adət budur qonağa hörmət eylər,  
Zəhmətinə arxalanar ad alar, şöhrət eylər.  
Aşıq bu yerdə sözünü sənə nahayət eylər  
Ayiq ol tutmaq çətindi Aslanı tələyinən.*

## ***BAŞ ƏYDİM***

*Əlimə saz aldım tifil çağımdan,  
O zamanın sənətinə baş əydim.  
Ustad dedim, kamalına vuruldum,  
Aşiq Alxan qüdrətinə baş əydim.*

*Əmrəhun dil açan telli sazına,  
Xındının bülbültək xoş avazına,  
Qırxılı Hüseynin ərki-nazına,  
Saraçının söhbətinə baş əydim.*

*Nurəddinin zülməli səsinə,  
Əhmədin sənətə tam həvəsinə  
Məhəmmədin şairənə bəhsinə,  
Kamandarın hikmətinə baş əydim.*

*Aslanam, baş əydim hər həqiqətə ,  
Çalışdım ki, çatım xoş ləyaqətə.  
Ozan sənətində bu ülviyətə  
Ellər verən qiymətinə baş əydim.*

## KİMİ

*On il bir ustada qulluq eylədim,  
Durdum qabağında sadiq qul kimi.  
Çalışıb qazandım etimadını  
Hörmət etdi mənə bir oğul kimi.*

*Şeirlər oxudu, söylədi dastan.  
Hali etdi məni hər bir hacatdan.  
Dini açıqladı, öyrətdi Quran,  
Mən də ləhcələndim bir bülbüл kimi.*

*Ustad əməyilə yol-ərkan aldım,  
Qeyrətlə, namusla təmiz dolandım.  
Öz adımla, zəhmətimlə ucaldım  
Qeyrisinə sarılmadım çul kimi.*

*Yaxşını anladım, yanımı bildim,  
Elimi, obamı sevdim, sevildim.  
Xalq içində “Aşıq Aslan” deyildim,  
Pöhrən atdım, ətir saçdım gül kimi.*

### ***AY USTA***

*Xudadan verilib sənin xeyir payın, ay usta,  
Silinərmi qulaqlardan hay-harayın, ay usta,  
Polad qədər davamlısan, qılinc kimi kəsərli,  
Çox nizamdı sinən üstə oxun-yayın, ay usta.*

*Sənətiyin kimyasısan bor-boyası səndədi  
Dastanların, şeirlərin müəmməsi səndədi.  
Sazın, sözün vurğunusan hər havası səndədi,  
Bir əvəzsiz sənətkarsan, yoxdur tayın, ay usta.*

*Bu gün başın ağ görünür əzəmətli dağ kimi,  
Qapın hər yana açıqdı bol bəhrəli bağ kimi.  
Ağsaqqalnan ağsaqqalsan, uşaqnan uşaq kimi  
Halal südünü əmmisən sən ananın, ay usta!*

*Ümmanlardan şirələnib almışan muradını,  
Neçə-neçə şagirdlərə gərmisən qanadını.  
Itirmərəm zəhmətini, unutmaram adımı,  
Aşıq Aslan Kosalıdan ol arxayıñ, ay usta!*

**SƏNSƏN**

*Elxan Məmmədli*

*Aşıq Alxan, sənətinə min əhsən,  
İnci sənsən, sədəf sənsən, dürr sənsən.  
Sazın-sözün obalara səs salıb,  
Çağlayırsan yenə təbi gur sənsən.*

*Nəhənglərə baş verməyən aşiqsan,  
Bizim məclislərə yar-yaraşıqsan.  
Neçə-neçə bənd-bərələr aşibsən,  
İndi yenə qalxıb-daşan Kür sənsən.*

*Bilirəm qədrini hər bir anın da,  
Elxan atəş görür odlu canında.  
Olmasaydı Aşıq Aslan yanında,  
Deyərdim ki, bu meydanda bir sənsən.*

27.XII.1989

## **ŞAİR İMDAD NƏZƏRLİ**

### ***SINDI TELLİ SAZIN BİR SARI SİMİ***

*Bir boşluq yarandi pərdələr üstdə,  
Sındı telli sazin bir sari simi.*

*Yəqin yazı-qədər durubmuş qəsdə,  
Alxan mizrabında biz görək kimi?*

*Təbiat Alxani bir də yaratmaz,  
Bir dəfə vermişdi, geri qaytarmaz.  
Uyuyan ürəyi bir də oyatmaz,  
Onu tək kim çalar “zil” ilə “bəmi”.*

*Pərdələr üstündə barmaqlar gəzib,  
Hava bəstələyib, güllər düzəndə,  
Məclisdə gözəllər qaş-göz süzəndə,  
İmdad unudardı hər dərdi-qəmi.*

**İmdad Məmmədovun dediklərindən:** Vida mərasiminin sonunda Aşıq Aslan Kosalı sözü aşığın qızı – sinədəftər Bəsti xanıma verdi. Bəsti xanım camaata öz minnətdarlığını bildirdikdən sonra qəmli bayati karvanı ilə atasını ağladı. O, elə ağladı ki, hamının qəlbində dərd-qəm karvanı yaratdı. Mən isə az-çox yazan şair kimi Bəsti xanıma təsəlli verməli oldum:

### *A BƏSTİ XANIM!*

*Sənin ağlamağın od saldı cana,  
Ağlama, sizlama, a Bəsti xanım!  
Bayatı səslədin sən yana-yana,  
Ağlama, sizlama, a Bəsti xanım!*

*Zirvədən-zirvəyə yüksələn atan,  
Ürəkdə uyuyan, ürəkdə yatan,  
Bir “Ələsgər” adlı zirvəyə çatan,  
Yaşayır, ağlama, a Bəsti xanım!*

*Alxan Qarayazlı türk dünyasından,  
Bəli, bil min əsrlik söz aynasından,  
Həm toy-bayramından, həm də yasından,  
Silinməz, ağlama, a Bəsti xanım!*

*Bir ana sevindi o yarananda,  
Bir dünya ağladı hicranlananda,  
20-ci yüz il tamamlananda  
Ağlatma, sizlama, a Bəsti xanım!*

*Aşıqlar ustadı, şair ustadı,  
Ürəklərdə yaşar Alxanın adı.  
Müəllim İmdadi, şair İmdadi,  
Kövrəltmə, sizlatma, a Bəsti xanım!*

**ƏZİM İSMAYILBƏYLİ:  
“UNUTMAZ, BU OBA, BU MAHAL SƏNİ”**

Aşıq Alxan Kosalı elində yurd salıb, nə az, nə çox 80 ilə qədər çalıb-çağırmışdır. Yeniyetmə yaşında ikən saza-sözə meyl salan bu odlu ürək sahibinin yaş fərqi çoxlarını təəccübəldirdirsə də, özünə əsla təfavüt etməzdi: “El aşağı yalnız çalıb-çağırdığı illəri, hətta ayları, günləri ömürdən hesab etməlidir, – deyərdi, – dünyaya gəlib-getdiyi rəsmi və ya qeyri-rəsmi tarixi yox”. Bu yönümdən ustad sənətkar əsrimizin demək olar yaşıdı idi, az qalmışdı yüzü haqlasın. Azərbaycanın aşiq sənətinə yaxından bələd olan bu görkəmli saz və söz ustadı, klassiklərdən üzü bəri çağlayıb gələn el hava və havacatlarını əzbərdən çalıb-oxuyar, necə deyərlər, onların sinədəftəri idi. Saz və sözü qiymətinə mindirən Aşıq Ali, Dədə Ələsgər, Aşıq Şenlik, şair Nəbi Faxralı, Ağacandan üzü bu yana çağdaş sənətkarlardan Aşıq Sadıq, Xındı Məmməd, Aşıq Əmrəh, Aşıq Hüseyn, Saraklı, Aşıq Kamandar, Aşıq Məhəmməd Sadıxlı, Aşıq Aslan, Aşıq Nurəddin, Aşıq Əhməd və onlarca başqaları bu torpaqdan su içmiş, bu elin-obanın havasını almışlar. Aşıq Alxan üçün iki varlıq vardi: bir sənət, bir də sənətkar dünyası! O, mənalı, lakin min bir məşəqqətlə keçən ömründə sonadək bu devizinə sadıq qaldı, nə sənət aləminə, nə də sənətkar dünyasına gəc baxdı, eyni şövqlə yazıb yaratdı, özündən sonra zəngin irs qoyub getdi.

Bu sadə və təvazökar insanın həyatında elə unudulmaz məqamlar var ki, xatrlamamaq qeyri-mümkündür. Bir neçə ilin sözüdür. Qapının zəngi basıldı. Qalxıb aćdım. Gözlərimə inanmadım. Aşıq Alxan əlində saz kandarda durub. İçəri dəvət etdim. Arxasınca oğul-uşağı görünəndə təəccübünü gizlətmədən:

– Səni yoluxmağa gəlmışik, haçandı eldən-obadan sorağın gəlmir, – deyib sazı köynəyindən çıxarıb sinəsinə basdı. Mənə elə gəldi ki, ustadın barmaqlarında saz

sazlığından çıxıb dağ çayına, gur şəlaləyə çevrildi, neçə dərə aşdı, düz keçdi şəhər mənzilində. Mən süfrə açanadək Borçalı ozanı aram olmadı, tamarzi yanğısıyla hava və havacatları bir-birinə calaya-calaya sanki dəhnənin ağzını açmışdı – çağlayıb kükreyən saz-söz vəhdətindən doğan sənət dəhnəsinin. Çaldı-oxudu, oxudu-çaldı, dincəlmək bilmədən, yorulmadan. Gözlərim önündə 40 il əvvəl tanıldığım qarabığ, şüx qamətli, sinəsində saz, at üstündə el-obanı qarış-qarış gəzib, min bir məclis yola verən, özündən deyib, özündən kəsib-bağlayan neçə-neçə saz tutan, söz “xırıd” edəni küncə qıslayıb, Qaraçöpdə filan bəyi atdan endirib yəhərinə sıçrayan Alxan canlandı. Qonağın gəlişilə oturuşumuz dan yerinin ağarmasınadək çəkdi. Ayağa qalxanda gözü divarda xalça üstündəki saza dəyəndə:

— Borçalı ziyalısının evində saz görəndə çiçəyim çırtdayır. Onu çalsan da olar, çalmasan da. Saz bizim mənəvi varlığımızın rəmzidir, — deyib kitab rəfindəki “Qarabağnamə”ləri görəndə ürəyi atlandı: — Gör harda yadıma düşdü. Ulu babalarımız nə qədər ağıllı, nə qədər uzaqgörən imişlər. “Əsli və Kərəm”i deyirəm, ha. Heç vəchlə Əslini Kərəmə yar etməyiblər. Elə Kərəm də Kərəm əli olub. Görün Əsli ona “Dinimi qəbul etsən atam məni sənə verər” deyəndə nə cavab verib:

*Sünbül olub sarmaşaydım saçına,  
Sünbülə bənzəyər saçın, erməni.  
Girəydim kilsənə, dönüb xəcina,  
Boynuna taxaydim xəcİN, erməni...*

*...Kərəmin gəzdiyi Rumdu, İreydi,  
Dostlar arasında ərzi gileydi;  
Məhəmmədin dini dinindən yeydi,  
Mən dönüm dinimdən neyçin erməni?*

Ustad sanki bununla qəlbində qövr bağlamış vətən nisgilini, yurd həsrətini bir daha çözələdi. Sazı köynəkləyib

qoltuğuna alanda soruşdum:

- “Əsli və Kərəm”də bu qoşmanı xatırlamıram...
- Eh, oğul, bu bütöv bir qoldur. Erməni dini pisləndiyinə görə atıblar dastandan...

Aşıq daha nəsə demək istəyirdi ki, sözünü uddu. Handan-hana dillənərək: – Sinəmdə, necə deyərlər, “xoruz səsi” eşitməmiş o qədər dastanlar, rəvayətlər yatır ki, sağlamıq olsun, ha deyirəm, ya lentə, ya kitaba salım, macal tapa bilmirəm...

Doğrudan da, əcəl el sənətkarına macal vermədi ki, arzu və istəklərini həyata keçirsin, dünyasını qəflətən dəyişdi. Bu, həmin Aşıq Alxan Qarayazılı idi ki, Azərbaycan incəsənət ustaları ilə birdikdə Moskvada keçirilən dekada və festivallarda yüksək sənətkarlıq nümayiş etdirərək laureat adını qazanmış, orden və medallarla mükafatlandırılmışdır. Qocaman el ağsaqqalı ən böyük mükafatını xalqına xidmətdə görürdü. Odur ki, böyük ozanın aramızdan getməsi Qarayazıda el yasına, Borçalıda ağır matəmə çevrildi. Aşıq Alxan Qarayazlinı haqq yerinə tapşırmağa gələn insan axınının ardı-arası kəsilmək bilmirdi. Ulu ustada son ehtiram borcunu verməyə gələn pərəstişkarları və sənətsevərlər göz yaşlarını saxlaya bilməsələr də dodaqaltı piçıldışırdılar:

- Unutmaz bu oba, bu mahal səni. Aşıq Alxan, əbədiyyət evində rahat uyu. Allah sənə rəhmət eləsin.

***GƏL, BİR DƏ TANİŞ OLAQ, USTAD!***

Ustad Aşıq Alxan Qarayazılı ilə hər görüşüm bir tanışlıq idi. Hər dəfə onunla qabaq-qənşər gələndə böyük ozanın bir sırrı bəlli olurdu mənə. Hər dəfə saz dünyasına qayıdırıdım, üzü Dədə Qorquddan bu yana türk dünyasının azman saz-söz sənəkarları Yunis İmrə, Qurbani, Xəstə Qasim, Tufarqanlı Abbas, Dədə Ələsgər, Dədə Şəmsir gəlib dururdu gözlərim önündə. Aşıq Alxanın hər çalğısı, hər oxuması məni az qala tərki-dünya edərdi, saza yenidən vurulardım, ulu bir sənətin sırr dəryasına gedib çıxardım. Soruşanda ki, ay Alxan baba, bu nə eşqdır, bu nə möcüzədir belə?! Gülümsünərdi, barmaqları ana sazin pərdələrində gəzinə-gəzinə sazin hikmətindən danışardı, saz havalarını xırdalayardı.

Aşıq Alxan sənətinin dərya dərinliyinə vardıqca ürəyim uçunardı, dönə-dönə saza yenidən vurulardım. Bax, Əmrəh belə çalardı, Xındı Məmməd Kərəmi belə yanğınardı – deyərdi. Əsrimizin həmyasıdı olsa da belə sazı əlindən yerə qoymazdı, sinəsinə basanda meydan açardı, ərşə-kürşə od vurub yandırdı.

XX əsrдə türk dünyasının ən böyük ozanı, Dədə aşığı Alxan Qarayazılını çıxdan tanyırdım. Lap çıxdan. Elə ilk tanışlıqdanca onun sənətinə, sənətkarlığına vurulmuşdum. Heç özüm də bilmədən simsar olmuşdum ona. Qonuşduqca şirin söz-söhbətindən doymaq bilmirdim. Hardan deyərdim, ordan cavab verərdi. Onun ağıl dəryası o qədər geniş idi ki, yiğib-yığışdırmağa bir ömür bəs eləməzdi. Hayif, o dəryadan az şey qaldı bizə. Macal tapıb sözünü, söhbətini yaza bilmədik. Özüylə apardı çox şeyi sinəsində.

Ölməz sənətkar vətən torpağından tamarzi qalacağını, saz çalıb söz qoşduğu, at minib küştü tutduğu ulu dağlardan nigarən gedəcəyini bilirdi. Elə hey “Dağlar amanatı” deyərdi. Qaraxaçda, Cırçırdə, Təhlə dağlarında ağır-ağır məclislər qurdوغunu, Xozeynin, İsaxan ağanın məclislərində

günbatandan xoruz banınacan oxuduğunu elə yerli yataqlı söylərdi ki, heyran qalmaya bilmirdin.

Ərənlərin, igidlərin söz məclisində meydan quran ustad halal ömründə sözündə qəti, sənətdə bac verməyən bir yenilməz olmuşdur. Mərdlər meydanına mərdanə girən bu dünya namərdlər məclisindən qisassız çıxmayıb.

*Alxanam, sazımla mən ucalmışam,  
Müxənnət deməsin tez qocalmışam.  
Yaltaqlar başından çox tac almuşam,  
Namərddə qalmayıb qisasım mənim.*

– deyən ustad namərdə, alçağa bac vermədiyinə işaret edir.

Sənətinin qulu olan Dədə Alxan ömrünün son məqamı nadək belə şan-şöhrət iddiasında olmayıb. Sənətkarlığın incəliklərini xırdalayanda həmişə rəhmətlik Dədə Əmrəhin, Xındı Məmmədin, Saraşdı Söyünen, Aşıq Sadığın, Azaflı Mikayılın sənət dünyasının sonsuzluğundan, intəhasızlığından danışardı. Aşıqların sinaq meydanında onların sənət şücaətindən, sənətkar mədəniyyətindən danışanda dili ağızına sığmazdı.

Aşıq Alxan ulu sənətkarıydı, Dədə aşağıydı. Onun səsisi-sorağı təkcə Qarayazı – Borçalı çərçivəsində qalmırıldı. Onun hüdudlarını aşırıdı.

Hərdən zarafat edərdik. Tez-tez Aşıq Alının “Ölüm haqqı, çıxmaq olmaz əmirdən” fikrini vurğulayanda zarafatından qalmazdı: – Yox əşsi, yüzü keçirməmiş məndən köcdü yoxdur – deyərdi. – Qoysanız bir yüz il də yaşayam. Sonradan dönüb deyərdi: “Bir o mənim “Endirər” divanımın tapşırmasını de görüm. Mən də deyərdim:

*Dərin dəryaya boylandım,  
Mən keçmişəm ümmənə.  
Hər yaranmış öləcəkdir,  
Kim tutacaq dünyani?*

*Mən Alxanam, haqq bilirmi,  
Vardır axır zamanı,  
O dünyani yada salan  
Məhşərə baş endirər.*

Aşıq Alxan şəxsiyyətinin böyüklüyündən, sənətkarlığı-nın bənzərsizliyindən, təkrarsızlığından danışmaqla qurtarmaq olmaz. Onun bizə qoyub getdiyi zəngin irs zor tədqiqat tələb edir. Biz onun qoşqularını, dastan və nağıllarını araşdırıldıqca hər dəfə Aşıq Alxanla yenidən tanış olacaqıq.

**Ə.Dəyirmançı**

## Mündəricat

### ***Redaktordan.*** Aşıq Alxan necə var elə .....3

Aşıq Alxan Qarayazılının söz-saz dünyası.....	5
Saz ifaçılığı.....	7
Dastan yaradıcılığı .....	8
Aşıq Alxanla müsahibə.....	10
«Xeyir-duamı Aşıq Ələsgər verdi» .....	10
«Ölənə qədər vuruşacam» .....	17
Haqqında yazılınlardan və deyilənlərdən parçalar .....	18

### ***Deyişmələr***

Qaraçöplü Aşıq Musa ilə deyişməsi .....	23
Aşıq Rza ilə deyişməsi .....	27
Molla Süleymanla deyişməsi .....	30
Qocalmazdım.....	36
Təbiət şeirləri .....	38
Dağlar .....	39
Ağlama.....	40

### ***Bayatılar***

Bayatılar .....	48
-----------------	----

### ***Gəraylılar***

Dağlar .....	51
Bu dağlardan .....	52
Boylana-boylana .....	53
O Gözəlin .....	54
Nələr keçdi .....	55
Qarayazı.....	56
Nələr keçdi .....	57
Yavaş-yavaş .....	58

Məndədi .....	59
Mərdi-mərdanə .....	60
Danışma .....	61
Yarım ola .....	62
Olmasın.....	63
Daha.....	64

## ***Qoşmalar***

Məni.....	67
Qocaldım .....	68
Yığvalım döndü .....	69
Əyməsə .....	70
Bağlıdı.....	71
Keçdi .....	72
Sağ-salamat qal .....	73
Ay bizim elli .....	74
Qara torpaqda .....	75
Gəlmışəm .....	76
Görürəm .....	77
Qalmasın .....	78
Nə yazım indi .....	79
Deyiləm.....	80
Yaraşmaz .....	81
Bənövşə.....	82
Ay beləsindən.....	83
Gəlməsin .....	84
Endirən fələk .....	85
Gürcüstanda boy atmışam .....	86
Gözəldi .....	87
Yuva salıb .....	88
Yaxşıdı .....	89
Saz sənə qurban.....	90
Danışma .....	91
Ziyarətdən gəlirsən .....	92
Yazdım .....	93
Görmüşəm .....	94
Gülür.....	95
Nəyə lazım .....	96

Deyil .....	97
Öləcəkdi .....	98
Nə bilər.....	99
Getdi .....	100
Xanası dar olar .....	101
Ceyran .....	102
Ağrı dağı .....	103
Borçalıdadı .....	104
Yazılımır Aşıq.....	105
Üz-üzə gəlsin .....	106
Beş indi .....	107
De nədi .....	108
Karvanım mənim .....	109
Görmədim .....	110
Gördüm.....	111
Bizimdi .....	112
Yedirmədimi .....	113
Getdi .....	114
Var.....	115
Düşməmiş.....	116
Şana yetişməz .....	117
Mənim .....	118
Ay zalım .....	119
Yaxşdı .....	120
Qalmayacaqda .....	121
Gedir .....	122
Olmasa.....	123
Dəyməsin .....	124
Əgər .....	125
Sataşma .....	126
Barı olardı.....	127
Gedir .....	128
Heç .....	129
Vətəndi vətən .....	130
Deyirəm .....	131
Görmüşəm .....	132
Məmələrin .....	133
Yalvarır .....	134
Mənim .....	135

Yanım mən .....	136
Nə isə .....	137
Bilin .....	138
Yarım var .....	139
Ola bilməz .....	140
Yatacaq .....	141
Dayan .....	142
Dostum .....	143
Qayıt .....	144
Qocalmağı var .....	145
Sən də gör .....	146
Döndü nə döndü .....	147
Sürgün və ya qürbət şeirləri .....	148
Keçir .....	149
Gəlibdi .....	150
Gedirəm .....	151

### ***Təcnislər***

Bir saat.....	155
Halala çıxar .....	156
Ay yana-yana .....	157
Ay şirin-şirin .....	158
Görəndə .....	159
Ay hayif-hayif.....	160

### ***Divanilər***

Neynim .....	163
Yüküm.....	164
Olmasa .....	165

### ***Dastanlar***

Yunan pəhləvanı İsbəndiyarın nağılı .....	169
Yetim oğlu Məhəmmədin dastanı.....	182
Qul Əhməd dastanı.....	208
Gövhər.....	220

İbrahim və Fatimə.....228

***Haqqında yazılmış şeir və məqalələr***

Aşıq Aslan Kosalı «Köçür».....	241
Var olsun .....	242
Barmaqların.....	243
Ustad gördüm .....	244
Baş əydim.....	245
Kimi.....	246
Ay usta .....	247
Sənsən .....	248
Şair İmdad Nəzərli «Sındı telli sazin bir simi» ..	249
A Bəsti xanım .....	250
Əzim İsayılbəyli: «Unutmaz, bu oba, bu mahal səni» .....	251
Gəl, bir də tanış olaq, ustad! .....	254



Toplayıb tərtib edənlər

*Vahid Ömərli  
Sabir Mustafa oğlu*

**TƏBİƏT ALXANI**

**BİR DƏ YARATMAZ**

Nəşriyyatın direktoru E.A.Əliyev  
Mətbəənin direktoru S.O.Mustafayev  
Texniki redaktoru M.H.Xanbabayeva  
Kompyuter dizaynı A.A.Əliməmmədova

---

Çapa imzalanıb: 17.06.2010. Formatı 60x90<sup>1</sup>/16.  
F.ç.v. 16,5. Sayı 500 nüsxə.

---

«Çaşioğlu» nəşriyyatı  
«Çaşioğlu» mətbəəsi  
Bakı ş., M.Müşfiq küç., 2E.  
Tel.: 447-49-71